

# AAA\_2007#01#Q16#01 testinin sualları

## Fənn : 2007 Audit (istehsal sahələri üzrə)

1 Mühasibat uçotu qaydalarına görə hesabat dövrü üçün ASK müəssisəsinin digər xərcləri:

- kommersiya xərclərinin tərkibində uçota alınır.
- mühasibat hesabatında ayrıca açıqlanmamalıdır;
- hesabat dövründə mənfəət və zərər hesabına köçürülmür;
- hesabat dövründə mənfəət və zərər hesabına köçürülür;
- balans mənfəətinin tərkibində uçota alınır;

2 ASK müəssisəsi müntəzəm olaraq bank kreditindən istifadə etmədiyi halda faizləri məhsulun maya dəyərinə aid etməklə vergi tutulan mənfəət məbləğini təhrif edirdi. Bununla bağlı auditor nəyi təklif etməlidir:

- auditor rəy verməkdən imtina etməlidir.
- pozuntunun çox ciddi olduğunu nəzərə alaraq auditor hesabatın dürüstlüyü haqqında mənfi rəy verməlidir;
- əməliyyat düzgün aparılmayıb, hesabat düzgün hesab oluna bilməz;
- əməliyyat düzgün aparılıb, düzəlişə ehtiyac yoxdur;
- vergi tutulan mənfəət məbləği faz hesabı ilə artırılmalıdır;

3 Kənd təsərrüfatı müəssisəsində baş kitabda əks etdirilmiş xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması necə aparılır:

- müstəqim məsrəflərin bölüşdürülməsi cədvəllərində və hesablaşmalar-da-ki yazılışların düzgünlüyün yoxlanması.
- istehsala məsrəflərin uçotu hesabları üzrə dövriyyələrin və qalıqların toplanması;
- istehsala məsrəflərin uçotu hesabları üzrə qalıqların toplanması;
- istehsala məsrəflərin uçotu hesabları üzrə dövriyyələrin toplanması;
- istehsala məsrəflərin analitik uçot məlumatları ilə xərc hesabları üzrə dövriyyə və qalıqların üzləşdirilməsi;

4 Auditor yoxlanması nəticəsində aşkar olunmuş çatışmazlıqların səbəbi:

- yoxlanılan təşkilatda uçot siyasətinin olmaması
- mühasibin hesabı səhvi;
- operativ nəzarətin qeyri dəqiqliyi;
- inventarizasiyanın düzgün aparılmaması ;
- istehsala məsrəflər hesabları üzrə dövriyyələrin və qalıqların düzgün hesablanmaması;

5 ASK müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır:

- təşkilatın uçot siyasətində göstərilmiş seçimdən;
- təşkilatın fəaliyyəti miqyasından;
- istehsalın sahə xüsusiyyətindən ;
- istehsala məsrəflərin uçotu metodundan
- mənfəət vergisinin hesablanması məqsədi ilə hazır məhsulun maya dəyərinin formalaşdırılması qaydasından;

6 Büdcəyə vergilərin ödənilməsinin gecikdirilməsinə görə faizin əks etdirilməsinin hansı variantı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 901
- D-t 611;
- D-t 202;

- D-t 801;
- D-t 341;

7 ASK müəssisəsi işçisinin normativdən artıq ezamiyyə xərcləri mühasibat uçotunda hansı mənbəyə aid edilir:

- gələcək dövrlərin xərclərinə
- xalis mənfəət hesabına;
- məhsulun maya dəyərinə;
- işçinin vəsaiti hesabına;
- ehtiyat kapitalına;

8 Kənd təsərrüfatı təşkilatında D-t Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) K-t Nizamnamə üzrə ehtiyat mühasibat yazılışı hansı əməliyyatı əks etdirir:

- Bölüşdürülməmiş mənfəət hesabına nizamnamə kapitalının artırılması.
- Bölüşdürülməmiş mənfəət hesabına kapital ehtiyatlarının artırılması;
- Bölüşdürülməmiş mənfəət hesabına ehtiyat kapitalının artırılması;
- Bölüşdürülməmiş mənfəət hesabına xalis mənfəətin artırılması;
- Bölüşdürülməmiş mənfəət hesabına ödəniləcək dividendlərin artırılması;

9 Tərəvəz anbarının topdan mal dövriyyəsinə yoxlayarkən auditor onun fəaliyyətinin aşağıdakı funksiyasını nəzərə almalıdır:

- tərəvəz məhsullarının tədavül sferasına keçməsi.
- tərəvəz məhsullarının hərəkətinin son həlqəsi olması;
- tərəvəz məhsullarının istehsal sferasından tədavül sferasına keçməsi;
- tərəvəz məhsullarının istehsalçıdan istehlakçıya çatdırılması;
- tərəvəz məhsullarının istehlak sferasına keçməsi;

10 Auditor ASK təşkilatında xalis mənfəətin istifadəsini yoxlayarkən hansı əsas istiqamətə diqqət verir:

- xeyriyyə məqsədlərinə.
- işçilərin maddi stimullaşdırılması;
- ehtiyat fonduna ayırma;
- əmək haqqı fonduna ayırma;
- dividendlərin ödənilməsi;

11 ASK-nın funksiyasına daxil deyildir:

- satış.
- lizinq;
- tədarük;
- saxlanılma;
- yenidən işlənmə;

12 Kənd təsərrüfatı müəssisəsində mənfəət vergisi üzrə məbləğ hansı hesabda əks etdirilir:

- «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri)»;
- «Gələcək dövrlərin gəlirləri»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Nizamnamə üzrə ehtiyat»;
- «Ümumi mənfəət (zərər)»;

13 Kənd təsərrüfatı müəssisəsində ilin sonuna xalis mənfəətin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Elan edilmiş dividendlər» K-t «Digər ehtiyatlar».
- D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Elan edilmiş dividendlər»;
- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;
- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərəri)»;

14 Kənd təsərrüfatı müəssisəsində əməliyyat gəlirlərinə aiddir:

- istiqrazlar üzrə faizlərdən gəlirlər
- əmlakın icarəyə verilməsindən gəlir;
- müsbət kurs fərqləri;
- alınmış sığorta məbləği ;
- əvəzi ödənilmədən alınmış aktivlər;

15 Kənd təsərrüfatı müəssisəsinin vergi tutulan mənfəəti 300 min man., mənfəət üzrə verginin hesablanması zamanı güzəş edilən xərqlər 24 min manat olarsa, vergi tutulan mənfəət məbləği necə olmalıdır:

- 316
- 286
- 276
- 324
- 296

16 Kənd təsərrüfatı müəssisəsinin maliyyə nəticələrini yoxlamaq üçün aşağıdakı hesabın məlumatlarından istifadə olunur:

- «Ümumi mənfəət (zərər)»
- Kapital ehtiyatları (istiqamətlər üzrə);
- «Gələcək hesabat dövrlərinin gəlirləri»;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- «Elan edilmiş dividendlər»;

17 Kənd təsərrüfatı müəssisəsi bankdan aldığı pulu hara sərf edə bilər:

- alındığı məqsəd üçün
- yalnız malların alınması üçün;
- AR qanunvericiliyinin qadağan olunmayan istənilən məqsəd üçün;
- təşkilatın nizamnaməsində nəzərdə tutulan istənilən məqsəd üçün;
- əmək haqqının verilməsi üçün;

18 Kənd təsərrüfatı müəssisəsində qeyri məhsuldar xərclər aid edilir:

- digər fəaliyyətdən zərərlərə
- məhsulun normativ maya dəyərinə;
- satış üzrə xərclərə;
- qeyri satış xərclərinə;
- məhsulun faktiki maya dəyərinə;

19 Kənd təsərrüfatı müəssisəsində təsərrüfat əməliyyatlarının vaxtında sənədləşdirilməsini nə müəyyən edir:

- hesablar planının tətbiqi üzrə təlimat
- sənəd dövriyyəsinin qrafiki;
- mühasibat uçotu haqqında qanun;
- uçot siyasəti;
- hesablar planı;

20 Kənd təsərrüfatı müəssisəsi 2013-cü ilin aprelində xarici kapitalın iştirakı ilə taxıl yığan kombaynın əldə etmişdir. Bu halda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Uzunmüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər».
- D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Qısamüddətli bank kreditləri»;
- D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»;
- D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Uzunmüddətli bank kreditləri»;
- D-t «Qısamüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər»;

21 Taxıl yığan kombaynın əldə olunması üçün alınmış kreditə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Uzunmüddətli bank kreditləri» K-t «Kommersiya xərcləri».
- D-t «Kommersiya xərcləri» K-t «Qısamüddətli bank kreditləri»;
- D-t «Uzunmüddətli bank kreditləri» K-t «İnzibati xərclər»;
- D-t «İnzibati xərclər» K-t «Uzunmüddətli bank kreditləri»;
- D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «Qısamüddətli bank kreditləri»;

22 Auditor uzunmüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- D-t 221 K-t 431.
- D-t 223 K-t 401;
- D-t 224 K-t 501;
- D-t 221 K-t 501;
- D-t 224 K-t 431;

23 Kənd təsərrüfatı təşkilatında hesabat dövrünün bölüşdürülməmiş mənfəəti hesabına ehtiyat kapitalına köçürmələr üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Digər ehtiyatlar» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)».
- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;
- D-t «Elan edilmiş dividendlər» K-t «Hesabat dövrünün mənfəəti (zərəri)»;
- D-t «Hesabat dövrünün mənfəəti (zərəri)» K-t «Elan edilmiş dividendlər»;
- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;

24 Auditor ASK müəssisəsinin işçilərinə dividendlərin nağd ödənilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları».
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»;
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»;
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları»;
- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;

25 Auditor qısamüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- D-t 223 K-t 501.
- D-t 221 K-t 431;
- D-t 224 K-t 401;
- D-t 221 K-t 401;
- D-t 224 K-t 431;

26 ASK müəssisəsində traktor və kombaynların təmiri ilə əlaqədar xərclər silinir:

- gələcək dövrlərin xərclərinə.
- inzibati xərclərə;
- kommersiya xərclərinə;
- üstəlik xərclərə;
- norma daxilində istehsal xərclərinə;

27 ASK müəssisəsi aldığı traktorların səmərəli istifadə müddəti nə vaxt müəyyən olunur:

- əsas vəsaitlər dövriyyədən çıxdıqdan sonra.
- obyektin mühasibat uçotuna alınması zamanı;
- obyektin uçota alındığından 6 ay sonra;
- obyektin uçota alınmasına qədər;
- onların fəaliyyətinin istənilən dövründə;

28 əsas sürüdən çıxdaş edilmiş heyvanlar hansı dəyərlə mədaxil edilir?

- düzgün cavab yoxdur
- balans dəyəri ilə
- plan maya dəyəri ilə
- faktiki maya dəyəri ilə
- bazar qiyməti ilə

29 Heyvandarlıqda kökəldilməyə qoyulmuş heyvanlar necə mədaxil edilir?

- düzgün cavab yoxdur
- balans dəyəri ilə
- plan maya dəyəri ilə
- faktiki maya dəyəri ilə
- bazar qiyməti ilə

30 ASK təşkilatında qısamüddətli kreditlər üzrə faizlərin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 501 K-t 223;
- D-t 401 K-t 223;
- D-t 801 K-t 401;
- D-t 343 K-t 801;
- D-t 801 K-t 343;

31 ASK təşkilatında uzunmüddətli kreditlər üzrə faizlərin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 801 K-t 401;
- D-t 401 K-t 343;
- D-t 343 K-t 401;
- D-t 343 K-t 801;

32 ASK təşkilatında əsas vəsaitlərin kreditə alınması zamanı hesablanmış faiz məbləğinə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- D-t 801 K-t 113;
- D-t 113 K-t 401;
- D-t 341 K-t 111;
- D-t 111 K-t 341;
- D-t 113 K-t 801;

33 Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunur:

- alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
- qiymətli kağızların uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər qiymətli kağızların dəyərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- qeyri maddi aktivlərin uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər həmin obyektlərin inventar dəyərinə daxil edilmişdir;

34 Mühasibat uçotu məqsədi üçün ASK təşkilatının uçot siyasəti haqqında informasiyanın tərkibində hansı məlumatlar yoxdur:

- borc vəsaitlərinin müvəqqəti istifadəyə verilməsindən gəlirin uçotu qaydası haqqında;
- borc öhdəlikləri üzrə çatası gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
- borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası haqqında;
- kredit və borclar üzrə analitik uçotun təşkili haqqında;
- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi haqqında;

35 İstənilən borc öhdəlikləri üzrə faiz formasında xərclər daxil edilir:

- kapital ehtiyatlarının tərkibinə;
- əməliyyat xərclərinin tərkibinə;
- qeyrisatış xərclərin tərkibinə;
- alınmış qiymətlilərin dəyərinə;
- xalis mənfəətin tərkibinə;

36 Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar və digər öhdəliklər üzrə faiz formasında xərclər daxil edilir:

- kapital ehtiyatlarının tərkibinə;
- satışdan kənar xərclərin tərkibinə;
- əməliyyat xərclərinin tərkibinə;
- alınmış qiymətlilərin dəyərinə;
- xalis mənfəətin tərkibinə;

37 Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur:

- qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər qiymətli kağızlar uçota qəbul edilməsindən sonra onların dəyərinə daxil edilmişdir
- investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- kredit və borclar üzrə analitik uçot kreditlərin məqsədli təyinatı üzrə təşkil edilmişdir;

38 Auditor kənd təsərrüfatı müəssisəsinin yalnız bir bankdan kredit almasını müəyyən etmək üçün hansı auditor prosedurunu tətbiq edir:

- kreditlərin alınması və qaytarılması, onlara faizlərin hesablanması üzrə ilkin sənədlərin tamlığının yoxlanması
- borc və kreditlər üzrə faizlərin qeyri dövriyyə aktivləri obyektlərinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- müəssisənin kassasına nağd alınmış borclar üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- müəssisənin hesablama hesabında uçota alınan bank krediti üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin məqsədli təyinatının faktiki olaraq gözlənilməsinin yoxlanması;

39 ASK müəssisəsində kreditlərin və məqsədli maliyyələşdirmənin uçotu aparılması zamanı hansı səhv maliyyə nəticələrinin formalaşması prinsiplərinin pozulması ilə əlaqədardır:

- borc vəsaitindən istifadəyə görə kredit və borclar üzrə hesablanmış, lakin ilin sonuna banka ödənilməmiş faizlərin vergi üzrə xərclərə aid edilməsi
- akseptsiz qaydada qaytarılmış kredit məbləğinin silinməsinə təsdiq edən memorial orderlərin olmaması;
- kredit müqaviləsinin və ya kredit üzrə faiz dərəcəsinin dəyişməsinə imkan verən əlavə müqavilənin olmaması;
- vergi məcəlləsinə görə kredit və borclar üzrə faizlərin normativdən artıq hissəsinin müəssisənin xüsusi vəsait mənbələrinə aid edilməsi;
- alınmış borc və kreditlər üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;

40 ASK müəssisəsi tələb etmə müddəti başa çatana qədər debitor borclarını silmək hüququna malikdirmi:

- bütün cavablar doğrudur
- variantlar ola bilər;
- xeyr;
- bəli;
- məhdud hüquqa malikdir;

41 ASK müəssisəsi məhsulların qablaşdırılması üçün bank krediti hesabına material almışdır. Bu halda bank krediti üzrə faizlər daxil edilir:

- digər xərclərə
- məhsulun maya dəyərinə;
- əmək haqqı xərclərinə;
- materillərin dəyərinə;
- nəqliyyat xərclərinə;

42 Hesabat ayı üçün heyvandarlıq ferması işçilərinə 150 min manat əmək haqqı hesablanmış, pensiya fonduna 37 min man. tutulmuş, 1 min man. deponent edilmiş kassadan 122 min man. verilmişdir. Auditora görə hansı məbləğ məhsulun maya dəyərinə aid edilməlidir:

- 150min man.;
- 128min man.;
- 113min man.;
- 122 min man.;
- 149min man.;

43 İl ərzində alınan bitkiçilik və heyvandarlıq məhsulları uçotda necə qiymətləndirilir?

- bütün cavablar doğrudur
- plan maya dəyəri ilə
- cari qiymətlərlə
- ilin əvvəlinə olan qiymətlərlə
- faktiki maya dəyəri ilə

44 Alınmış bitkiçilik və heyvandarlıq məhsulları ilin sonunda uçotda necə qiymətləndirilir?

- bütün cavablar doğrudur
- plan maya dəyəri ilə
- cari qiymətlərlə
- ilin əvvəlinə olan qiymətlərlə
- faktiki maya dəyəri ilə

45 Kənd təsərrüfatında kənddən alınan istehsal ehtiyatları uçotda necə qiymətləndirilir?

- bazar qiyməti ilə
- plan maya dəyəri ilə
- satış qiyməti ilə
- faktiki maya dəyəri ilə
- düzgün cavab yoxdur

46 Kənd təsərrüfatında öz istehsalatından daxil olan material ehtiyatları il ərzində hansı dəyərlə uçota alınır?

- düzgün cavab yoxdur
- plan maya dəyəri ilə
- satış qiyməti ilə
- faktiki maya dəyəri ilə
- bazar qiyməti ilə

47 Heyvandarlıqdan alınmış balalar hansı sənəd əsasında mədaxil edilir?

- düzgün cavab yoxdur
- müqavilə sənədləri
- tərtib olunmuş aktlar
- mədaxil orderi
- heyvanların növü

48 Heyvandarlıq məhsullarının maya dəyərinin strukturunda hansı xərclər böyük xüsusi çəkiyə malikdir?

- çobanların əmək haqqı
- nəqliyyat xərcləri
- yem xərcləri
- sağıcıların əmək haqqı
- amortizasiya ayırmaları

49 Bəslənməkdə və kökəldilməkdə olan mal qara ilə əlaqədar əməliyyatların auditinin digər aktivlərin auditi ilə fərqi səciyyəlidir:

- düzgün cavab yoxdur
- mahiyyətinə görə tətbiq olunan analitik prosedurların tərkibi və məzmunu üzrə;
- bioloji aktivlərin spesifik xüsusiyyətləri üzrə;
- yoxlamanın planı və auditin planlaşdırılması üzrə;
- bəslənməkdə və kökəldilməkdə olan mal qaranın hərəkəti üzrə əməliyyatlar üzrə;

50 Heyvandarlıq fermalarında mal qaranın miqdarı və çəkisi üzrə bilərəkdən edilən təhriflər yol verilməməsi məqsədi ilə yoxlama zamanı auditor təklif edir:

- hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması;



- mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının yoxlanması;
- mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakını;
- əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili

51 Mal qaranın miqdarı və çəkisi üzrə informasiyanın bilərəkdən təhrif olunmasının qarşısının alınması məqsədi ilə yoxlama zamanı auditor təklif edir:

- hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması
- mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- həmin əməliyyatların sənədli rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət edilməsi
- mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili

52 Fermada daxili nəzarət sisteminin səmərəli təşkili məqsədi ilə auditor təklif edir:

- mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakı;
- mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- müəssisə rəhbərliyi və ya digər məsul şəxs tərəfindən mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- uçotun həmin sahəsi üzrə sənəddövriyyəsi qrafikinə mövcudluğu və ona əməl olunmasına nəzarət;
- əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili

53 Hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması:

- riyazi yoxlama hesab olunur;
- analitik prosedur hesab olunur;
- auditor sübutu hesab olunur;
- daxili nəzarət testləri hesab olunur;
- tipik səhv hesab olunur;

54 Kənd təsərrüfatı təşkilatının həmin dövriyyə aktivinə (mal qaraya) hüququnun sənədli təsdiq olunmasının yoxlanması:

- riyazi yoxlama hesab olunur;
- tipik səhv hesab olunur;
- auditor sübutu hesab olunur;
- daxili nəzarət testləri hesab olunur;
- analitik prosedur hesab olunur;

55 Mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli təsdiq olunmasının) yoxlanması:

- analitik prosedur hesab olunur;
- tipik səhv hesab olunur;
- auditor sübutu hesab olunur;
- daxili nəzarət testləri hesab olunur;
- riyazi yoxlama hesab olunur;

56 Müvafiq dövrə mal qaranın hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin tamlığının yoxlanması:

- tipik səhv hesab olunur;

- daxili nəzarət testləri hesab olunur;
- auditor sübutu hesab olunur;
- analitik prosedur hesab olunur;
- riyazi yoxlama hesab olunur;

57 Qəbul edilmiş uçot siyasətinə uyğun olaraq heyvandarlıq məhsullarının maya dəyərinin kalkulyasiyasının düzgünlüyünün yoxlanması:

- tipik səhv hesab olunur;
- daxili nəzarət testləri hesab olunur;
- analitik prosedur hesab olunur;
- auditor sübutu hesab olunur;
- riyazi yoxlama hesab olunur;

58 Mühasibat uçotu və hesabatda mal qaranın hərəkəti üzrə bütün əməliyyatların qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması:

- tipik səhv hesab olunur;
- analitik prosedur hesab olunur;
- auditor sübutu hesab olunur;
- daxili nəzarət testləri hesab olunur;
- riyazi yoxlama hesab olunur;

59 Mal qaranın daxil olması və çıxması üzrə əməliyyatların sintetik uçotunun düzgünlüyünün yoxlanması:

- tipik səhv hesab olunur;
- riyazi yoxlama hesab olunur;
- auditor sübutu hesab olunur;
- daxili nəzarət testləri hesab olunur;
- analitik prosedur hesab olunur;

60 Auditor ASK müəssisəsində daxili hesablaşmaların yoxlanması zamanı tikinti işinin aparılması üzrə əməyin ödənişi məbləğinin vergitutma məqsədi ilə məhsulun maya dəyərinə daxil edildiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatına necə təsir göstərmişdir:

- fiziki şəxsdən gəlir vergisi artırılmışdır;
- vergitutulan mənfəət məbləği azaldılmışdır;
- vergitutulan mənfəət məbləği artırılmışdır;
- vergitutma bazası azaldılmışdır;
- fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;

61 Auditor fermada daxili hesablaşmaların yoxlanması zamanı mükafat və verilmiş hədiyyələrin işçilərin məcmu gəlirinə daxil edilmədiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatının dürüslüyünə necə təsir göstərmişdir:

- fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası artırılmışdır;
- fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;
- vergitutulan mənfəət məbləği azaldılmışdır;
- vergitutulan mənfəət məbləği artırılmışdır;
- fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası azaldılmışdır;

62 Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunmur:

- alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
- investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər onların uçota qəbul edilməsindən sonra qiymətli kağızların dəyərinə daxil edilmişdir;

63 ASK müəssisəsində kreditlərin analitik uçotu aparılmır. Auditor borc və məqsədli maliyyələşdirmənin uçotunu yoxlayarkən nədən başlamalıdır:

- əvvəlcə kredit müqavilələri və əmtəə və kommərsiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır
- əvvəlcə müəyyən əlamət üzrə bütün kredit müqavilələrini qruplaşdırmaqdır;
- əvvəlcə bank kreditləri üzrə faizlərin mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır;
- dərhal kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüyünün yoxlanmasına başlamalıdır;
- əvvəlcə pul vəsaitləri ilə əlaqədar təsərrüfat əməliyyatlarını əks etdirən sənədlərin müəssisə rəhbəri, baş mühasib tərəfindən imzalandığını yoxlamalıdır;

64 Tikinti ilə məşğul olan səhmdar cəmiyyətin ümumi sənədlərinin auditinin informasiya mənbəyi aşağıdakıdır:

- Direktorun əmrləri
- Mülkiyyət forması
- Maliyyə nəticələri
- Təsis sənədləri
- Təşkilati-hüquqi forma

65 Təşkilatın tikinti materiallarının saxlanılmasının və istifadəsinin yoxlanılması nəticəsində anbar müdiri və satış üzrə menecer tutduqları vəzifələrdən azad edilmişlər. Yoxlamayı kim aparmışdır?

- Təşkilata xidmət edən bank
- Vergi müfəttişliyi
- Ana şirkət
- Audit firması
- Sosial sığorta orqanları

66 Tikinti təşkilatı tərəfindən bağlanmış müqavilələrin tərkibi və formasına olan tələblər hansı qanunvericilik və ya normativ aktlarla müəyyənləşdirilir?

- Müəssisənin uçot siyasəti ilə
- Vergi məəcəlləsi
- Ticarət məəcəlləsi
- Mülki məəcəllə
- Mühasibat uçotu haqda qanunla

67 Mühasibat uçotunda tikinti obyektlərinə olan xərclər necə qruplaşdırılır?

- Maraqlı tərəflərin qarşılıqlı razılaşmasına görə
- Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminə edilən xərclərə görə
- Xərclərin smeta sənədləri ilə müəyyənləşdirilən qiymətinə görə
- Smeta sənədlərinə uyğun olaraq xərclərin texnoloji strukturuna görə
- Tikintinin müvafiq mərhələsində qoyulmuş kapital vəsaitlərinin həcminə görə

68 Yerinə yetirilmiş tikinti-quraşdırma işçilərinin audit proqramında aşağıdakı əks etdirilir.

- Yoxlamayı aparan auditorun təlimatları toplusu

- Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələr
- Auditor yoxlamasının nəzərdə tutulan həcmi və ardıcılığı
- Hesabatda olan tipik səhvlər və onların aradan qaldırılması üsulları
- Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələrin arqumentləşdirilməsi

69 Maşın və mexanizmlərin istifadə etdiyi elektrik enerjisinin silinməsinin düzgünlüyü ilə bağlı dəlillərinin əldə edilməsi məqsədilə hansı metoddan istifadə edilir?

- Sənədlərin yoxlanılması, təstiq etmə, təkrar hesablama
- Tədqiq etmə, skanlaşdırma
- Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması
- İnteraktivləşdirmə, natural ölçmələr
- Alternativ balansın tərtib edilməsi, tədqiq etmə

70 İnteraktivləşdirmə aktlarının mövcudluğunun və onların qeydiyyat registrləri ilə tutuşdurulması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması

71 Tikinti təşkilatının mühüm iqtisadi göstəricilərinin və onların dəyişmə meylinin təhlili haqda məlumatlar:

- Daxil edilə bilər
- Daxil edilə bilər, əgər yoxlama prosesində auditor bu qərara gəlibsə
- Adətən auditorun işçi sənədlərinin tərkibinə daxil edilmir
- Adətən auditorun işçi sənədlərinin tərkibinə daxil edilir
- Daxil edilə bilər, əgər tikinti təşkilatının rəhbəri bu qərara gəlibsə

72 Subpodratçı təşkilatlarla hesablaşmaların yoxlanılması zamanı hansı audit prosedurlarından istifadə edilir?

- Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
- Tədqiq etmə, təkrar hesablama, skanlaşdırma
- Sənədlərin yoxlanılması , tədqiq etmə
- Təftiş etmə, təkrar hesablama
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

73 Təqdim edilmiş nizamnamənin və təsis sənədlərinin surəti, auditor rəyi, qeydiyyat və daxili nəzarət sistemlərinin qiymətləndirmə testləri tikinti təşkilatının auditinin keyfiyyətli aparıldığını təstiq edirmi?

- Bu məlumat yalnız məcburi audit zamanı faydalı ola bilər
- Bu sənədlər tikinti-quraşdırma işlərinin auditinin aparılması üçün informasiya mənbəyi kimi istifadə edilə bilməz
- Bu sənədlər yoxlamaların mahiyyətə keyfiyyətli aparılmasına imkan verir
- Bu sənədlər audit prosesinin planlaşdırılmasının yoxlanılmasına imkan verir
- Bu məlumat tikinti təşkilatının hesabatlarının auditinin keyfiyyətli aparılmasını təstiq etməyə imkan verməz

74 Auditor şirkətinin müştəri olan tikinti təşkilatının sənədlərində qeyri-tipik maddələrin və hadisələrin mövcudluğu ilə əlaqədar auditor sübutlarının əldə edilməsi üçün hansı metoddan istifadə edilir?

- Tədqiq etmə
- Müşahidə etmə
- Təftiş etmə
- Riyazi hesablamaların yoxlanılması
- Təstiq etmə

75 Tikinti auditi çərçivəsində icazə sənədlərinin yoxlanılmasına aiddir:

- Layihə-smeta sənədlərinin tərtibatının yoxlanılması
- Layihə-smeta sənədlərinin həcmnin yoxlanılması
- Layihə-smeta sənədlərinin mövcudluğunun yoxlanılması
- Layihə-smeta sənədlərinin razılaşdırılması və ekspertizası
- Layihə-smeta sənədlərinin tərkibinin yoxlanılması

76 Tikinti auditi çərçivəsində icazə sənədlərinin yoxlanılmasına nə daxildir:

- Layihə-smeta sənədlərinin tərtibatının yoxlanılması
- Layihə-smeta sənədlərinin həcmnin yoxlanılması
- Layihə-smeta sənədlərinin komplektliyinin, tərtibinin düzgünlüyünün yoxlanılması
- Layihə-smeta sənədlərinin mövcudluğunun, rekvizitlərin doldurulmasının yoxlanılması
- Layihə-smeta sənədlərinin tərkibinin yoxlanılması

77 Tikinti təşlikatının torpaq və tikililərə mülkiyyət hüququnun olmasının yoxlanılması üçün hansı sənəd olmalıdır?

- Tikinti quraşdırma işlərinin yerinə yetirilməsi aktları, hesabatlar
- Yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı, materialların qeydiyyat kartları
- Layihə smeta sənədləri, hesabatlar
- Təqdimat məktubu, girov sənədləri
- Baş kitab, qaimə-tələbnamələr

78 Tikinti maşın mexanizmlərin istismarı və saxlanması xərclərinin auditi zamanı yoxlanılır:

- Sərf edilmiş yanacaq-sürtgü materiallarının silinməsinin düzgünlüyü;
- Investisiya qoyuluşu haqqında qərarın qəbul edilməsi məqsədilə işlərin başa çatdırılmasının və digər faktorların qiymətləndirilməsi
- Audit olunan obyektin və mühəndis kommunikasiyalarının texniki göstəriciləri
- Xərclərin layihə və müqavilə sənədlərinə və tikintinin faktiki şəraitinə uyğunluğu
- İstifadə edilmiş tikinti materiallarının məlumat və konstruksiyaların tərkibi

79 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvil-təslim aktlarının tərtibinin auditi nəticəsində müəyyən olunur:

- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi faktının aşkar edilməsi
- Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- Faktiki istifadə olunan materiallardan fərqli olaraq silinməsi nəticəsində tikintinin əlavə materiallarının maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi

80 İstismara qəbul edilən obyektlərin inventar qiymətlərinin təhrif edilməsi nəticəsində silinmələrin aşkarlanması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

81 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin və hazır tikinti obyektinin inventar qiymətinin kalkulyasiyasının yoxlanılması üçün hansı auditor prosedurlarından istifadə edilir.

- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
- Tədqiq etmə, skanlaşdırma
- Təstiq etmə, inventarlaşdırma
- Təftiş etmə, təkrar hesablama

82 Kreditor borcları hesabının real qalıqları haqda məlumatların yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarlaşdırılması
- Tədqiq etmə, skanlaşdırma
- Sənədlərin yoxlanılması, təftiş etmə
- Təstiq etmə ,üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

83 Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkaları, hesabat ödəniş cədvəlləri
- İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- Subpodatçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
- Müqavilələr, əmrlər, vergi uçotu registrləri

84 Tikinti təşkilatlarında əsaslı tikintiyə sərf edilmiş xərclərin auditor yoxlanması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarlaşdırılması
- Təftiş etmə
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

85 Tikinti təşkilatındakı xərclərin audit yoxlanmasının məqsədi aşağıdakılardır:

- Xərclərin tikinti işlərinin aparılmasına aid edilməsi
- Tərtib edilmiş müxbir hesabların düzgünlüyünün yoxlanılması
- Tikinti obyektlərinin maya dəyərinin hesablanmasının düzgünlüyünün qiymətləndirilməsi
- Əsaslı tikintiyə sərf edilmiş əsas və dövriyyə vəsaitlərinin qiymətləndirilməsi
- Hesabatda birbaşa və üstəlik xərclərin dürüst tərtib edilməsinin təsdiqi

86 Tikinti təşkilatlarında əsaslı tikintiyə xərclərin auditor yoxlanması zamanı hansı sənəddən istifadə edilir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkaları, hesabat ödəniş cədvəlləri
- Nəqliyyat xidmətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri

- Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları , hər bir tikinti obyektı üzrə görülmüş işlərin qeydiyyat jurnalı
- Müqavilələr, əmrlər, vergi uçotu registrləri

87 Yerinə yetirilmiş tikinti işlərinin həcmının sənədlərlə və faktiki göstəricilərin auditor yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarizasiyası
- Təftiş etmə, riyazi yoxlama
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

88 Tikinti-quraşdırma işlərinin yerinə yetilməsi xərclərinə əmək haqqı xərclərinin daxil edilməsinin düzgünlüyünün auditor yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarlaşdırılması
- Təftiş etmə, riyazi yoxlama
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

89 Tikintidə əmək haqqı xərclərinin xərclərə daxil edilməsinin düzgünlüyünün yoxlanılması zamanı istifadə edilən sənədlərə daxildir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- Nəqliyyat ximdətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektı üzrə görülmüş işlərin qeydiyyat jurnalı
- Vəsaitlərin əlavə edilməsinin və tutulmasının ümümləşdirmiş cədvəlləri, qeydiyyat obyektləri üzrə xərclərin paylanması haqda arayış
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri

90 Tikinti üzrə xidmət xərclərinin yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarlaşdırılması
- Təftiş etmə, riyazi yoxlama
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

91 Tikinti üzrə xidmət xərclərinin audit yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- Nəqliyyat ximdətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektı üzrə görülmüş işlərin qeydiyyat jurnalı
- "İnzibati xərclər" hesabı üzrə analitik qeydiyyat məlumatları, ştat cədvəlləri, iş vaxtının qeydiyyatı cədvəlləri
- Subpodratçı təşkilatla bağlanmış tikinti podratı müqavilələri, vergi kartoçkalrı , ödəniş-hesabat cədvəlləri

92 Tikinti meydançalarında işlərin təşkili xərclərinin yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarlaşdırılması
- Təftiş etmə, riyazi yoxlama
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiq etmə, üçüncü tərəflərdən yazılı və ya şifahi sorğu
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

93 Tikinti meydançalarında işlərin təşkili xərclərinin audit yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- Nəqliyyat ximdətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektinə üzrə görülmüş işlərin qeydiyyat jurnalı
- "İnzibati xərclər" hesabı üzrə analitik qeydiyyat məlumatları, ştat cədvəlləri, iş vaxtının qeydiyyatı cədvəlləri
- Subpodratçı təşkilatla bağlanmış tikinti podratı müqavilələri, vergi kartoçkalrı , ödəniş-hesabat cədvəlləri

94 Malgöndərən, podatçı, layihə və digər təşkilatlarla hesablaşmaların yoxlanılması tikinti-quraşdırma işlərinin auditinin hansı istiqamətinə aiddir?

- Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması
- İnşaatçıların əmək haqqlarının hesablanma əməliyyatlarının yoxlanılması
- Əsaslı tikintiyə sərf edilmiş maddi xərclərin yoxlanılması
- Subpodrat və təchizatçı təşkilatlarla hesabatların yoxlanılması
- Tikinti maşın və mexanizmlərdən istifadə əməliyyatlarının yoxlanılması

95 Faktiki və plan göstəricilərinin müqayisə edilməsi, kapital xərclərinin müxtəlif növlərinin ümumi həcmində payının müəyyən edilməsi tikinti quraşdırma işlərinin auditinin hansı istiqamətinə aiddir?

- Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması
- İnşaatçıların əmək haqqlarının hesablanma əməliyyatlarının yoxlanılması
- Əsaslı tikintiyə sərf edilmiş maddi xərclərin yoxlanılması
- Tikinti maşın və mexanizmlərdən istifadə əməliyyatlarının yoxlanılması
- Subpodrat və təchizatçı təşkilatlarla hesabatların yoxlanılması

96 Kreditor borclarının real qalıqları haqda informasiyanın yoxlanılması tikinti-quraşdırma işlərinin auditinin hansı istiqamətinə aiddir?

- Subpodrat və təchizatçı təşkilatlarla hesabatların yoxlanılması
- İnşaatçıların əmək haqqlarının hesablanma əməliyyatlarının yoxlanılması
- Əsaslı tikintiyə sərf edilmiş maddi xərclərin yoxlanılması
- Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması
- Tikinti maşın və mexanizmlərdən istifadə əməliyyatlarının yoxlanılması

97 Daxili yerdəyişmə ilə əlaqədar əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması istiqamətində audit dəlillərinin əldə edilməsi üçün hansı metoddan istifadə edilir?

- Təstiq etmə, təkrar hesablama
- Tədqiq etmə
- Alternativ balansın tərribi
- İntentarlaşdırma
- Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması

98 Yerinə yetirilmiş işlərin həcmının inventarizasiyası aşağıdakıları müəyyən etməyə imkan verir:



- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi faktının aşkar edilməsi
- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- Faktiki istifadə olunan materiallardan fərqli olaraq silinməsi nəticəsində tikintinin əlavə materiallarının maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi
- Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- Tikintinin sifarişçi təşkilatının və podatçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması

99 Yerinə yetirilmiş tikinti işləri üzrə aktlarının tərtibatının düzgünlüyünün yoxlanılması istiqamətində audit dəlillərinin əldə edilməsi üçün hansı metoddan istifadə edilir?

- Təstiq, təkrar hesablama
- Tədqiq etmə, alternativ balansın tərtib edilməsi
- Natural ölçmələr, inventarlaşdırma
- Sənədlərin yoxlanılması, tədqiq edilməsi
- Müvafiq əməliyyatların qeydiyyatının düzgünlüyünün yoxlanılması, təkrar hesablama

100 Auditor yoxlaması zamanı tikinti təşkilatının maliyyə nəticələrinin uçotu üçün aparılmış təsərrüfat əməliyyatlarında tipik səhv hesab edilə bilməz:

- Hesabatda seqment fəaliyyəti haqda informasiyanın əks etdirilməsi.
- Aktivlərin qiymətlərinə daxil olmalı silinmə xərclərinin xərclərin qeydiyyat hesabına aid edilməsi
- Xərclərin aktivlərin qiymətlərinin artırılmasına aid edilməsi
- Keçən illərə aid olan lakin hesabat dövründə üzə çıxmış gəlirin (itkilərin) hesabat dövrünün gəlirlərinə aid edilməsi.
- Satış hesablarını nəzərə almamaqla barter əməliyyatlarının aparılması.

101 İnşa edilmiş binalar və qurğular uçotda necə əks olunur?

- normativ qiymətlə
- bazar qiyməti ilə
- tam qiyməti ilə
- cari qiymətlərlə
- marj qiyməti ilə

102 Podratçının realizə edilmiş və yerinə yetirilmiş işlərinin həcmi necə hesablanır?

- kurs üzrə istənilən valyutada sərbəst qiymətlərlə
- müqavilə qiymətlərinə müqayisədə
- bazar qiymətlərinə müqayisədə
- cari qiymətlərlə müqayisədə
- smeta qiymətlərinə müqayisədə

103 Auditor ayrıca bina və ya qurğu və onlara aid olan avadanlıq və tikintiləri aid edir:

- Başa çatdırılmamış tikinti obyektinə
- İrəliləşdirilmiş tikinti obyektinə
- Tikinti mərhələsinə
- Tikinti obyektinə
- Köməkçi tikinti obyektinə

104 Vahid dövrdə ( il, ay, gün) müvafiq miqdarda məhsul və ya xidmət istehsal etmək qabiliyyətinə malikdir.

- Başa çatdırılmamış tikinti obyektini
- İrəliləşdirilmiş tikinti obyektini
- Tikinti mərhələsi

- Tikinti obyektı
- Köməkçi tikinti obyektı

105 Tikinti işləri ilə məşğul olan ASC iki ildir fəaliyyət göstərir. Səhmdarların sayı 30 nəfərdən azdır. əgər SC-nin auditorların xidmətinə ehtiyacı yoxdursa auditin mütləq şəkildə keçirilməsinin ona aidiyyəti varmı?

- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin növündən asılı olaraq
- SC-nin rəhbərliyinin mülahizəsi əsasında
- Yoxdur
- Var
- Yaranmış öhdəlikdən asılı olaraq

106 Tikinti-quraşdırma obyektləri üzrə təhvil-təslim işlərinin ardıcılığına riayət edilməsinin yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

107 Auditor dəlillərinin əldə edilməsi üçün aşağıdakı məlumat mənbələri təhlil edilir.

- Yuxarıda qeyd olunan bütün mənbələr
- Tikintidə əsas materialların sərfinin aylıq hesabatı, hansı ki istehsal normalarına uyğun olaraq hesablanmış xərclərlə müqayisə edilir.
- Maddi məsul şəxsin ,yəni tikinti sahəsinin müdirinin hesabatı
- Hər bir tikinti obyektı üçün yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı.
- Maddi ehtiyatlar hesabına uyğun olaraq materialların qeydiyyatının mühasibat registri.

108 Aşağıda göstərilən auditor prosedurlarından hansı qaldırıcı kranın tikinti təşkilatına mənsub olması haqda auditora dəqiq sübutlar verir?

- Hesabatlar, materialların sərfi normaları və s.
- Qaldırıcı kranın faktiki olmasının yoxlanılması
- Qaldırıcı kranın satıcısının şifahi təstiqi
- Maşının əldə edilməsi haqda müqavilənin yoxlanılması
- İşçi sənədlərinin və texniki pasportun yoxlanılması

109 Tikinti işləri aparmaq üçün torpaq sahəsi olan hüquqi və ya fiziki şəxsə aid edilir:

- Layihəçi
- Podratçı
- Sifarişçi
- İnvəstor
- Tikinti aparan

110 əsaslı tikinti hansı metodla həyata keçirilə bilər?

- Təsərrüfat və podrat
- Layihə və podrat
- Podrat və sifariş
- Təsərrüfat və sifariş
- Maliyyə və podrat

111 Tikinti maşın və mexanizmlərin istifadəsinə olan xərclərin silinməsinin düzgünlüyünün yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

112 Tikinti materiallarının faktiki maya dəyəri ilə nəzərdə tutulmuş qiymətlər arasında fərqin düzgünlüyünün audit yoxlanılması üçün hansı metoddan istifadə edilir?

- Tədqiq etmə, skanlaşdırma
- Inventarlaşdırma, natural ölçmələr, tədqiq etmə
- Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
- Təkrar hesablama, alternativ balansın tərtibi
- Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması

113 Daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış tikinti və quraşdırma təşkilatları tərəfindən həyata keçirilən tikinti metodu?

- Maliyyə
- Sifariş
- Podrat
- Təsərrüfat
- Layihə

114 İnşaat materiallarının silinməsinin onların faktiki maya dəyərinin qiymətləndirilməsi variantına uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

115 Yerinə yetirilmiş işlərin həcmnin yoxlanılması, inventarizasiyanın aparılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

116 Yerinə yetirilmiş işlərin həcmnin yoxlanılması zamanı audit dəlillərinin əldə edilməsi üçün auditor hansı metoddan istifadə edir?

- Təstiq etmə, təkrar hesablama
- Tədqiq etmə, alternativ balansın tərtib edilməsi
- Sənədlərin yoxlanılması, natural ölçmələr
- Inventarlaşdırma, tədqiq etmə
- Müvafiq əməliyyatlarının qeydiyyatının düzgünlüyünün yoxlanılması, təkrar hesablama

117 Yerinə yetirilmiş işlərin həcmninə yoxlanılması və inventarlaşdırmada hansı işçi sənədlərdən istifadə edilir:

- Materialların qeydiyyat kartoçkaları
- İnşaat materiallarının silinmə aktları,hesabatlar.
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- Baş kitab ,qaimə-tələbnamələr

118 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvil-təslim aktlarının tərtib edilməsinin yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir:

- Materialların qeydiyyat kartoçkaları
- İnşaat materiallarının silinmə aktları,hesabatlar.
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- Baş kitab, qaimə-tələbnamələr

119 Daxili yerdəyişmə ilə bağlı əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir?

- Materialların qeydiyyat kartoçkaları
- İnşaat materiallarının silinmə aktları,hesabatlar.
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- Baş kitab, qaimə-tələbnamələr

120 Maddi məsuliyyət haqda müqavilənin mövcudluğunun yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

121 İnşaat materiallarının faktiki qiymətinin hesabat qiymətlərindən kənarlaşmasının silinməsinin düzgünlüyünün yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir?

- Materialların qeydiyyat kartoçkaları
- İnşaat materiallarının silinmə aktları, hesabatlar.
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- Baş kitab, qaimə-tələbnamələr

122 İnteraktiv və təsərrüfat ləvazimatlarının tikinti-quraşdırma işləri xərclərinin tərkibinə daxil edilməsi qaydalarının yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

123 Mühasibat və anbar uçotunun qeydiyyat registrlərindəki məlumatlarının tutuşdurulması audit proseduru əsaslı tikintiyə sərf olunan xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması

124 Tikintiyə sərf edilmiş materialların normalara uyğun silinmiş və faktiki istifadə edilmiş qiymətlərinin tutuşdurulmasının audit proseduru əsaslı tikintiyə sərf olunan xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

125 Bilavasitə öz təyinatı üzrə istismara hazır olan yaşayış evləri, mədəni-məişət təyinatlı bina və qurğular aiddir.

- Tikinti obyektinə
- Realizə edilmiş inşaat məhsuluna
- Ümumi inşaat məhsuluna
- İnşaat məhsulu məhsuluna
- Başa çatdırılmış inşaat məhsuluna

126 Tikinti maşın və mexanizmlərdən istifadənin auditor yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- Xərclərin smetası, əmrlər, vergi uçotu registrləri
- İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- Subpodatçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
- Subpodrat tikinti-quraşdırma işlərinin aparılması üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri

127 əDV təyin edilən bazanın müəyyənləşdirilməsinin yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

128 Uzunmüddətli investisiyaların auditinin məqsədi nədir?

- Tikinti apararı ( investor və sifarişçi eyni şəxsdir ) təşkilatla müqavilə əsasında podratçının işinin yoxlanılması
- Başa çatdırılmamış tikintiyə sərf olunan əsas vəsaitlərin qeydiyyatının yoxlanılması
- Hesabat dövründə həyata keçirilmiş kapital qoyuluşlu obyektlərin qiymətinin formalaşdırılması.
- Mühasibat balansının başa çatdırılmamış tikinti üzrə məlumatın dürüslüyü barəsində fikir formalaşdırmaq
- Tikintidə uzunmüddətli istifadə üçün nəzərdə tutulan dövrüyyədən kənar aktivlərin yaradılması və artırılması

129 Qeyri-qanuni tikili müəssisənin aktivləri (əmlakı) kimi tanına bilərmi?

- Müxtəlif variantlar mümkündür
- Təşkilatın rəhbərinin qərarı əsasında
- Xeyr
- Bəli
- Maraqlı tərəflərin razılığı əsasında

130 İcarədə olan torpaq sahəsinin ölçüsü tikinti ərazisindən kiçikdir. əgər kapital qoyuluşu kifayət qədər yüksəkdirsə auditor nə etməlidir?

- Qeyri-müəyyən halları nəzərə çatdırmaqla modifikasiya olunmuş audit rəyi verir
- Auditor rəyinin verilməsindən imtina edə bilər
- Mühəsibat uçotu və ilkin qeydiyyat sənədlərinə uyğun olaraq hesabatın doğruluğu haqqında öz fikrini formalaşdırmalıdır.
- Mənfi rəy verməlidir.
- Müəssisənin rəhbəri və baş mühasiblə danışıqdan sonra müsbət audit rəyi verə bilər

131 Bitməmiş istehsalın yüksək paya malik olması iqtisadiyyatın hansı sahəsi üçün xarakterikdir?

- Nəqliyyat
- Tikinti
- Ticarət
- Kənd təsərrüfatı
- Sənaye

132 Obyektin bir hissəsinə aid olan, tikintinin smetasında göstərilmiş və texnoloji cəhətdən başa çatdırılmış kompleks işlər auditor tərəfindən necə qəbul olunur?

- Başa çatdırılmamış tikinti obyektı
- İrəliləşdirilmiş tikinti obyektı
- Tikinti mərhələsi
- Tikinti obyektı
- Köməkçi tikinti obyektı

133 Tikinti maşın və mexanizmlərinə xidmət edən şəxslərə əmək haqqının hesablanması düzgünlüyünün yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərin istifadəsi üzrə əməliyyatlarının yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiya edilməsinin yoxlanılması

134 Təcrübədə baş podratçının xidmətlərinin qiyməti neçə müəyyənləşdirilir?

- Subpodatçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin faktiki dəyərinin faizi ilə
- Tərəflərin razılığı əsasında subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin növdən asılı olaraq.
- Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin bazar dəyərinin faizi ilə
- Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin smeta dəyərinin faizi ilə
- Səhmdar cəmiyyətin direktorlar şurasının ( müşahidə şurası ) təyin etdiyi qiymətlər əsasında

135 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin auditinin ümumi planında aşağıdakı göstərilir:

- Hesabatda olan tipik səhvlər və onların aradan qaldırılması üsulları

- Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələr
- Auditor yoxlamasının nəzərdə tutulan həcmi və ardıcılığı
- Yoxlamayı aparan auditorun instruksiyaları toplusu
- Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələrin arqumentləşdirilməsi

136 Layihəyə əsasən müxtəlif təyinatlı və bir-biri ilə əlaqəli obyektlərin işə salınması auditor tərəfindən qəbul olunur:

- Başa çatdırılmamış tikinti obyektini kimi
- İrəliləşdirilmiş tikinti obyektini kimi
- Tikinti mərhələsi kimi
- Tikinti obyektini kimi
- Köməkçi tikinti obyektini kimi

137 İnşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin audit yoxlanılması üçün auditor hansı metoddan istifadə edir?

- Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
- İnterləşdirilmə, natural ölçmələr
- Sənədlərin yoxlanılması, tədqiq etmə, alternativ balansın tərtib edilməsi
- Tədqiq etmə, təkrar hesablama, skanlaşdırma
- Təkrar hesablama, müvafiq əməliyyatların qeydiyyatının düzgünlüyünün yoxlanılması

138 Auditor subpodratçı təşkilatlarla hesablaşmaların yoxlanılması üçün hansı sənədlərdən istifadə edir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkaları, hesabat ödəniş cədvəlləri
- Subpodratçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
- İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- Müqavilələr, əmrlər, vergi uçotu registrləri

139 Tikinti təşkilatının bir neçə bankda hesablaşma hesabı olduqda o, kassa üzrə limiti necə təyin edir:

- Maraqlı tərəflərin qarşılıqlı razılaşmasına görə
- Müxtəlif banklar tərəfindən təyin edilmiş maksimal limitlə
- Müxtəlif banklar tərəfindən təyin edilmiş minimal limitlə
- Öz seçiminə görə banklardan birinin limitinə görə
- Müxtəlif banklar tərəfindən təyin edilmiş limitlərin cəmi ilə

140 İnşaat materiallarının silinməsi zamanı onların maya dəyərinin qiymətləndirməsinin tətbiq olunan varianta uyğunluğunun yoxlanılması hansı audit proseduruna aiddir?

- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi.
- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- Faktiki istifadə olunan materiallardan fərqli olaraq əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi
- Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması

141 Tamamlanmış vəziyyətdə tikintinin yoxlanması üçün auditor nəyi nəzərə almalıdır?

- Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində baş podratçıya verilir.
- Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində layihəçiyə verilir.

- Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində tikinti aparana verilir.
- Tikinti aparının funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində baş podratçıya verilir.
- Baş podratçının funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində sifarişçiyə verilir

142 Tikinti maşın və mexanizmlərdən istifadənin yoxlanması zamanı auditor prosedurlarından istifadə edilir?

- Təstiq etmə
- Hesabatların inventarizasiyası
- Tədqiq etmə
- Təkrar hesablama
- Təftiş etmə

143 İnşaat materiallarının faktiki qiymətinin hesabat qiymətlərinə uyğunluğunun yoxlanması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi

144 əlavə materialların buraxılması üçün (daxili yerdəyişmə) qaimə-tələbnamlərin hesabatda dolğun əks etdirilməsinin yoxlanılmasının məqsədi:

- Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
- Əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artması faktının müəyyən edilməsi
- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi.
- Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanması

145 əsaslı tikinti üzrə xərclərin düzgünlüyünün yoxlanması aşağıdakı məsələni müəyyən etməyə imkan verir:

- Analitik hesabatın təşkilinə olan tələbata riayət edilməsi
- Tikintiyə icazə sənədlərinin yoxlanması
- İlin axırına başa çatdırılmamış tikintinin qiymətləndirilməsinin və inventarlaşdırılmasının düzgünlüyünün yoxlanması
- Tikinti aparın və ya sifarişçi ilə bağlanmış müqavilə əsasında podratçı təşkilatın işinin yoxlanması
- Torpaq münasibətlərinin qeydiyyatının yoxlanması

146 Təcrübədə baş podratçının xidmətlərinin qiyməti neçə müəyyənləşdirilir?

- Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin bazar dəyərinin faizi ilə
- Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin smeta dəyərinin faizi ilə
- Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinin faizi ilə
- Tərəflərin razılığı əsasında subpodratçı tərəfində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin növündən asılı olaraq.
- Səhmdar cəmiyyətin direktorlar şurasının ( müşahidə şurası ) təyin etdiyi qiymətlər əsasında

147 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi üçün auditor yoxlaması necə həyata keçirilir?

- Tikinti təşkilatının tikintiyə razılıq sənədlərinin yoxlanması
- Kapital tikinti üçün tikinti təşkilatı tərəfindən aparılmış xərclərin hesabatlarının düzgünlüyünün yoxlanması
- Tərəflərin razılığı əsasında subpodratçı təşkilat tərəfindən aparılmış tikinti-quraşdırma işləri



- Auditor tərəfindən tikinti obyektlərinin inventarizasiyası üzrə əldə edilmiş nəticələr yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin aktları ilə tutuşdurulur;
- Baş tikinti təşkilatı ilə bağlanmış müqavilə əsasında ayrı-ayrı bölmələrin faktiki fəaliyyətinin və hesabatlarının yoxlanması

148 Başa çatdırılmamış tikinti işlərin qalıqlarının düzəun əks etdirilməsinin yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- Subpodatçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
- İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri
- Müqavilələr, əmrlər, vergi uçotu registrləri

149 İstehsalata verilmiş inşaat materiallarının inventarizasiyası və onun nəticələrinin uçotda qeyd edilməsi audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərinin istifadə əməliyyatlarının yoxlanılması

150 Tikinti təşkilatının fəaliyyətini yoxlayan auditor mühasibat uçotunun təşkilinin lazımı səbiyyədə qurulmaması faktını aşkar etdikdə nə etməlidir?

- Yalnız audit yoxlaması mümkün olan hissə üzrə öz rəyini verməlidir
- Mühasibat uçotunun bərpa edilməsi üçün öz xidmətlərini təklif etməli, sonra audit rəyini bildirməlidir.
- Audit rəyinin verilməsindən imtina etməlidir.
- Modifikasiya olunmuş audit rəyi verməlidir.
- Bu təşkilatda mühasibat uçotunun bərpa olmasını məsləhət etməlidir.

151 Tikintidə istifadə üçün nəzərdə tutulan uzunmüddətli aktivlərin yaradılması və artırılması xərcləri aid edilməlidir:

- qısamüddətli maliyyə xərcləri
- modernləşdirmə xərcləri
- innovasiya xərcləri
- uzunmüddətli investisiyalar
- gələcək dövrlərin xərcləri

152 Yoxlanılan təşkilatın təsisçiləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada nizamnamə kapitalının tam şəkildə ödənilməməsi faktı aşkar edildikdə:

- Mənfi auditor rəyinin verilməsi üçün əsasdır.
- Audit rəyinin verilməsindən imtina üçün əsasdır.
- Auditor üçün heç bir əhəmiyyəti yoxdur, çünki o yalnız mühasibat uçotunda iştirakçıların borclarının düzgün əks etdirilməsini yoxlayır.
- Audit olunan şəxsin fəaliyyətinin fasiləsiz olması haqda auditor tərəfindən şübhələrin ifadə edilməsi üçün əsasdır
- Audit olunan şəxsin fəaliyyətinin fasiləsiz olması haqda auditor tərəfindən şübhələrin ifadə edilməsi üçün əsas ola bilər.

153 Səhmdar cəmiyyət tərəfindən geri alınmış öz səhmləri alındıqları gündən etibarən il ərzində hansı qiymətə satıla bilər?

- Cəmiyyətin direktorlar şurasının ( müşahidə şurasının) təyin etdiyi qiymətlə
- Müqavilə qiymətləri əsasında
- Əldə edilmiş qiymətdən aşağı olmamaqla
- Nominal qiymətlə
- Bazar qiyməti ilə

154 Qeydiyyat siyasətində nəzərdə tutulan formada inşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin qiymətləndirməsinin tətbiq olunan varianta uyğunluğunun yoxlanılması üçün hansı işçi sənədlərdən istifadə edilir?

- Baş kitab, qaimə-tələbnamələr
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- Materialların qeydiyyat kartoçkaları
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- İnşaat materiallarının silinmə aktları,hesabatlar.

155 Cəlb edilmiş maşınlardan istifadə üzrə xərclərin yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitə aid edilməsinin yoxlanılması

156 Hesabat dövründə itkilər səbəbindən təşkilatın nizamnamə kapitalının onun təmiz aktivlərinə çatdırılması məqsədilə mühasibat balansından silinmələr necə əks etdirilir.

- DT “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” KT “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- DT “Ümumi mənfəət (zərər)” KT “Elan edilmiş dividendlər”
- DT “Elan edilmiş dividendlər” KT “Ümumi mənfəət (zərər)”
- DT “Nominal (nizamnamə) kapitalı” KT “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- DT “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” KT “Elan edilmiş dividendlər”

157 Daxili yerdəyişmə ilə bağlı əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitdə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

158 Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması zamanı hansı audit prosedurlarından istifadə edilir?

- Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
- Təsdiq etmə, inventarlaşdırma
- Təftiş etmə, təkrar hesablama
- Tədqiq etmə, skanlaşdırma
- Sənədlərin yoxlanılması, tədqiq etmə

159 Auditorla sifarişçi arasında münasibətlər hansı əsas sənədlə tənzimlənir?

- Auditin keçirilməsi haqda məktub

- Auditor arayışı
- Auditor rəyi
- Auditor sübutları
- Auditin aparılması haqda müqavilə

160 Kapital qoyuluşlarının həcmnin təhvil –təslim aktları üzrə göstəricilərə uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

161 İnşaat materiallarının faktiki qiyməti ilə hesabat qiymətləri arasında fərqin silinməsinin düzgünlüyünün yoxlanılması audit prosedurundan hansı halda istifadə olunur:

- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olmasının yoxlanılması
- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsinin . yoxlanılması
- Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- Əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təsdiq edilməsi

162 əgər tikinti sifarişçinin və ya investorun öz qüvvəsi hesabına aparılırsa bu metodun adı nədir?

- Maliyyə
- Təsərrüfat
- Podrat
- Sifariş
- Layihə

163 Uzunmüddətli investisiyaların auditinin məqsədi nədir?

- Tikinti aparan (investor və sifarişçi eyni şəxsdir) təşkilatla müqavilə əsasında podratçının işinin yoxlanılması
- Mühasibat balansında bitməmiş istemşalın dürüstlüyünün yoxlanılması;
- Hesabat dövründə həyata keçirilmiş kapital qoyuluşlu obyektlərin qiymətinin formalaşdırılması.
- Başa çatdırılmamış tikintiyə sərf olunan əsas vəsaitlərin qeydiyyatının yoxlanılması
- Tikintidə uzunmüddətli aktivlərin yaradılması və artırılması

164 Ticarət təşkilatlarının fəaliyyətinin audit zamanı aşağıdakı sənədlərin yoxlanılması məqsədə uyğundur?

- anbar sənədlərinin yoxlanılması
- qaimə – fakturaların yoxlanılması
- bütün cavablar doğrudur
- müəssisənin balans hesabatları;
- təşkilatın təsis sənədləri

165 Ticarət təşkilatının yaradılmasının və qeydiyyatının qanuniliyi yoxlanılır:

- düzgün cavab yoxdur
- ilkin auditdə
- kassa əməliyyatlarının uçotunun audit zamanı
- hesablaşma əməliyyatlarının audit zamanı
- büdcə ilə hesablaşmaların uçotunun audit zamanı

166 Ticarət təşkilatlarının nizamnamə kapitalının auditinin məqsədi:

- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların izahlı qeydlərdə əks etdirilməsinin düzgünlüyünün yoxlanması;
- nizamnamə kapitalının formalaşdırılmasının uçot siyasətinə uyğunluğunun yoxlanması;;
- nizamnamə kapitalının dəyişməsi üzrə əməliyyatların uçot siyasətinə uyğunluğunun yoxlanması;
- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanması;
- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların uçot siyasətinə uyğunluğunun yoxlanması;

167 Nizamnamə kapitalı formalaşır?

- başqa mənbələr hesabına
- təsisçilərin vəsaiti hesabına
- bank krediti hesabına
- digər təşkilatların vəsaiti hesabına
- dividendlər hesabına

168 ASC-nin səhmdarları öz səhmlərini sərbəst sata bilərlərmi?

- düzgün cavab yoxdur
- xeyr
- bəli
- müvafiq qərar qəbul edildikdə
- səhmdarların razılığı ilə

169 Ticarət təşkilatının yaradılması və fəaliyyət göstərməsinin qanunauyğunluğunun yoxlanması analitik proseduru tətbiq olunur:

- material resurslarının uçotunun audit zamanı
- təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
- kassa əməliyyatlarının audit zamanı;
- hesablaşma və kredit əməliyyatlarının audit zamanı;
- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların audit zamanı;

170 Ticarət təşkilatının nizamnamə kapitalının yaradılması üzrə əməliyyatların yoxlanması analitik proseduru tətbiq olunur:

- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların audit zamanı;
- təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
- kassa əməliyyatlarının audit zamanı;
- hesablaşma və kredit əməliyyatlarının audit zamanı;
- material resurslarının uçotunun audit zamanı

171 Ticarət təşkilatında dividendlərin ödənilməsi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması analitik proseduru tətbiq olunur:

- material resurslarının uçotunun audit zamanı
- təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların audit zamanı;
- kassa əməliyyatlarının audit zamanı;
- hesablaşma və kredit əməliyyatlarının audit zamanı;

172 Ticarət təşkilatında nizamnamə kapitalının formalaşdırılması üzrə əməliyyatlarının audit hansı

prosedurlar vasitəsi ilə həyata keçirilir:

- Düzgün cavab yoxdur
- ticarət təşkilatında uçot siyasətinin mövcudluğunun yoxlanması;
- səhmdarlara dividendlərin hesablaşmasının düzgünlüyünün yoxlanması
- səhmdarlara hesablanmış dividendlərin ödənilməsinin düzgünlüyünün və tamlığının yoxlanması
- elan olunmuş nizamnamə kapitalının uçotda əks etdirilməsinin düzgünlüyünün və vaxtlığının yoxlanması

173 Ticarət təşkilatında nizamnamə kapitalına ödəmələrin yoxlanması ana-litik prosedurdan istifadə olunur:

- bütün cavablar doğrudur
- ticarət təşkilatında uçot siyasətinin mövcudluğunun auditi zamanı;
- nizamnamə kapitalının formalaşdırılması üzrə əməliyyatlarının auditi zamanı;
- ticarət təşkilatında dividendlərin hesablaşmasının düzgünlüyünün auditi zamanı;
- ticarət təşkilatında dividendlərin ödənilməsinin düzgünlüyünün auditi zamanı;

174 Ticarət təşkilatında iştirakçı-hüquqi şəxs tərəfindən pul vəsaitinin daxil olmasının auditi zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanılır:

- bütün cavablar doğrudur
- iştirakçı-hüquqi şəxsin nizamnaməsində belə əməliyyatda iştiraka qadağa yox-dur;
- ticarət təşkilatının nizamnamə kapitalına payın köçürülməsi haqqında iştirakçı-hüquqi şəxsin ümumi iclasından çıxarışın mövcudluğu;
- iştirakçının dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətinin mövcud-luğu;
- nizamnamə kapitalına pul vəsaitinin köçürülməsi ilə bağlı işt-i-rakçı hüquqi şəxsin ticarət təşkilatı ilə müqaviləsinin mövcudluğu;

175 Ticarət təşkilatında fiziki şəxs tərəfindən pul vəsaitinin daxil olmasının auditinin gedişatında aşağı-dakı şərtlərin gözlənilməsi yoxlanılır:

- bütün cavablar doğrudur
- nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğu;
- ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğu;
- ödənilən məbləq müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmama-lıdır;
- pay üzrə ödəniş təyin olunmuş vaxtda həyata keçirilməlidir;

176 Ticarət təşkilatında nizamnamə kapitalına nağd qaydada ödəmələrin həyata keçirilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 223 K-t 301
- D-t 221 K-t 301
- D-t 221 K-t 302
- D-t 301 K-t 221
- D-t 301 K-t 223

177 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilə-rinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır:

- material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;
- bütün cavablar doğrudur
- material qiymətlilərinin təhvil-təslim aktlarının mövcudluğu;
- material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
- material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;

178 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır:

- bütün cavablar doğrudur
- material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
- material qiymətliyə iştirakçının mülkiyyət hüququnu olmasını təsdiq edən sənədlərin mövcudluğu;
- material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
- material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;

179 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır:

- bütün cavablar doğrudur
- material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
- material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
- müəyyən olunmuş qaydada pay şəklində verilən hər bir material dəyərlinin pul ifadəsində dəyərinin göstərilməsi.
- material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;

180 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 103,113 K-t 301
- D-t 103,113 K-t 302, 301
- D-t 302, 301 K-t 103,113
- D-t 301 K-t 113
- D-t 103,113 K-t 302

181 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən qiymətli kağızlarla ödəmələr üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 103,113 K-t 301
- D-t 301 K-t 234
- D-t 234 K-t 301
- D-t 234 K-t 302
- D-t 103,113 K-t 302

182 Geri alınmış kapitalın (səhmlərin) uçotda əks etdirilməsinin düzgünlüyü hansı analitik prosedur vasitəsi ilə yoxlanılır:

- pay üzrə ödənişin təyin olunmuş vaxtda həyata keçirilməsinin yoxlanması;
- nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğunun yoxlanması;
- ümumi qaydaların gözlənilməsinin yoxlanması
- ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğunun yoxlanması;
- ödənilən məbləğin müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmamasının yoxlanması;

183 Geri alınmış kapitalın (səhmlərin) uçotda əks etdirilməsinin düzgünlüyü hansı analitik prosedur vasitəsi ilə yoxlanılır:

- pay üzrə ödənişin təyin olunmuş vaxtda həyata keçirilməsinin yoxlanması;
- nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğunun yoxlanması;
- ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğunun yoxlanması;
- səhmdar ticarət təşkilatı tərəfindən öz səhmlərinin geri alınmasının yoxlanması;
- ödənilən məbləğin müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmamasının yoxlanması;

184 Səhmdar ticarət təşkilatında kapitalın (səhmlərin) geri alınması səbəbləri:

- bütün cavablar doğrudur
- səhmlərin ümumi sayını azaltmaq yolu ilə nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi iclası qərara aldıqda;
- təşkilat yenidən formalaşdıqda;
- səhmdarlar tərəfindən onların səhmlərini almaq haqqında tələb olduqda;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

185 Auditor iştirakçı-fiziki şəxsdən geri alınan kapital (səhmlər) üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t 224 K-t 504
- D-t 504 K-t 223
- D-t 223 K-t 504
- D-t 321 K-t 221
- D-t 321 K-t 224

186 Auditor iştirakçı-hüquqi şəxsdən geri alınan kapital (səhmlər) üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t 224 K-t 504
- D-t 504 K-t 221
- D-t 221 K-t 504
- D-t 321 K-t 223
- D-t 321 K-t 224

187 Səhmdar olmayan ticarət təşkilatlarında iştirakçılardan geri alınan payların yoxlanılması zamanı hansı hesab nəzərdən keçirilir?

- 631-7
- 221
- 301
- 302
- 321

188 Ticarət təşkilatında geri alınmış payın satışı zamanı onun nominal və balans dəyəri arasında fərq (cəmiyyətdən çıxan iştirakçının payının həqiqi dəyəri nominal dəyərdən çox olduqda) hansı hesaba silinir:

- düzgün cavab yoxdur
- "Digər maliyyə gəlirləri"
- "Digər maliyyə xərcləri"
- "Sair əməliyyat gəlirləri"
- "Sair əməliyyat xərcləri"

189 Ticarət təşkilatında geri alınmış payın satışı zamanı onun nominal və balans dəyəri arasında fərq (cəmiyyətdən çıxan iştirakçının payının həqiqi dəyəri nominal dəyərdən az olduqda) hansı hesaba silinir:

- düzgün cavab yoxdur
- "Digər maliyyə gəlirləri"
- "Digər maliyyə xərcləri"
- "Sair əməliyyat gəlirləri"
- "Sair əməliyyat xərcləri"

190 Ticarət təşkilatında geri qaytarılmış payların başqa şəxslərə satışı hansı müddətdə həyata keçirilməlidir?

- üç il ərzində
- 6 ay müddətində
- 9 ay müddətində
- bir il ərzində
- iki il ərzində

191 Ticarət təşkilatında geri alınmış paylar hansı qiymətlə satılır?

- düzgün cavab yoxdur
- nominal dəyəri ilə
- balans dəyəri ilə
- faktiki bazar qiyməti ilə
- razılaşdırılmış qiymətlə

192 Ticarət təşkilatında geri eri alınmış pay müəyyən edilmiş müddətdə satılmadıqda onun qiyməti:

- düzgün cavab yoxdur
- onun qiyməti 50 % azaldılır
- səhmdar cəmiyyətin nizamnamə kapitalı müəyyən edilmiş qaydada azaldılır
- həmin pay təkrar satışa çıxarılır
- həmin pay iştirakçılar arasında bərabər bölüşdürülür

193 Ticarət təşkilatında səhmdarlarla hesablaşmaların düzgünlüyünün auditi zamanı yoxlanmalıdır:

- səhmdarlardan verginin tutulması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
- nizamnamə kapitalının azaldılması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
- nizamnamə kapitalının artırılması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
- nizamnamə kapitalının formalaşmasının qanunvericiliyə uyğunluğunun dürüstlüyü;
- dividendlərin hesablanması və ödənilməsi üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;

194 Dividendlərin hesablanması və ödənilməsi üzrə əməliyyatların auditi zamanı auditor yoxlamalıdır:

- 533 sayılı hesabının debet, 442 sayılı hesabının kredit dövrüyyəsini
- 341 sayılı hesabın debet, 534 sayılı hesabın kredit dövrüyyəsini
- 344 sayılı hesabının debet , 534 sayılı hesabının kredit dövrüyyəsini;
- 534 sayılı hesabının debet, 341 sayılı hesabının kredit dövrüyyəsini
- 442 sayılı hesabının debet, 533 sayılı hesabının kredit dövrüyyəsini

195 Ticarət təşkilatında səhmdarlara hesablanmış dividendlərin ödənilməsinin auditi zamanı auditor yoxlamalıdır:

- 341 sayılı hesabın kredit, 534 sayılı hesabın debet dövrüyyəsi
- 223 sayılı hesabın kredit, 534 sayılı hesabın debet dövrüyyəsi
- 534 sayılı hesabın kredit, 344 sayılı hesabın debet dövrüyyəsi
- 801 sayılı hesabın kredit, 341 sayılı hesabın debet dövrüyyəsi
- 344 sayılı hesabın kredit, 801 sayılı hesabın debet dövrüyyəsi

196 Ticarət təşkilatında ümumi müddəalara əməl olunmasının yoxlanılması hansı məqsədlə həyata keçirilir:

- Nizamnamə kapitalının tamamlanmasına nəzarət etmək üçün



- nizamnamə kapitalından ayrılan vəsaitlərə nəzarət etmək üçün
- vergi ödəmələrinə nəzarət etmək üçün
- səhmlərin dövriyyəsinə nəzarət etmək üçün
- hesablanmış dividendlərin həcminə və mənbələrinə nəzarət etmək üçün

197 Ticarət təşkilatında adi səhmlər üzrə dividendlərin həcmi necə hesablanır?

- hesabat ilində səhmdar cəmiyyətin fəaliyyətindən asılı olaraq.
- məhsul satışından əldə olunan vəsaitlərdən asılı olaraq
- səhmdarlardan daxil olan vəsaitlərdən asılı olaraq
- təşkilatın maliyyə vəziyyətindən asılı olaraq;
- direktorlar şurasının qərarından asılı olaraq

198 Ticarət təşkilatının nizamnamə kapitalının dəyişməsi üzrə əməliyyatların auditor hansı məsələləri yoxlayır:

- dividendlər üzrə vergi ödəmələrinin hesablanması düzgünlüyü;
- dividendlərin hesablanması düzgünlüyü;
- dividendlərin ödənilməsinin düzgünlüyü;
- dividendlərin hesablanması və ödənilməsinin düzgünlüyü;
- səhmdar ticarət təşkilatının nizamnamə kapitalının hərəkəti üzrə əməliyyatlar

199 Ticarət təşkilatının nizamnamə kapitalının azalması səbəbləri:

- biznesin səmərəli təşkil olunmaması
- geri alınmış ASC-nə məxsus payın örtülməsi;
- ticarət təşkilatının gəlirlərinin azalması;
- ticarət təşkilatının maliyyə vəziyyətinin pisləşməsi;
- ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;

200 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı səbəbdən azaldıla bilər:

- biznesin səmərəli təşkil olunmaması
- ticarət təşkilatının gəlirlərinin azalması;
- ticarət təşkilatının maliyyə vəziyyətinin pisləşməsi;
- ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;
- payın nominal dəyərinin azaldılması;

201 Ticarət təşkilatında payın nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azalması üzrə əməliyyatların düzgünlüyünün yoxlanması zamanı öyrənilir:

- 311 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövriyyəsi
- 301 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövriyyəsi
- 302 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövriyyəsi
- 341 sayılı hesabın debet, 301 sayılı hesabın kredit dövriyyəsi
- 344 sayılı hesabın debet, 311 sayılı hesabın kredit dövriyyəsi

202 Ticarət təşkilatının nizamnamə kapitalı hansı halda artırıla bilər:

- iştirakçılara verilməyən dividendlərin kapitallaşdırılması hesabına;
- geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına
- səhmdarlara verilən dividendlərin hesabına;
- bank kreditləri hesabına;
- digər təşkilatların borcları hesabına;

203 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı üsulla artırıla bilər:

- digər təşkilatların borcları hesabına;
- bank kreditləri hesabına;
- ticarət təşkilatın xüsusi vəsaiti hesabına
- geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
- iştirakçılara verilən dividendlərin hesabına;

204 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı qaydada artırıla bilər:

- digər təşkilatların borcları hesabına;
- bank kreditləri hesabına;
- geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
- səhmdarlara verilən dividendlərin hesabına
- iştirakçıların əlavə payları hesabına

205 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı qaydada artırıla bilər:

- digər təşkilatların borcları hesabına;
- bank kreditləri hesabına;
- geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
- səhmdarlara ödənilməmiş dividend hesabına
- iştirakçılara verilən dividendlərin hesabına;

206 Səhmdarlara ödənilməmiş dividend hesabına nizamnamə kapitalının artırılmasını yoxlayarkən auditor əmin olmalıdır:

- müvafiq vergilərin tutulması və büdcəyə ödənilməsindən sonra dividendlərin kapitallaşdırmaya yönəldildiyinə;
- səhmdarlara dividendlərin hesablanması ticarət təşkilatının uçot siyahısına uyğun olub-olmamasına
- səhmdarlara çatması payın düzgün hesablanması və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;
- səhmdarlara çatması payın ödənilməsinə və onların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;
- səhmdarlara çatması məbləqədən tutulan vergilərin hesablanması və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;

207 Səhmdarlara ödənilməmiş dividend hesabına nizamnamə kapitalının artırılmasının yoxlanması gedişində nəzərdən keçirilir:

- 311 sayılı hesabın debet və 341 və ya 344 sayılı hesabların kredit dövrüyyəsi;
- 301 sayılı hesabın debet və 534 və ya 533 sayılı hesabların kredit dövrüyyəsi;
- 534 və ya 533 sayılı hesabların debet və 302 sayılı hesabın kredit dövrüyyəsi;
- 534 və ya 533 sayılı hesabların debet və 301 sayılı hesabın kredit dövrüyyəsi;
- 341 və ya 344 sayılı hesabların debet və 311 sayılı hesabın kredit dövrüyyəsi;

208 Nizamnamə kapitalının formalaşması üzrə əməliyyatların həyata keçirilməsi zamanı ticarət təşkilatı tərəfindən buraxılan tipik pozuntulara aiddir:

- bütün cavablar doğrudur;
- səhmdarlar-fiziki şəxslər üçün ümumi şəxsi hesabın açılması;
- səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;
- səhmlərin alınması (əmanət qoymaq) üzrə müqavilələrin olmaması;
- nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş material qiymətlilərinin vaxtında mədaxil edilməməsi;

209 Mehmanxana təsərrüfatında əDV hesablanması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-221 K-521;
- D-601 K-521;
- D-521 K-801;
- D-241 K-521;
- D-241 K-801;

210 Mehmanxanada yaşamağa görə xidmətə görə hesablanmış pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 211 K-t 601;
- D- t 521 K-t 224;
- D-t 224 K-t 521;
- D-t 435 K-t 521;
- D-t 611 K-t 221;

211 Mehmanxana təsərrüfatında daxil olmuş əsas vəsaitlər üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 301 K-t 221;
- D- t 112 K-t 301;
- D-t 111 K-t 113;
- D-t 335 K-t 112;
- D-t 221 K-t 335;

212 Mehmanxana təsərrüfatında əsas vəsaitlərin silinməsi üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 301 K-t 221;
- D- t 112 K-t 301;
- D-t 112 K-t 111;
- D-t 102 K-t 112;
- D-t 221 K-t 102;

213 Mehmanxanada yaşamağa görə avansın alınması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 341 K-t 543;
- D- t 543 K-t 211;
- D-t 244 K-t 221;
- D-t 211 K-t 435;
- D-t 435 K-t 341;

214 Mehmanxanada yaşamağa görə alınmış avansdan hesablanmış əDV üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 225 K-t 543;
- D- t 521 K-t 224;
- D-t 224 K-t 521;
- D-t 241 K-t 221;
- D-t 543 K-t 225;

215 Mehmanxana təsərrüfatı üzrə xərclər hansı hesabda uçota alınmalıdır:

- 205
- 201

- 202
- 203
- 204

216 Mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına aid deyildir:

- nağd pul vəsaitinin sənədləşdirilməsi qaydası;
- mehmanxanada inzibati heyətin sayı;
- kassa əməliyyatlarının aparılmasının ümumi qaydaları;
- nağd pul vəsaitinin qəbul olunması qaydası;
- nağd pul vəsaitinin xərclənməsi qaydası;

217 Mehmanxanada kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- kassa intizamının gözlənilməsinə nəzarət;
- kassa kitabının aparılması qaydasının gözlənilməsi;
- kassa aparatlarının istehsalı;
- nağd pul vəsaitinin saxlanması;
- kassanın inventarizasiyası;

218 Aşağıdakı hansı məsələ mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- yangından təhlükəsizliyin gözlənilməsi qaydası;
- pul vəsaitinin qaytarılması qaydası;
- pul vəsaitinin daşınması qaydası;
- mehmanxana xidmətinin düzgün təşkili qaydası;
- kassanın texniki təhciz olunması qaydası;

219 Mehmanxana kompleksinin maliyyə hesabatının auditinin informasiya mənbəyinə aid edilmir:

- kapitalda dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı;
- mənfəət və zərər haqqında hesabat;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- əmək haqqının ödənilməsi cədvəli;

220 Mehmanxana işçilərinin əmək haqqının auditinin ilkin informasiya mənbəyinə aid edilmir:

- maliyyə nəticələri haqqında hesabat;
- əmrlər, kassa sənədləri;
- şəxsi hesablar, bank sənədləri;
- əmək haqqının ödənilməsi cədvəli;
- baş kitab, jurnal-orderlər;

221 Mehmanxana kompleksinin maliyyə hesabatlarının auditini aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

- bütün variantlar doğrudur;
- mehmanxana kompleksinin istismarı xərclərinin yoxlanması;
- mehmanxana kompleksində ictimai işəyə xərclərinin yoxlanması;
- mehmanxana kompleksi nin gəlir və xərclərinin yoxlanması;
- mehmanxana kompleksinin maliyyə nəticələrinin yoxlanması;

222 Mehmanxana təsərrüfatında otaqların qabaqcadan sifarişindən gəlirlər:

- yuxarı dərəcə ilə vergiyə cəlb olunur;
- ayrıca vergiyə cəlb olunur;
- ümumi vergitutma rejimi tətbiq olunur;
- ümumiyyətlə vergiyə cəlb olunmur ;
- aşağı dərəcə ilə vergiyə cəlb olunur;

223 Mehmanxana təsərrüfatında vergitutmanın xüsusiyyəti:

- vergitutma dərəcəsi aşağıdır;
- əlavə xidmət üzrə vergi yaşayışa görə vergidən ayrı tutulur;
- bəzi xidmət növlərindən vergi tutulmur;
- yalnız əlavə və təcili xidmətlər vergiyə cəlb olunur;
- vahid vergitutma dərəcəsindən istifadə olunur;

224 Mehmanxana kompleksinin maliyyə hesabatlarının yoxlanması auditora imkan verir:

- bütün variantlar doğrudur;
- mehmanxana kompleksində ictimai işə xərclərinin proqnozunu tərtib etmək;
- mehmanxana kompleksində ictimai işəyə xərclərinin proqnozunu tərtib etmək;
- yaxın perspektivə mehmanxana kompleksinin inkişaf proqnozunu tərtib etmək ;
- mehmanxananın inzibati işçilərinin əmək haqqının proqnozunu tərtib etmək;

225 Mehmanxana kompleksi müəssisəsində hesabat dövründə istifadə olunmamış materialların aşkar edilməsi auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun audit;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların audit;
- material qiymətlilərdən istifadənin təhlil olunması;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun audit;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun audit;

226 Maliyyə hesabatlarının auditini mehmanxana kompleksi haqqında aşağıdakı informasiyanın əldə olunmasını təmin edir:

- bütün variantlar doğrudur;
- fəaliyyətin maliyyə nəticələri haqqında;
- aktiv və passivlərin strukturunun dəyişməsi haqqında;
- debitor və kreditorlarla hesablaşmaların vəziyyəti haqqında ;
- maliyyə sabitliyi və ödəmə qabiliyyəti haqqında;

227 Mehmanxana kompleksi müəssisəsində kreditor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Təhtəlhəsab məbləqlər»;
- «Nominal (nizamnamə) kapital»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- «Qısamüddətli bank kreditləri»;

228 Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin inventarizasiyasının tamlığının və keyfiyyətinin yoxlanması auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun audit

- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətlilərdən istifadəninin təhlil olunması ;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;

229 Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin saxlanması öyrənilməsi auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;
- material qiymətlilərdən istifadəninin təhlil olunması ;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;

230 Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin mədaxil edilməsinin tamlığının və qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətlilərdən istifadəninin təhlil olunması ;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;

231 Mehmanxana kompleksi müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;

232 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- işəməz fəhlələrə əmək haqqının hesablanması uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- vaxtəməz əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;

233 İşçilər üzrə şəxsi və rəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- işəməz fəhlələrə əmək haqqının hesablanması uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- vaxtəməz əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;

234 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv

deyildir?

- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər maliyyə nəticələrinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

235 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv sayılır?

- vergitutmaya qədər mənfəətin hesablanmasında iştirakı əlamətinə görə alınmış kredit və borcların analitik uçotunun təşkili;
- təşkilatın cari xərclərinə aid edilən və onun əməliyyat xərcləri olan kredit və borclar üzrə xərclər təşkilatın maliyyə nəticələrinə daxil edilir;
- kredit və borclar üzrə xərclər vergi xərclərinə daxil edilir;
- investisiya aktivinin alınmasına və ya yaradılmasına ilə əlaqədar alınmış kredit və borclar üzrə xərclər onun ilkin dəyərinə daxil edilir;
- uçota qəbul olunmasına qədər qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların dəyərinə daxil edilir;

236 Mehmanxana kompleksi müəssisəsində artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «Material ehtiyatları»
- D-t «Malsatan və podratçılara kreditör borcları K-t «Umumi mənfəət (zərər)»
- D-t «Umumi mənfəət (zərər)» K-t Malsatan və podratçılara kreditör borcları
- D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- D-t «Kassa» K-t «Material ehtiyatları»

237 Mehmanxana kompleksi müəssisəsində anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Dəymiş zərəre görə işçilərlə hesablaşmalar» K-t «Material ehtiyatları»
- D-t «İddialar üzrə hesablaşmalar» K-t «Material ehtiyatları»
- D-t «İddialar üzrə hesablaşmalar» K-t Malsatan və podratçılara kreditör borcları
- D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»

238 Mehmanxana kompleksi müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir:

- D-t 543 K-t 244
- D-t 244 K-t 543
- D-t 801 K-t 192
- D-t 341 K-t 801
- D-t 801 K-t 341

239 Mehmanxana kompleksi müəssisəsində ümumistehsal və ümumtəsərrüfat xərclərinin auditi zamanı ilk növbədə konkret hesablar üzrə onların bölüşdürülməsinin düzgünlüyü yoxlanılmalıdır:

- bütün variantlar doğrudur;
- binanın qızdırılması, işıqlandırılması, saxlanması və icarəsi xərcləri;
- inzibati idarəetmə heyətinin əmək haqqı;

- informasiya, məsləhət və auditor xidmətinin ödənilməsi xərcləri;
- xidməti məqsədlə şəxsi avtomobillərdən istifadəyə görə kompensasiya;

240 İşçilər üzrə şəxsi vərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesabləşmələrin uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- işəməzd fəhlələrə əmək haqqının hesablanması uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- vaxtəməzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesabləşmələrin düzgünlüyünün yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;

241 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesabləşmələrin uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işəməzd fəhlələrə əmək haqqının hesablanması uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- vaxtəməzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesabləşmələrin düzgünlüyünün yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

242 Mehmanxana kompleksi müəssisəsində borcların stlinməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- daxili hesabləşmələrin auditinin vəzifəsinə aid edilir;
- xarici hesabləşmələrin auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

243 Mehmanxana kompleksi müəssisəsində real debitor və kreditor borclarının müəyyən olunması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- xarici hesabləşmələrin auditinin vəzifəsinə aid edilir;
- daxili hesabləşmələrin auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

244 Mehmanxana kompleksi müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının və onların səbəblərinin öyrənilməsi:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- daxili hesabləşmələrin auditinin vəzifəsinə aid edilir;
- xarici hesabləşmələrin auditinin vəzifəsinə aid edilir;

245 Auditor mehmanxana kompleksi müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 244, 245 K-t 443, 543
- D-t 241, 242 K-t 244, 245



- D-t 244, 245 K-t 241, 242
- D-t 221, 223 K-t 443, 543
- D-t 443, 543 K-t 244, 245

246 Auditor mehmanxana kompleksi müəssisəsində alınmış avans məbləği üzrə hesablanmış əDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 543 K-t 192
- D-t 241 K-t 245
- D-t 245 K-t 241
- D-t 543 K-t 521
- D-t 192 K-t 543

247 Auditor hansı analitik prosedur vasitəsi ilə kommersiya bankının faiz siyasətini qiymətləndirir:

- kreditlər üzrə faizlərin mühasibatlıqda rəsmiləşdirilməsinə nəzarətin yoxlanması.
- bankın kredit portfelinin vəziyyətinin qiymətləndirilməsi;
- hesablanmış faizlərlə birlikdə kredit məbləqlərinin geri qaytarılmasının yoxlanması;
- kreditlərin verilməsinə, onların məqsədli istifadəsinə nəzarətin yoxlanması;
- kreditlər üzrə köçürmələrə nəzarətin yoxlanması;

248 Ümitsiz kreditlərin silinməsinin düzgünlüyünün yoxlanması bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:

- faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
- ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
- borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
- kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;

249 Ssuda üzrə mümkün itgilər üçün ehtiyatların yaradılmasının tamlığının təhlili bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:

- faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
- ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
- borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
- kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;

250 Risk qrupları üzrə kreditlərin təsnifləşdirilməsinin düzgünlüyünün yoxlanması bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:

- faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
- ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
- borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
- kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;

251 Bankın qiymətli kağızlarla əməliyyatlarının yoxlanması zamanı auditor tərəfindən aşkar olunan hansı əməliyyat qanun pozuntusuna aiddir:

- qiymətli kağızlar üzrə sənədləşməyə az sayda səlahiyyətli vəzifəli şəxslərin girişinə icazə verilir;
- qiymətli kağızların uçotu üzrə analitik hesablar ayda bir dəfədən az olmamaqla sintetik hesablarla üzləşdirilir;
- kreditə verilmiş və ya girov qoyulmuş qiymətli kağızlar üzrə ayrıca reyestr tərtib olunur;
- bankda qiymətli kağızların qəflət inventarizasiyası aparılmır;

- bankın rəhbərliyi qiymətli kağızlar üzrə yazılışları yoxlayır və düzəlişləri təsdiq edir;

252 Bankın vergi tutulan gəlirinin tərkibinə daxil edilmir:

- doğru cavab yoxdur;  
 mühafizə xidmətinin saxlanması xərcləri;  
 pul formasında mükafat, maddi yardım;  
 xarici valyuta ilə əməliyyatlar üzrə gəlirlər;  
 bankın səhmdarlarına dividendlərin ödənilməsi;

253 Bankın maliyyə nəticələrinin formalaşmasının auditi imkan verir:

- satıxdan kənar fəaliyyətdən maliyyə nəticələrini müəyyən etməyə;  
 bankın ümumi gəlirini müəyyən etməyə;  
 mənfəətdən artıq verilən vergi məbləğini müəyyən etməyə;  
 son maliyyə nəticəsini müəyyən etməyə;  
 mənfəətin bölüşdürülməsinin düzgünlüyünü müəyyən etməyə;

254 kreditörlerin və əmanətçilərin maraqlarına təhlükə yaradan vəziyyətin aşkar olunması baxımından bankın kredit siyasətinin qiymətləndirilməsi:

- auditor yoxlanmasının vəzifəsidir;  
 bankın kredit şöbəsinin fəaliyyətinin əsas məqsədidir;  
 kredit təşkilatının fəaliyyət göstərməsinin zəruri şərtidir;  
 auditor təşkilatının fəaliyyət istiqamətidir;  
 auditor yoxlanmasının nəticəsidir;

255 Depozit və əmanət sertifikatları ilə əməliyyatların düzgünlüyünün yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:

- bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditi;  
 bankın investisiya əməliyyatlarının auditi;  
 bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;  
 borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditi;  
 qiymətli kağızlarla girov əməliyyatlarının auditi;

256 Dividendlərin ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:

- bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditi;  
 borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditi;  
 bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;  
 bankın investisiya əməliyyatlarının auditi;  
 qiymətli kağızlarla girov əməliyyatlarının auditi;

257 Bank tərəfindən qiymətli kağızların emissiyası prosedurunun auditi qiymətli kağızlar üzrə əməliyyatların auditinin hansı istiqamətinə aiddir:

- bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditi;  
 bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;  
 borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditi;  
 bankın investisiya əməliyyatlarının auditi;  
 qiymətli kağızlarla girov əməliyyatlarının auditi;

258 Bankın səhmləşdirilməsi ilə bağlı əməliyyatlarının yoxlanması zamanı auditor tərəfindən aşkar

olunan tipik səhvə aiddir:

- əlavə buraxılmış səhmlərin kredit hesabına səhmdarlara satılması;
- ehtiyat fondu hesabına imtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi;
- bazar kotirovkası olan üçüncü şəxsdən öz səhminin satın alınması;
- qiymətli kağızların əlavə emissiyasının nəticələrinin mətbuatda nəşr etdirilməsi;
- buraxılmış imtiyazlı səhmlərin miqdarının bankın öhdəliklərinə uyğunluğu;

259 Qiymətli kağızlar üzrə sövdələşmə qiyməti və bilavasitə onların alınması ilə bağlı əlavə xərclər qiymətli kağızların hansı qiymətini formalaşdırır:

- müqavilə;
- bazar;
- ədalətli;
- balans;
- bərpa;

260 Qiymətli kağızlarla girov əməliyyatlarının uçotu zamanı tipik səhvə aid edilir:

- girov götürülmüş qiymətli kağızlar üzrə reyestrin mövcudluğu ;
- borcun ödənilməsi üçün daxil olmuş məbləqlərə görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;
- girov alınmış qiymətli kağızların hərəkətinin qeydiyyatı jurnalının aparılmaması;
- yeni girov alınmış qiymətli kağızlara görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;
- geri qaytarılmış qiymətli kağızlara görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;

261 Bankın qeyri maddi aktivlərinin yenidən qiymətləndirilməsi necə aparılır:

- onların ədalətli dəyərinin yenidən hesablanması yolu ilə;
- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların ilkin dəyərinin yenidən hesablanması yolu ilə;
- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların balans dəyərinin yenidən hesablanması yolu ilə;

262 Bankın qeyri maddi aktivlərinin yenidən qiymətləndirilməsi necə aparılır:

- onların ədalətli dəyərinin yenidən hesablanması yolu ilə;
- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların ilkin dəyərinin yenidən hesablanması yolu ilə;
- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların balans dəyərinin yenidən hesablanması yolu ilə;

263 Bankın reklam xərcləri daxil edilir:

- qeyri satış xərclərinə;
- kapital ehtiyatlarına;
- norma daxilində bankın xalis mənfəətinə;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə
- norma daxilində bank xidmətlərinin maya dəyərinə;

264 kadrların hazırlanması və yenidən hazırlanması üzrə bankın reklam xərcləri daxil edilir:

- norma daxilində bank xidmətlərinin maya dəyərinə;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə;

- norma daxilində bankın xalis mənfəətinə;
- kapital ehtiyatlarına;
- qeyri satış xərclərinə;

265 Ssuda üzrə mümkün itgi üçün hesablanmış ehtiyat məbləği daxil edilir:

- kapital ehtiyatlarına;
- bank xidmətlərinin maya dəyərinə;
- norma daxilində bankın xalis mənfəətinə;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- qeyri satış xərclərinə;

266 Notarial xidmətlər üzrə (dövlət yığımı) ödənişlər daxil edilir:

- kapital ehtiyatlarına;
- norma daxilində bankın xalis mənfəətinə;
- bank xidmətlərinin maya dəyərinə;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- qeyri satış xərclərinə;

267 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının, onların yaranma səbəblərinin müəyyən edilməsi uçotun hansı sahəsinin auditinə aiddir:

- maliyyə nəticələrinin uçotu;
- maliyyə qoyuluşlarının uçotu;
- qeyri maddi aktivlərin uçotu;
- daxili hesablaşmaların uçotu;
- xarici hesablaşmaların uçotu;

268 Kommersiya bankının gəlirlərinə daxil edilmir:

- nağd və nağdsız formada xarici valyuta ilə həyata keçirilən əməliyyatlardan gəlirlər;
- bankın nizamnamə kapitalının tamamlanması üçün daxil olmuş xarici valyutada vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə müsbət nəticə;
- müştəri üçün hesabın açılması və aparılması üzrə ödəmə formasında gəlirlər;
- pul vəsaitlərinin, veksellərin, ödəmə və hesablaşma sənədlərinin inkasso edilməsindən gəlirlər;
- qiymətli metalların və daşların alqı-satqı əməliyyatları üzrə alış və uçot dəyəri arasında fərq formasında gəlirlər;

269 Bank işçisinin normativdən artıq ezamiyyə xərcləri silinir:

- xalis mənfəət hesabına;
- işçinin vəsaiti hesabına;
- bank xidmətlərinin maya dəyərinə;
- gələcək dövrlərin xərclərinə;
- ehtiyat kapitalına;

270 Kommersiya bankının xərclərinə daxil edilmir:

- özünün istiqrazları, depozit və ya əmanət sertifikatları üzrə xərclər;
- şübhəli borclar üzrə ehtiyatların formalaşmasına xərclər;
- banklararası kreditlər üzrə xərclər;
- kredit təşkilatının nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş xarici valyutada vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə mənfəət məbləği;
- müqaviləyə görə bank payı və digər cəlb edilmiş pul vəsaitləri üzrə faizlərə xərclər;

271 Auditor şirkəti kommersiya bankına aşağıda qeyd olunan hansı xidməti göstərə bilər:

- bütün cavablar doğrudur;
- bankı mühasibat uçotunu aparmaq;
- bankın fəaliyyətini reklam etmək;
- bankın perspektivə strateji və taktiki planını işləyib hazırlamaq;
- mövcud qanunvericilik məsələləri üzrə məsləhət vermək;

272 Banklarda əsas vəsaitlərin balans dəyərində hansı xərclər daxil edilir:

- istismar xərcləri
- amortizasiya ayırmaları
- sair xərclər
- düzgün cavab yoxdur
- cari xidmət və təmir xərcləri

273 Banka qoyulmuş hansı vəsait depozit sayılır:

- düzgün cavab yoxdur
- qiymətli kağızlar
- veksellər
- pul vəsaitləri
- sertifikatlar

274 Depozit və əmanət sertifikatı uçotda əks etdirilir:

- bütün cavablar doğrudur
- bazar dəyəri ilə
- ilk dəyərlə
- nominal dəyərlə
- qalıq dəyəri ilə

275 Mehmana təsərrüfatının auditi zamanı auditor aşağıdakı məsələyə diqqət verməlidir:

- mehmanxanada yaşayanların sayına;
- idarəetmə heyətinin tərkibinə və ixtisas səviyyəsinə;
- yaşayış üzrə xidmətdən gəlirlərin uçotda tanınması;
- mehmanxananın dərəcəsinə;
- son ildə iş qəbul olunmuş işçilərin sayına;

276 Mehmana təsərrüfatının yoxlanılması prosesində hansı məsələ xüsusi diqqət mərkəzində olmalıdır:

- bütün cavablar doğrudur;
- vergitutma rejiminin gözlənilməsi;
- əlavə xidmətlərin göstərilməsindən gəlirin vergiyə cəlb olunması;
- kirayənişinlərlə hesablaşmaların həyata keçirilməsi zamanı normativ tələblərin gözlənilməsi;
- forma geyimlərinin uçotunun əsaslı olması;

277 Mehmana təsərrüfatının yaratdığı müxtəlif fondlar və ehtiyatlardan istifadənin düzgünlüyünün yoxlanılması hansı informasiya mənbələrinə əsaslanır:

- bütün cavablar doğrudur;
- qeyri maddi aktivlər, icarə müqavilələri, maliyyə siyasəti üzrə qaydalar;
- vergi siyasətinin, ötən dövrlərin hesabatlarının düzgünlüyü haqqında arayış;
- təsis sənədləri, uçot siyasəti, təsisçilərin iclasının qərarları;

- maliyyə siyasətinin, idarəetmə şurasının sənədləşməsinin düzgünlüyü

278 Mehmanada yaşayış üzrə xidmət göstərilməsindən pul gəliri uçotda nə vaxt tanınır:

- hesabat dövrünün sonunda;  
 kirayənişin tərəfindən yaşadığı təqvim günü başa çatdıqda;  
 ödəniş aparılan andan;  
 mehmanxanada yaşaması sənədləşdirilən andan;  
 xidmət faktiki göstərildiyi andan;

279 Cari hesabat ilinin mənfəətindən avans olaraq istifadə olunması:

- mehmanxana mülkiyyətçilərinin əmlak marağının birbaşa pozulması;  
 idarə heyətinin optimal qərarıdır;  
 ehtiyat kapitalının tamamlanmasının səbəbidir;  
 material ehtiyatlarının artımının səbəbidir;  
 əlavə kapitalın artırılmasının səbəbidir;

280 Kommersiya bankının gəlirlərinə daxil edilmir:

- nağd və nağdsız formada xarici valyuta ilə həyata keçirilən əməliyyatlardan gəlirlər;  
 müştəri üçün hesabın açılması və aparılması üzrə ödəmə formasında gəlirlər;  
 banka borclunun ölümü və ya sağlamlığının itirilməsi ehtimalı ilə bağlı sığorta müqaviləsi üzrə alınmış sığorta ödəmələri;  
 pul vəsaitlərinin, veksellərin, ödəmə və hesablaşma sənədlərinin inkasso edilməsindən gəlirlər;  
 qiymətli metalların və daşların alqı-satqı əməliyyatları üzrə alış və uçot dəyəri arasında müsbət fərq formasında gəlirlər;

281 Mehmanxana təsərrüfatının xalis mənfəətindən istifadə olunur:

- vergi və ödəmələr üzrə büdcə və qeyri büdcə fondlarına olan borcların örtülməsinə;  
 dividendlərin ödənilməsi, ehtiyat kapitalının tamamlanması;  
 material ehtiyatlarının və əsas fondların artırılmasına;  
 malsatan və podratçılar üzrə öhdəliklərin ödənilməsinə;  
 yeni istehsal binalarının tikilməsinə;

282 Mehmanxana təsərrüfatının xalis mənfəətini hansı istiqamətdə istifadə etmək olmaz:

- ötən illərin zərərlərinin örtülməsinə;  
 dividendlərin ödənilməsinə;  
 material ehtiyatlarının və əsas fondların artırılmasına;  
 ehtiyat kapitalının tamamlanmasına;  
 əlavə kapitalının artırılmasına;

283 Mehmanxana təsərrüfatı hesabat ilini zərərlə başa vurduğu halda auditor əmin olmalıdır:

- material xərclərinin əks etdirilməsinin düzgünlüyünə;  
 mehmanxana təsərrüfatının bütün səhmdarlarına dividendlərin ödənilməsinə;  
 mehmanxana təsərrüfatı mülkiyyətçilərinin maraqlarının pozulmadığına;  
 təsisçilər tərəfindən həmin zərərin hansı vəsait hesabına örtülməsi haqqında qərarın mövcudluğuna;  
 mehmanxana təsərrüfatının nizamnamə kapitalının həcmində düzgünlüyünə;

284 Auditor mehmanxana təsərrüfatının zərərinin hansı vəsait hesabına örtülməsini düzgün hesab edir:

- mehmanxana təsərrüfatının debitor borcları hesabına;

- mehmanxana kirayəşinlərinin pul hesablaşmaları hesabına;
- mehmanxana təsərrüfatının qeyri maddi aktivləri hesabına;
- mehmanxana təsərrüfatının material resursları hesabına;
- səhmdarların məqsədli payları, ehtiyat kapitalı vəsaiti hesabına;

285 Auditor mehmanxana təsərrüfatının zərərinin hansı vəsait hesabına örtülməsini düzgün hesab etmir:

- ötən illərin bölüşdürülməmiş mənfəəti hesabına;
- ehtiyat kapitalının vəsaiti hesabına;
- bütün cavablar doğrudur;
- mehmanxana kirayəşinlərinin pul hesablaşmaları hesabına;
- səhmdarların məqsədli payları hesabına;

286 Mehmanxana təsərrüfatının satışdan kənar gəlirlərini yoxlamaq üçün auditor hansı məsələyə diqqət verməlidir:

- əlavə kapitalın tamamlanmasına;
- balans mənfəətinə;
- xalis mənfəətə;
- kommersiya xərclərinə;
- ehtiyat kapitalının tamamlanmasına;

287 Mehmanxana təsərrüfatında əmtəə-material qiymətlilərinin saxlanması auditinin informasiya mənbəyinə daxil deyildir:

- balans;
- hesab-faktura;
- qaimə;
- inventar vəərəqəsi;
- anbar uçotu vəərəqəsi;

288 kommersiya bankının depozit əməliyyatlarının auditini hansı məqsədlə aparılır?

- şəxsi hesablar və ilkin sənədlər üzrə mühasibat yazılışların yoxlanması;
- depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlığının qiymətləndirilməsi;
- pul vəsaitlərinin cəlb olunması üzrə işləri tənzimləyən daxili sənədlərin öyrənilməsi;
- depozit əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanması;
- depozit müqavilələrin miqdarının açılmış şəxsi hesablara uyğunluğunun yoxlanması;

289 kommersiya bankında depozit əməliyyatlarının həyata keçirilməsi zamanı müşayət olunan aşağıdakı əməliyyat tipik səhvə daxil deyildir?

- faizlərin rübdə bir dəfədən az köçürülməsi;
- depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlığının qiymətləndirilməsi;
- bank hesablaşma hesabından istifadə etmədən vəsaitlərin depozit hesaba köçürülməsi və silinməsi;
- hesablaşma əməliyyatlarının hüquqi şəxsin depozit hesabı vasitəsi ilə aparılması;
- depozit müqaviləsi olmadan depozit hesabının açılması;

290 Bank bazar riskinin mahiyyəti nədir?

- faiz dərəcələrinin dəyişməsi ilə əlaqədar zərərin yaranması;
- valyuta kurslarının dəyişməsi ilə əlaqədar zərərin yaranması;
- bankın müştərisi və ya tərəfdaşı öz öhdəliklərini tam və müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir;
- aktivlərin qorunub saxlanması təmin olunmaması ilə əlaqədar zərərin yaranması;

- investisiyanın bazar qiymətinin dəyişməsi ilə əlaqədar zərərin yaranması;

291 Hansı bazar riski səhvlərin və ya dələduzluğun (aktivlərin qeyri qanuni mənimsənilməsi) ehtimalı ilə əlaqədardır?

- əməliyyat;  
 fidusiar;  
 bazar;  
 valyuta;  
 depozit;

292 Fəaliyyətin bir neçə yerdə (filiallarda, əlavə ofislərdə) aparılması hansı bazar riski ilə əlaqədar ola bilər?

- bazar;  
 əməliyyat;  
 fidusiar;  
 valyuta;  
 depozit;

293 Daxili nəzarət xidmətinin mövcudluğu və onun fəaliyyətinin tənzimlənməsi aucitor üçün aşağıdakı təşkilatın auditi zamanı xüsusi əhəmiyyət kəsb edir?

- nəqliyyat təşkilatı;  
 tikinti təşkilatı;  
 kommersiya bankı;  
 sığorta şirkəti;  
 ticarət təşkilatı;

294 Ödəmə tapşırıqları ilə hansı əməliyyatlar həyata keçirilir?

- bütün cavab variantları doğrudur;  
 göndərilmiş mallara görə pul vəsaitlərinin köçürülməsi;  
 bütün səviyyədə büdcəyə və qeyri büdcə fondlarına pul vəsaitlərinin köçürülməsi;  
 kreditlərin və faizlərin ödənilməsi məqsədi ilə pul vəsaitlərinin köçürülməsi;  
 qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş digər məqsədlərə pul vəsaitlərinin köçürülməsi;

295 Bank vasitəsi ilə əsas müqavilə üzrə kreditorun borcun ödənilməsi üçün borcluya tələbi səciyyələndirən sənəd?

- aksept;  
 ödəmə tapşırığı;  
 akkreditiv;  
 inkasso üzrə hesablaşmalar;  
 çek;

296 kommersiya bankının kassa əməliyyatlarının auditinin məqsədi?

- nağd pul ilə hesablaşmaların həyata keçirilməsinin düzgünlüyünün yoxlanılması;  
 pul saxlanan kassada qiymətliyərin uçotunun və sənədlərin yoxlanılması;  
 nağd pulun saxlanması, əməliyyatların aparılması və uçotu sahəsində qanunvericiliyin gözlənilməsinin yoxlanılması;  
 həyata keçirilmiş bütün kassa əməliyyatlarının sənədli yoxlanılması;  
 kassa əməliyyatlarının anaditik və sintetik uçotunun üzvləşdirilməsi;

297 kommersiya bankının kassa əməliyyatlarının auditinin əsas məqsədlərindən biri?



- nağd pul ilə hesablaşmaların həyata keçirilməsinin düzgünlüyünün yoxlanması;
- pul saxlanan kassada qiymətlilərin uçotunun və sənədlərin yoxlanması;
- həyata keçirilmiş bütün kassa əməliyyatlarının sənədli yoxlanması;
- kassa işlərinin təşkilində nöqsanların aşkar olunması;
- kassa əməliyyatlarının anaditik və sintetik uçotunun üzləşdirilməsi;

298 Aşağıdakı əsas sənədlərdən hansı kommersiya bankının kassasından nağd pulun verilməsi üzrə əsas sənəd hesab edilmir?

- ödəmə tapşırığı;
- hesablaşma-ödəmə cədvəli;
- pul çeki;
- kassa məxaric orderi;
- hesablama cədvəli;

299 kommersiya bankında kassa əməliyyatlarının uçoitu zamanı müşayət olunan aşağıdakı əməliyyat tipik səhv sayılır:

- bütün cavab variantları doğrudur.
- bankın xəzinədarlıq işçiləri tərəfindən kassa jurnalının aparılması;
- icmal arayışda və kassa jurnalında baş mühasibin imzasının olması;
- əmtəə-material qiymətlilərinin alınmasına limitdən arptıq məbləğin ödənilməsi;
- bankın mühasibatlığı tərəfindən kassa jurnalının aparılması;

300 kommersiya bankının kredit əməliyyatları üzrə əhəmiyyət kəsb edən dövriyyələrin testləşdirilməsi nəzərdə tutur:

- müştərilərin şəxsi hesablar kitabının Baş kitabla üzləşdirilməsi
- bütün növ nağd vəsaitlərin nəzarət hesablanması və mühasibat uçoitu məlumatları ilə üzləşdirilməsi;
- pul vəsaiti maddələrinin təsnifləşdirilməsinin yoxlanması və onun bankın daxili siyasət qaydalarına uyğunluğunun yoxlanması;
- hesabat ilinin başa çatmasına qədər uçot məlumatlarının yoxlanması;
- fərqlərin aşkar olunmasına və onların uçotda əks etdirilməsinə qədər hesablardakı əhəmiyyətli məbləğlərin təhlili;

301 kommersiya bankının kassa əməliyyatları üzrə əhəmiyyət kəsb edən dövriyyələrin testləşdirilməsi nəzərdə tutur:

- müştərilərin şəxsi hesablar kitabının Baş kitabla üzləşdirilməsi.
- bütün növ nağd vəsaitlərin nəzarət hesablanması və mühasibat uçoitu məlumatları ilə üzləşdirilməsi;
- pul vəsaiti maddələrinin təsnifləşdirilməsinin yoxlanması və onun bankın daxili siyasət qaydalarına uyğunluğunun yoxlanması;
- hesabat ilinin başa çatmasına qədər uçot məlumatlarının yoxlanması;
- fərqlərin aşkar olunmasına və onların uçotda əks etdirilməsinə qədər hesablardakı əhəmiyyətli məbləğlərin təhlili;

302 Uzun müddətə öz vəsaiti hesabına bütün növ qiymətli kağızların alınmasının yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:

- bankın qiymətli kağızlarla vasitəçilik və trast əməliyyatlarının auditini;
- qiymətli kağızlarla girov əməliyyatlarının auditini;
- bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditini;
- borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditini;
- bankın investisiya əməliyyatlarının auditini;

303 Digər təşkilatın nizamnamə kapitalına, birgə fəaliyyətə pay üzrə təhvil-təslim sənədləri, edilmiş

payın məbləğinin təsdiq edən şəhadətnamə və s. aid edilir:

- mühasibat (maliyyə) hesabatı;
- sövdələşmə üzrə tərəflərin öhdəliklərini müəyyən edən sənədlərə;
- uçot reyestrlərinə;
- ilkin uçot sənədlərinə;
- inventarizasiya üzrə uçot sənədləşdirmə formalarına;

304 Auditor mehmanxana təsərrüfatında ümumistehsal və ümumtəsərrüfat xərclərinin bölüşdürülməsinin düzgünlüyünü təsdiq edir:

- təsis sənədlərinə əsasən;
- vergi siyasətinə əsasən;
- qiymət siyasətinə əsasən;
- maliyyə siyasətinə əsasən;
- uçot siyasətinə əsasən;

305 Mehmanxana kompleksi müəssisəsinin audit proqramının səmərəli hazırlanması:

- idarəetmə auditi prosedurlarının planlaşdırılmasıdır;
- ayrı-ayrı bloklar üzrə yoxlama prosedurlarının planlaşdırılmasıdır;
- eyni zamanda bütün bloklar üzrə yoxlama prosedurlarının planlaşdırılmasıdır;
- yalnız daxili auditin planlaşdırılmasıdır;
- yalnız xarici auditin planlaşdırılmasıdır;

306 Mehmanxana kompleksi müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

307 Mehmanxana kompleksi müəssisəsində D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- uzunmüddətli debitor borclarının silinməsini
- vaxtında silinməmiş debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

308 Mehmanxana kompleksi müəssisəsinin malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- D-t « Malsatan və podratçılara uzunmüddətli kreditor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Əsas idarə heyətinin qısamüddətli debitor borcları » K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»  
 D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t « Malsatan və podratçılara uzunmüddətli kreditor borcları

309 Mehmanxana kompleksi müəssisəsində D-t Malsatan və podratçılara qısamüddətli kreditor borcları K-t Bankdakı hesablaşmalar hesabı mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini  
 malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;  
 malsatanların qısamüddətli kreditor borclarının hesablanması;  
 malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;  
 malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini

310 Mehmanxana kompleksi müəssisəsində təhtəhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t « Təhtəhesab məbləğlər » K-t «İstehsalat məsrəfləri»  
 D-t «Bank hesablaşma hesabları » K-t «Təhtəhesab məbləğlər»  
 D-t « Təhtəhesab məbləğlər» K-t «Kassa»  
 D-t «Təhtəhesab məbləğlər» K-t «Bank hesablaşma hesabları»  
 D-t «İstehsalat məsrəfləri» K-t « Təhtəhesab məbləğlər »

311 Mehmanxana kompleksi müəssisəsində təhtəhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t «Təhtəhesab məbləğlər» K-t «İstehsalat məsrəfləri»  
 D-t «Bank hesablaşma hesabları » K-t «Təhtəhesab məbləğlər»  
 D-t «Təhtəhesab məbləğlər» K-t «Bank hesablaşma hesabları»  
 D-t «Kassa» K-t «Təhtəhesab məbləğlər»  
 D-t «İstehsalat məsrəfləri» K-t « Təhtəhesab məbləğlər »

312 kredit təşkilatının hesabatının auditi aparılır:

- təsisçilərin qərarı ilə  
 hər ay  
 hər il  
 yarım ildən bir  
 müştərinin arzusu ilə

313 Bank və ya digər kredit təşkilatını yoxlayacaq auditoru kim təsdiqləyir:

- Auditor Palatası;  
 kommersiya bankının baş mühasibi  
 kredit təşkilatının yuxarı idarəetmə orqanı;  
 Maliyyə Nazirliyi;  
 Nazirlər Kabineti

314 kommersiya bankının yoxlanması nəticələri üzrə tərtib olunmuş auditor rəyini mütləq qaydada kim nəzərdən keçirir:

- kommersiya bankının baş mühasibi  
 Maliyyə Nazirliyi;  
 Auditor Palatası  
 Nazirlər Kabineti;  
 kredit təşkilatının yuxarı idarəetmə orqanı;

315 kommersiya bankı üzrə hansı informasiya konfidensial hesab olunmur?

- audit aparılan filialın maliyyə vəziyyəti haqqında;
- kredit portfelinin vəziyyəti haqqında;
- bank işçisinin əməyinin ödənilməsi səviyyəsi və qaydası;
- qiymətli kağızlar portfelinin vəziyyəti haqqında;
- bank və onun filiallarının illik hesabatı

316 kommersiya bankının daxili nəzarət xidmətinin kompetensiyasına daxildir:

- müştərilərin hesablaşma hesabları üzrə qalıqların əks etdirilməsinin dəqiqliyi və tamlığının yoxlanması.
- kredit, portfel, bazar, faiz risklərinin qiymətləndirilməsi;
- qoyulmuş məqsədlər üzrə bank rəhbərliyinin və heyətin fəaliyyəti haqqında hesabatın yoxlanması, qiymətləndirilməsi və təqdim olunması;
- ssuda, digər aktivlər üzrə mümkün itgilər üçün ehtiyatların əks etdirilməsinin tamlığının və dəqiqliyinin yoxlanması;
- qiymətli kağızlara qoyuluşların dəyərəcə qiymətləndirilməsi;

317 kommersiya bankının daxili auditorunun vəzifələrinə daxil deyildir:

- idarə heyətinin tapşırığı ilə xüsusi tədqiqatın aparılması
- mühasibat informasiyasının yoxlanması;
- material qiymətlilərinin təhlükəsiz saxlanmasının təmin edilməsi;
- daxili prosedurların hazırlanması və tətbiq olunması;
- maliyyə qiymətlilərinin təhlükəsiz saxlanmasının təmin edilməsi;

318 kommersiya bankında daxili auditin işinin əsas istiqamətlərinə daxil deyildir:

- bankda mühasibat uçotunun qurulması vəziyyətinin qiymətləndirilməsi;
- bankın fəaliyyətinin hüquqi əsaslarının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
- mühasibat əməliyyatlarının əks etdirilməsinin düzgünlüyünə nəzarət
- bank tərəfindən nəzarət funksiyasının həyata keçirilməsinin auditi
- bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında özünün xüsusi informasiya sisteminin qurulması;

319 kommersiya bankında xarici auditin əsas istiqamətlərinə daxil deyildir:

- bankın fəaliyyətinin hüquqi əsaslarının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
- bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında özünün xüsusi informasiya sisteminin qurulması;
- bank tərəfindən nəzarət funksiyasının həyata keçirilməsinin auditi
- mühasibat əməliyyatlarının əks etdirilməsinin düzgünlüyünə nəzarət;
- bankda mühasibat uçotunun qurulması vəziyyətinin qiymətləndirilməsi;

320 Riskin idarə olunması prosedurunun tətbiqi və səmərəliliyininvə riskin qiymətləndirilməsi üzrə metodologiyanın təhlilini aparır:

- maliyyə meneceri;
- daxili auditor;
- xarici auditor;
- müfəttiş;
- vergi müfəttişi

321 Elektron informasiya və bank elektron xidmətləri sistemi daxil edilməklə idarəetmə və maliyyə informasiya sisteminin təhlilini aparır:

- bankın rəhbərliyi

- xarici auditor;
- daxili auditor;
- müfəttiş;
- maliyyə meneceri;

322 Kommersiya bankının nizamnamə kapitalının formalaşdırılması zamanı müşayət olunan aşağıdakı əməliyyat tipik səhvə daxil deyildir:

- payın ödənilməsi üçün bank ssudasından istifadə olunması;
- üçüncü şəxslər tərəfindən payın köçürülməsi;
- depozit hesabından vəsaitlərin köçürülməsi;
- hesablaşma hesabından vəsaitlərin köçürülməsi;
- qiymətləndirmə və ya qiymətlilərin verilməsi aktlarının olmaması;

323 Kommersiya bankının əlavə kapitalının auditi zamanı aşağıdakı sənədlərdən istifadə olunur:

- yuxarıda sadalananların hamısı
- şəxsi hesablardan çıxarışlar;
- ilkin sənədlər;
- memorial sənədlər;
- mühasibat balansı;

324 Depozit əməliyyatlarının auditinin məqsədi:

- depozit müqavilələrin zəruri rekvizitlərinin və onların doldurulmasının yoxlanması;
- şəxsi hesablar və ilkin sənədlər üzrə mühasibat yazılışların yoxlanması;
- depozit müqavilələrin miqdarının açılmış şəxsi hesablara uyğunluğunun yoxlanması;
- depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlılığının qiymətləndirilməsi;
- pul vəsaitlərinin cəlb olunması üzrə işləri tənzimləyən daxili sənədlərin öyrənilməsi;

325 Avtonəqliyyatın istifadəsinin səmərəliliyi təyin edilir:

- yük qaldırma qabiliyyəti (sərnişin daşınma);
- avtomobillərin siyahı sayı
- texniki nasazlığa görə boşdayanmalar;
- nəqliyyat təşkilatı rəhbərlərinin və mütəxəssislərinin atestasiyası;
- sürücülərin əmək və istirahət rejimlərinin gözlənilməsi;

326 Əvəzsiz əldə edilmiş əsas vəsaitlərin hansı qiymətləndirmə metodu auditor tərəfindən düzgün hesab olunur:

- ədalətli dəyərlə;
- onun hazırlanmasına çəkilən xərc nəzərə alınmadan.
- onun qurulmasına çəkilən xərc nəzərə alınmadan;
- onun əldə edilməsinə çəkilən xərc nəzərə alınmadan;
- bazar qiymətilə;

327 Auditor avtomobillərin istismarına sərf olunan xərclərin aşağıdakı qay-da-da uçota alınmasına diqqət verməlidir:

- yükləmə-boşaltma işləri üzrə;
- sərnişinlərin daşınması üzrə.
- yüklərin daşınması üzrə;
- daşınmanın hər bir növü üzrə;
- nəqliyyat-ekspedisiya xidmətləri üzrə;

328 Avtomobil ilə yük daşımaların maya dəyərinin kalkulyasiya obyektini kimi qəbul edilməlidir:

- reklam xərcləri;
- sənişin-kilometr;
- investisiya xarakterli xərclər;
- benzin alınması üzrə yanacaq doldurma stansiyasının qəbzi;
- avtomobil-qün.

329 İlk qiymətlənmədə əsas vəsaitlərin korlanması və çatışmamazlığı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 331 K-t 113.
- D-t 102 K-t 331;
- D-t 301 K-t 112;
- D-t 331 K-t 102;
- D-t 113 K-t 301;

330 əsas vəsaitlərin silinməsin üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 301 K-t 122.
- D-t 122 K-t 301;
- D-t 102 K-t 112;
- D-t 112 K-t 102;
- D-t 301 K-t 111;

331 Avtonəqliyyat təşkilatlarına əsas vəsaitlərin daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 111 K-t 301;
- D-t 102 K-t 301;
- D-t 112 K-t 301;
- D-t 334 K-t 102;
- D-t 112 K-t 334.

332 Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinin tam bərpası üzrə köhnəlmənin hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 335 K-t 122;
- D-t 122 K-t 335.
- D-t 301 K-t 335;
- D-t 103 K-t 334;
- D-t 334 K-t 103;

333 Avtonəqliyyat təşkilatında əsas vəsaitlərə amortizasiyanın hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 202 K-t 335;
- D-t 102 K-t 113.
- D-t 113 K-t 102;
- D-t 331 K-t 335;
- D-t 102 K-t 331;

334 Auditora görə hansı halda əsas vəsaitlərə amortizasiya hesablanmalıdır?

- istismarda olduqda;

- bərpada olduqda;
- modernizasiyada olduqda.
- konservasiyada olduqda;
- təmirdə olduqda;

335 Avtonəqliyyat təşkilatlarında əsas vəsaitlərin amortizasiyası hesablanmalıdır:

- hərəkətli avtonəqliyyatın daxilinə.
- əsas vəsaitlərin bir necə cür qrup obyektlərinə;
- bütün əsas vəsaitlərin obyektlərinə;
- eyni cinsli əsas vəsait obyektləri qrupu üzrə;
- əsas vəsaitlərin ayrı-ayrı obyektlərinə;

336 Avtonəqliyyat təşkilatlarında hansı halda əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi əsaslandırılmış hesab olunur:

- yeni avadanlıqlarla təhciz olunmada.
- yenidən qiymətləndirmədə;
- növbəti təmirdə;
- sexdə;
- konservasiyada;

337 Amortizasiya hesablanmayan əsas vəsait yerləşir:

- yenidən qiymətləndirmədə;
- sexdə;
- konservasiyada;
- növbəti təmirdə;
- yeni avadanlıqlarla təhciz olunmada.

338 əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi hansı halda qəbul edilir:

- modernləşmədə;
- yeni avadanlıqlarla təhciz olunduqda;
- yenidən qiymətləndirmə zamanı;
- yenitəkminti, yeni avadanlıqlarla təhciz olunma, yenidən qiymətləndirmə;
- bərpa olunmada.

339 Avtonəqliyyat təşkilatlarının əsas vəsaitlərinin obyektlərinin ilkin qiymətləndirilməsini auditor təsdiqləyir:

- hesablanmış amortizasiyaya məbləği kimi.
- alış qiyməti və əldə etmə xərcləri kimi;
- vergi orqanının qərarına görə ;
- yanacaq, təkər və s. xərclər kimi;
- əldə etmənin müqavilə məbləğinə görə;

340 Avtonəqliyyat təşkilatının inventar obyektinə daxildir:

- fəaliyyətdə olmayan əsas vəsait;
- istismarda olan əsas vəsait.
- ehtiyatda olan əsas vəsait;
- konservasiyada olan əsas vəsait;
- artıq əsas vəsait;

341 Nəqliyyat prosesi nəyin köməyilə həyata keçirilir:

- yürüşdən istifadə.
- sürücülərin əməyinin təşkili;
- görə yol və rəqəsinin tələblərə uyğun doldurulması;
- nəqliyyat ekspedisiyası üzrə müqavilə;
- səyyar heyət;

342 Nəqliyyat vasitələrindən istifadə tələb edir:

- avtonəqliyyatın texniki hazırlılığını.
- sərnişin axınının sıxlığını;
- istehsal güclərinin işə salınması;
- nəqliyyat hərəkətinin təhlükəsizliyinin təmin edilməsini;
- avtomobillərdən istifadənin səmərəliliyini;

343 Yükn, sərnişinin, baqajın daşınmasını təsdiq edən sənəd:

- şəxsiyyət kitabçası.
- dispetçerin məlumatları;
- nəqliyyat qaiməsi;
- yol və rəqəsi;
- yük nəqliyyatının işinin uçot kitabçası;

344 Avtonəqliyyat təşkilatının auditi zamanı nəzərə alınmalıdır:

- əhalinin nəqliyyat vasitəsi ilə hərəkəti.
- fəaliyyətin texnoloji xüsusiyyətləri;
- beynəlxalq daşınmanın həyata keçirilməsi qaydaları;
- yük, sərnişinin, baqaj daşınması qaydaları;
- lizin müqaviləsi əsasında nəqliyyat vasitələrinin əldə edilməsi xərcləri;

345 Avtonəqliyyat təşkilatlarında auditin məqsədinə aiddir:

- hər bir avtomobilin yürüş sürətinə nəzarət.
- yükdaşınması üzrə informasiyasının əks etdirilməsi;
- nəqliyyat təşkilatlarında planın yerinə yetirilməsinə nəzarət;
- mühasibat hesabatının dürüstlüyünün yoxlanılması;
- sərnişin dövriyyəsinin müəyyən edilməsi;

346 əldə edilmiş avtomobil şinləri uçota alınmalıdır:

- köməkçi istehsalatın tərkibində.
- azqiyətli və tezköhnələn əşyalar tərkibində;
- əsas vəsaitlərin tərkibində;
- istehsal-material ehtiyatlarının tərkibində;
- əsas istehsalatın tərkibində;

347 Avtonəqliyyat təşkilatlarında şinlərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 431 K-t 202
- D-t 232 K-t 431;
- D-t 431 K-t 231;
- D-t 202 K-t 201



D-t 202 K-t 431;

348 Avtonəqliyyat təşkilatlarında yanacaq-yağlama materiallarının anbara daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 701 K-t 202.  
 D-t 431 K-t 202;  
 D-t 202 K-t 431;  
 D-t 201 K-t 431;  
 D-t 202 K-t 701;

349 Orta əmək haqqının hesablanması zamanı nəzərə alınmalıdır:

- mükafatlar.  
 bütün növ ödəmələr;  
 əvəzçiliyə görə ödəmə;  
 iş vaxtından artıq işə görə ödəmə;  
 bayram günlərinə görə ödəmələr;

350 Avtomobil heyətinin işçilərinə hesablanmış əmək haqqı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 202 K-t 534.  
 D-t 201 K-t 411;  
 D-t 411 K-t 202;  
 D-t 202 K-t 533;  
 D-t 534 K-t 201;

351 Avtonəqliyyat işçilərinin əmək haqqı fonduna daxil edilməlidir:

- təqayüdçilərə təqayüdü verilməsi.  
 yanacağın qənaətlə istifadəsinə görə mükafat;  
 işlənən vaxta görə bütün növ ödəmələr;  
 birdəfəlik yardım;  
 sosial sığortaya görə müavinət;

352 Səyyar heyətin istismar xərcləri hansı hesabda uçota alınmalıdır:

- 205  
 203  
 202  
 201  
 204

353 Avtomobil daşınmalarına xərclər silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- 202 sayılı hesabdən 411 sayılı hesaba.  
 207 sayılı hesabdən 411 sayılı hesaba;  
 411 sayılı hesabdən 203 sayılı hesaba;  
 201 sayılı hesabdən 202 sayılı hesaba;  
 411 sayılı hesabdən 205 sayılı hesaba;

354 Auditor avtonəqliyyat yanacağı xərclərini hansı göstərici ilə qarşılıqlı əlaqədə yoxlamalıdır?

- ümumi təsərrüfat xərcləri.

- sürücülərin maddi stimullaşdırılması;
- səyyar heyətin yürüşü;
- səyyar heyətin amortizasiyası;
- istehsal xərcləri;

355 İqtisadi məzmununa görə avtonəqliyyat xərcləri qruplaşdırılır:

- yükləmə və boşaltma işlərinə görə.
- xərc elementləri və maddələrinə görə;
- maddi və mənəvi maraqlara görə;
- texnoloji və iqtisadi təyinatına görə;
- əsas və köməkçi istehsalla görə;

356 Hansı halda cari avtonəqliyyat xərcləri edilir:

- qabaqcadan ödəmədə.
- maliyyə qoyuluşlarında;
- qeyri dövriyyə aktivlərinə vəsait qoyulduqda;
- aktivlər dövriyyədən çıxdıqda;
- kredit və borcların qaytarılmasında;

357 Avtonəqliyyatda əsas texnoloji proses:

- avadanlıqların saxlanması və istismarı.
- səyyar heyətin təmiri;
- yük və sərnişinlərin səyyar heyət vasitəsi ilə yerdəyişməsi;
- səyyar heyətin texniki xidməti;
- səyyar heyət üzrə amortizasiya ayırmaları;

358 Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır:

- D-t 103 K-t 331
- D-t 103 K-t 431
- D-t 103 K-t 531
- D-t 531 K-t 103
- D-t 331 K-t 103

359 Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- D-t "Material ehtiyatları" K-t "İstehsalat məsrəfləri"
- D-t "Material ehtiyatları" K-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- D-t "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları" K-t "Material ehtiyatları"
- D-t "Material ehtiyatları" K-t "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları"
- D-t "İstehsalat məsrəfləri" K-t "Material ehtiyatları"

360 Sənaye müəssisəsində malsatan və podratçılarla hesablaşmaların yoxlanması ilə bağlı plan və proqramı tərtib etməzdən qabaq müəyyən edilməlidir:

- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununa görə uçotda əks olunması
- müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;
- malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti;
- malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar;
- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;

361 Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommertiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- daxili hesalaşmaların auditinin vəzifəsinə;
- xarici hesalaşmaların auditinin vəzifəsinə;

362 Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t 543 K-t 244
- D-t 244 K-t 801
- D-t 801 K-t 192
- D-t 341 K-t 543
- D-t 543 K-t 341

363 Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:

- D-t "Digər qısamüddətli aktivlər" K-t "Alınmış qısamüddətli avanslar"
- D-t "Gələcək hesabat dövrün xərcləri" K-t "Digər qısamüddətli aktivlər"
- D-t "Digər qısamüddətli aktivlər" K-t "Gələcək hesabat dövrün xərcləri"
- D-t "Bank hesabaşma hesabları" K-t "Alınmış qısamüddətli avanslar"
- D-t "Alınmış qısamüddətli avanslar" K-t "Digər qısamüddətli aktivlər"

364 Sənaye müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması aid edilir:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə
- xarici hesabaşmaların auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- daxili hesalaşmaların auditinin vəzifəsinə;

365 Sənaye müəssisəsində real debitor və kreditor borclarının auditini aid edilir

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- xarici hesabaşmaların auditinin vəzifəsinə;
- daxili hesalaşmaların auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;

366 Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- pul-hesabaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- pul-hesabaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
- pul-hesabaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
- xəzinədarın hesabatı;
- bank arayışları;

367 Auditor sənaye müəssisəsində pul-hesabaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı
- kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
- kassaya xarici valyutanın daxil olması zamanı;
- kassadan xarici valyutanın çıxması zamanı;
- valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;

368 Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetinə yazılmalıdır?

- 202-7
- 202-1
- 202-5
- 202-6
- 202-3

369 Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması:

- hesablama, valyuta və digər hesabların auditinin məqsədidir;
- xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;
- daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;

370 Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- işəməz fəhlələrə əmək haqqının hesablanmasının uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablamaaların düzgünlüyünün yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyünün yoxlanması;

371 Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır:

- bütün cavablar doğrudur;
- məzuniyyətlərin verilməsi üzrə əməllərin mövcudluğu;
- sexlərdə iş vaxtının uçotu tabelinin aparılması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyü;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablamaaların düzgünlüyü;

372 Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Bank hesablama hesabları" K-t "Müxtəlif debitor və kreditor borcları"
- D-t "Müxtəlif debitor və kreditor borcları" K-t "Kassa"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Təhtəhsəb məbləğlər"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Müxtəlif debitor və kreditor borcları"
- D-t "Digər ehtiyatlar" K-t "Nominal (nizamnamə) kapital"

373 Sənaye müəssisəsində kredit və borcların analitik uçotu aparılmadıqda onların yoxlanması üçün auditorun hərəkəti?

- əvvəlcə kredit müqavilələrini və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır;

- dərhal alınmış kreditlər üzrə faizlərin hesablanması düzgünlüyünün yoxlanmasına başlamalıdır;
- alınmış kredit və borclar üzrə sənədlərin təşkilatın direktoru, baş mühasib və ya səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalıdır;
- əvvəlcə mühasibatlıqda kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüyünü yoxlamalıdır;
- əvvəlcə müəyyən əlamətlər üzrə kredit müqavilələrini qruplaşdırmalıdır;

374 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

375 Uzunmüddətli kreditlər üzrə faizlərin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 343 K-t 401;
- D-t 501 K-t 343;
- D-t 801 K-t 501;
- D-t 343 K-t 801;

376 Qısamüddətli kreditlər üzrə faizlərin alınması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 223 K-t 501;
- D-t 401 K-t 343;
- D-t 223 K-t 401;
- D-t 343 K-t 801;

377 Qaydaya görə hesabat dövründə təşkilatın digər xərcləri :

- hesabat dövrünün mənfəətinə silinmir;
- hesabat dövrünün mənfəəti hesabına silinir;
- mühasibat hesabatında ayrıca verilmir;
- balans mənfəətinin tərkibində verilir;
- kommersiya xərclərinin tərkibində verilir;

378 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- hesabat dövründə satılmış məhsulların maya dəyərini hesablanmasına aid olmayan xərclərin həcmi dəyişməsi;

379 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;

- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

380 Sənaye müəssisəsində təhtəhisab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t "Kassa" K-t "Təhtəhisab məbləğlər"
- D-t "İstehsalat məsrəfləri" K-t "Təhtəhisab məbləğlər"
- D-t "İnzibati xərclər" K-t "Təhtəhisab məbləğlər"
- D-t "Təhtəhisab məbləğlər" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Kassa"

381 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın əlavə kapitalında;

382 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın əlavə kapitalında;

383 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər vergi uçotunda əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın əlavə kapitalında;

384 Sənaye müəssisəsində malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə fərqvergi uçotunda daxil edilir:

- satışdan kənar xərclərə;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfəətinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;

385 Sənaye müəssisəsində kommersion krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:

- təşkilatın xalis mənfəətinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;
- satışdan kənar xərclərə (gəlirlərə);

- əməliyyat xərclərinin tərkibinə;

386 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- satışdan kənar xərclərə;  
 əməliyyat xərclərinin tərkibinə;  
 təşkilatın xalis mənfəətinə;  
 əmtəə-material qiymətlilərinin dəyərinə;  
 təşkilatın əlavə kapitalına;

387 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;  
 kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;  
 alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;  
 hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;  
 kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

388 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;  
 kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;  
 alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;  
 hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;  
 kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

389 Sənaye müəssisəsində əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;  
 kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;  
 kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;  
 kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;  
 müəssisənin hesablama hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;

390 Sənaye müəssisəsində pulun hesalaşma hesabı vasitəsi ilə əldə olunmasını yoxlamaq üçün hansı auditor proseduru aparılmalıdır:

- müəssisənin hesablama hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;  
 kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;  
 kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;  
 kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;  
 kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

391 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

392 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

393 Avtonəqliyyat təşkilatında hesalanmış əDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 801 K-t 521.
- D-t 245 K-t 341;
- D-t 341 K-t 245;
- D-t 521 K-t 241;
- D-t 241 K-t 521;

394 Avtonəqliyyat təşkilatında köçürülən gəlir vergisi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 341 K-t 221.
- D-t 533 K-t 521;
- D-t 533 K-t 245;
- D-t 245 K-t 533;
- D-t 221 K-t 341;

395 Avtonəqliyyat təşkilatında büdcəyə ödənilən əDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 341 K-t 521.
- D-t 545 K-t 801;
- D-t 521 K-t 241;
- D-t 801 K-t 545;
- D-t 521 K-t 341;

396 Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 341 K-t 221.
- D-t 533 K-t 521;
- D-t 421 K-t 521;
- D-t 521 K-t 533;
- D-t 221 K-t 341;

397 Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi öhdəliklərinin ödənilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:



- D-t 341 K-t 221.
- D-t 533 K-t 521;
- D-t 521 K-t 533;
- D-t 521 K-t 421;
- D-t 221 K-t 341;

398 Avtonəqliyyat daşımalarından gəlir üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 421 K-t 601.
- D-t 533 K-t 521;
- D-t 521 K-t 533;
- D-t 601 K-t 421;
- D-t 601 K-t 341;

399 Avtonəqliyyat daşımalarından zərər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 421 K-t 601.
- D-t 533 K-t 521;
- D-t 521 K-t 533;
- D-t 601 K-t 421;
- D-t 341 K-t 601;

400 Avtonəqliyyat təşkilatında gələcək dövrlərin gəlirlərinə aid edilən məbləğ üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 221 K-t 542.
- D-t 223 K-t 341;
- D-t 341 K-t 223;
- D-t 341 K-t 421;
- D-t 542 K-t 421;

401 Avtonəqliyyat təşkilatında işçiyə verilən kredit məbləqi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 223 K-t 225.
- D-t 245 K-t 213;
- D-t 213 K-t 245;
- D-t 225 K-t 223;
- D-t 173 K-t 221;

402 əsas vəsait obyektlərinin ləğv olunmasından ehtiyat hissələri və başqa tullantılar hansı hesabın kreditində əks etdirilməlidir:

- 207
- 206
- 501
- 611
- 631

403 əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə səbəb olan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 103 K-t 202.
- D-t 202 K-t 103;
- D-t 103 K-t 122;

- D-t 101 K-t 102;
- D-t 102 K-t 101;

404 əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə gətirib çıxarmayan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 112 K-t 202.
- D-t 202 K-t 112;
- D-t 113 K-t 112;
- D-t 611 K-t 112;
- D-t 343 K-t 112

405 əsas vəsaitlərin obyektlərinin ləğv olunması zamanı yaranan material qiymətliləri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 202 K-t 121;
- D-t 121 K-t 202;
- D-t 201 K-t 611;
- D-t 611 K-t 542;
- D-t 542 K-t 611.

406 Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinə köhnəlmənin hesablanması əks etdirilməlidir:

- ilin sonunda 112 sayılı hesabda;
- hər ay 112 sayılı hesabda;
- hər rüb 112 sayılı hesabda;
- hər ay 122 sayılı hesabda
- ilin sonunda 122 sayılı hesabda.

407 Avtonəqliyyat təşkilatında əsas vəsait obyektləri üzrə amortizasiya hesablanmalıdır:

- əsas vəsait obyektlərinin yenidən qurulmasından asılı olaraq.
- avtomobil daşımalarının nəticələrindən asılı olmayaraq;
- avtomobil daşımalarının nəticələrindən asılı olaraq;
- əsas vəsait obyektləri konservasiyaya verildikdə;
- vergiyə cəlb olunan mənfəət məbləğindən asılı olaraq;

408 Lizinq yolu ilə əldə edilmiş nəqliyyat vasitələrinə görə lizinq ödəmələrinə daxil edilmir:

- mənfəət vergisi üzrə xərclər.
- lizinq yolu ilə alınmış nəqliyyat vasitələrindən istifadə üzrə xərclər;
- lizinq vasitəsi ilə nəqliyyat vasitələrinin alınması ilə bağlı xərclər;
- nəqliyyat vasitələrinin işlək vəziyyətə gətirilməsi ilə bağlı xərclər;
- lizinq predmetinin alış dəyəri;

409 Auditor tələb olunma müddəti ötmüş debitor borclarının silinməsinin hansı xərclərin tərkibində əks etdirilməsini düzgün qəbul etməlidir:

- gələcək dövrün xərcləri.
- satışdan kənar xərclər;
- digər xərclər;
- kommersiya xərcləri;
- adi fəaliyyət üzrə xərclər;

410 Auditor şübhəli borclar üzrə ehtiyatların yaradılması ilə bağlı xərclərin nəyin tərkibində əks

etdirilməsini düzgün qəbul etməlidir:

- gələcək dövrün xərclərinin tərkibinə.
- digər xərclərin tərkibinə;
- satışdan kənar xərclərin tərkibinə;
- təşkilatın kommersiya xərclərinin tərkibinə;
- yüklərin (sərnəşinlərin) daşınması xərclərinin tərkibinə;

411 Avtonəqliyyat təşkilatında digər xərclərə aid edilir:

- təşkilatın günahı ilə bağlı zərərin ödənilməsi.
- vergi qanunvericiliyinin pozulmasına görə cərimə;
- ödənilmiş kreditlər;
- köçürülmüş avanslar;
- ödənilmiş borclar;

412 Avtonəqliyyat təşkilatında qeyri satışdan gəlirlər və xərclər təsir göstərir:

- təşkilatın sərəncamında qalan xalis mənfəətə.
- yükləmə-boşaltma işlərindən əldə olunan mənfəətə;
- vergi tutulan mənfəətin məbləhinə;
- təşkilatın kommersiya xərclərinə;
- balans mənfəətinə;

413 Avtonəqliyyat təşkilatının digər gəlirlərinə aid edilir:

- alınmış kreditlər.
- daxil olmuş girov;
- alınmış avanslar;
- əvəzi ödənilmədəq daxil olmuş aktivlər;
- ödənilmiş borclar;

414 Avtonəqliyyat təşkilatında qərlərin qəbul edilməsi metodu:

- vergi uçotu məqsədi ilə müəyyən edilmiş.
- kassa;
- hesablama;
- analitik;
- mühasibat uçotu məqsədi ilə müəyyən edilmiş;

415 Avtonəqliyyat təşkilatında gəlirlərin qəbul edilmə şərtlərindən biri yerinə yetirilmirsə, bu halda o, hesab olunur:

- gələcək dövrün xərcləri.
- təşkilatın zərəri;
- debitor borcları;
- kreditor borcları;
- gələcək dövrün gəliri;

416 Avtonəqliyyat təşkilatlarında gəlirlər uçotda tanınır:

- təşkilatın debitor borcları.
- nizamnamə kapitalına qoyuluş məbləqində;
- aktivlərin daxil olması sayəsində iqtisadi səmərənin yüksəlməsi;
- əlavə dəyər verqisi məbləqi;

- öhdəliklərin təmin edilməsi üzrə daxil edilmiş girov,qabaqcadan ödəmə;

417 Avtomobil nəqliyyatında yük(sərnişin) daşınması üzrə xərclərin tərkibinə hansı ehtiyat növü daxil edilir:

- maliyyə qoyuluşlarına qiymətdən düşməsi üzrə.  
 şübhəli borclar üzrə;  
 material-istehsalat ehtiyatlarının dəyərinin aşağı düşməsi üzrə;  
 qarşıda gələn ödəmə və haqqlar üzrə ;  
 qeyri dövriyyə aktivlərinə qoyuluşlar üzrə;

418 Avtomobil nəqliyyatında hesabat ilində yükdaşınmanın maya dəyərində tanınan xərclərə aid edilir:

- kapital qoyuluşları;  
 inzibati;  
 birbaşa;  
 maliyyə qoyuluşları.  
 bitməmiş istehsal üzrə;

419 Avtomobil nəqliyyatında texnoloji tsiklin bütün mərhələlərindən keçməmiş yüklərin və sərnişinlərin həcmi aid edilir:

- sair xərclərə.  
 gələcək dövrün xərclərinə;  
 tamamlanmamış daşınma prosesinə;  
 cari xərclərə;  
 gələcək dövrün gəlirinə;

420 Avtonəqliyyat təşkilatlarının xərcləri uçotda hansı hesabat ilində tanınır:

- investisiya olunduğu dövrdə.  
 ödənilmədiyi ildə;  
 ödəniş vaxtından asılı olmayaraq baş verdiyi dövrdə;  
 baş verdiyi və ödənilmədiyi dövrdə;  
 avans verildiyi dövrdə;

421 Mövsümdə dəyişilən şinlər əks etdirilməlidir:

- spesifikasiyada.  
 uçot vərəqlərində;  
 müşayətəedici sənədlərdə;  
 xüsusi dövriyyə cədvəlində;  
 qaimədə;

422 Avtonəqliyyat təşkilatlarında köhnə şinlərin silinərək yeniləri ilə əvəz olunması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- 102 saylı hesabdən 202 saylı hesaba.  
 202 saylı hesabdən 103 saylı hesaba;  
 113 saylı hesabdən 202 saylı hesaba;  
 201 saylı hesabdən 202 saylı hesaba;  
 202 saylı hesabdən 102 saylı hesaba;

423 Nəqliyyat təşkilatında sıradan çıxmış şinlərin yenisi ilə əvəz olunması necə qiymətləndirilməlidir:

- bütün cavablar düzdür.
- əsas vəsaitlərin təmiri kimi;
- amortizasiyanın hesablanması kimi;
- əmtəə-material qiymətlilərin dəyişməsi kimi;
- təkrar xammal kimi;

424 Mehmanxana təsərrüfatında otaqların qabaqcadan sifarişindən gəlirlər:

- yuxarı dərəcə ilə vergiyə cəlb olunur;
- ümumi vergitutma rejimi tətbiq olunur;
- ayrıca vergiyə cəlb olunur;
- ümumiyyətlə vergiyə cəlb olunmur ;
- aşağı dərəcə ilə vergiyə cəlb olunur;

425 Mehmanxana kompleksinin maliyyə hesabatlarının auditi aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

- mehmanxana kompleksinin istismarı xərclərinin yoxlanması;
- mehmanxana kompleksində ictimai işəyə xərclərinin yoxlanması;
- mehmanxana kompleksi nin gəlir və xərclərinin yoxlanması;
- mehmanxana kompleksinin maliyyə nəticələrinin yoxlanması;
- bütün variantlar doğrudur;

426 Mehmanxana kompleksinin maliyyə hesabatlarının yoxlanması auditora imkan verir:

- mehmanxananın inzibati işçilərinin əmək haqqının proqnozunu tərtib etmək;
- bütün variantlar doğrudur;
- mehmanxana kompleksində ictimai işə xərclərinin proqnozunu tərtib etmək;
- mehmanxana kompleksində ictimai işəyə xərclərinin proqnozunu tərtib etmək;
- yaxın perspektivə mehmanxana kompleksinin inkişaf proqnozunu tərtib etmək ;

427 Maliyyə hesabatlarının auditi mehmanxana kompleksi haqqında aşağıdakı informasiyanın əldə olunmasını təmin edir:

- bütün variantlar doğrudur;
- fəaliyyətin maliyyə nəticələri haqqında;
- aktiv və passivlərin strukturunun dəyişməsi haqqında;
- debitor və kreditorlarla hesablaşmaların vəziyyəti haqqında ;
- maliyyə sabitliyi və ödəmə qabiliyyəti haqqında;

428 Mehmanxana kompleksi müəssisəsində debitor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- Alıcılar və sifarişçilərin debitor borcları;
- «Vergi öhdəlikləri»;
- «Emissiya gəliri»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- «Təhtəhesab məbləqlər»;

429 Sığorta təşkilatının digər gəlirlərinin uçotda əks etdirilməsinin tamlığını yoxlamaq üçün auditor hansı mənbədən istifadə edə bilər:

- tələb ərizəsi üzrə qərarın arbitraj məhkəməsi tərəfindən təsdiq olunması.
- «Ümumi mənfəət (zərər) hesabı üzrə sintetik və analitik uçot reyestrləri;
- iddialar üzrə yazışmalar;
- sığorta şirkətinin rəhbərliyi və baş mühasiblə söhbət;

- mühasibat balansı və «Mənfəət və zərər haqqında hesabat»;

430 Sığorta təşkilatının nizamnamə kapitalının ödənilmiş hissəsi səciyyələndirir:

- təsisçilərin və ya səhmdarların nizamnamə kapitalına olan borcları  
 balansın passivi və aktivi arasında fərqi;  
 nizamnamə kapitalı ilə ehtiyat kapitalı arasında fərqi;  
 nizamnamə kapitalı ilə əlavə kapital arasında fərqi;  
 təsisçilərə ödənilmiş dividendlərin həcmi;

431 Sığorta fəaliyyətini həyata keçirmək hüququ üzrə ilk lisenziya uçota alınmalıdır:

- gələcək dövrlərin xərclərin tərkibində  
 işin aparılmasına xərclərin tərkibində;  
 qeyri maddi aktivlərin tərkibində;  
 digər fəaliyyət növlərinə xərclərin tərkibində;  
 qeyri satış xərclərinin tərkibində;

432 Yeni növ sığorta fəaliyyətini həyata keçirilməsi üçün lisenziyanın alınması ilə bağlı xərclər uçota alınır:

- gələcək dövrlərin xərclərin tərkibində  
 qeyri maddi aktivlərin tərkibində;  
 digər fəaliyyət növlərinə xərclərin tərkibində;  
 işin aparılmasına xərclərin tərkibində;  
 qeyri satış xərclərinin tərkibində;

433 Sığorta şirkəti istehsal, ticarət-vasitəçilik və bank fəaliyyəti ilə məşğul ola bilərmi:

- Vergilər Nazirliyinin icazəsi ilə  
 bəli, əgər nizamnamədə nəzərdə tutulmuşdursa;  
 bəli, əgər müvafiq lisenziya alarsa;  
 qanunvericiliyə müvafiq mümkündür;  
 qəti mümkün deyil;

434 Sığorta şirkətinin pul gəlirinə daxil deyildir:

- sığorta ehtiyatlarına köçürülmüş məbləğ  
 sığorta müqaviləsi üzrə sığorta payları;  
 yenidən sığorta müqaviləsi üzrə sığorta payları;  
 əvvəlki dövrlərdə köçürülmüş sığorta ehtiyatlarının qaytarılmış məbləği;  
 müqavilə üzrə komission mükafatı;

435 Sığorta şirkətinin pul gəlirinin formalaşmasında əsas yer tutur:

- müqavilə üzrə komission mükafatı  
 sığorta və yenidən sığorta müqavilələri üzrə sığorta payları;  
 sığorta ödəmələri;  
 sığorta ehtiyatlarına köçürülmüş məbləği;  
 əvvəlki dövrlərdə köçürülmüş sığorta ehtiyatlarının qaytarılmış məbləği;

436 Sığorta şirkətinin digər pul gəlirinin formalaşmasında əsas yer tutur:

- müqavilə üzrə komission mükafatı  
 yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;  
 sığorta ehtiyatlarının digər yerlərdə yerləşdirilməsindən alınmış gəlirlər;

- dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;

437 Sığorta şirkətinin sığorta fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyətdən gəlirlərə daxildir:

- müqavilə üzrə komission mükafatı
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- əmlakın icarəyə verilməsindən alınmış gəlirlər;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;

438 Sığorta şirkətinin sığorta fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyətdən gəlirlərə daxildir:

- müqavilə üzrə komission mükafatı
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- əvvəlki illərdə zərəərə silinmiş debitor borclarının ödənilməsi üzrə daxil olmuş məbləq;

439 Sığorta ehtiyatlarının hesablanması düzgünlüyünü yoxlamaq üçün auditor həmin məlumatları hansı mənbələrin məlumatları ilə tutuşdurmalıdır:

- maliyyə risklərinin sığortası üzrə müqavilələr, digər sənədlər;
- xərclərin uçotu hesablari, tarif dərəcələri, lisenziyalar, təsis müqaviləsi;
- maliyyə risklərin sığortası üzrə müqavilələr, zərərlərin uçotu jurnalı;
- ciddi hesabat blankları, hesablaşma-ödəmə sənədləri;
- mühasibat balansı, mənfəət və zərəər haqqında hesabat;

440 Sığortalamanın mütləq texniki ehtiyatlarının hesablanması əsasını təşkil edir:

- qazanılmamış mükafat ehtiyatları;
- sığorta mükafatı-brutto;
- faktiki ödənilmiş komission mükafat çıxılmaqla sığorta mükafatı-brutto;
- baza sığorta mükafatı;
- xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;

441 Aşağıdakı göstəricinin hesablanması düzgünlüyünün yoxlanması auditorun işinin mühüm hissəsi hesab olunur:

- qazanılmamış mükafat ehtiyatları;
- sığorta mükafatı-brutto;
- faktiki ödənilmiş komission mükafat çıxılmaqla sığorta mükafatı-brutto;
- xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;
- baza sığorta mükafatı;

442 Sığorta şirkətinin son maliyyə nəticəsi səciyyələndirir:

- sığorta və yenidən sığortanın aparılmasından gəlirlər, qanunvericiliklə qadağan olunmamış qeyri sığorta əməliyyatlarından daxilolmalar;
- sığorta şirkətinin ümumi gəlirləri və digər daxilolmaları;
- sığorta şirkətinin əsas fondlarının satışından mənfəəti, əmlakın icarəyə verilməsindən gəlirləri, kreditor borclarının silinməsindən gəliri;
- xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;
- pul gəliri, sığorta fəaliyyətindən digər gəlirləri, digər fəaliyyətdən gəlirləri;

443 Sığorta şirkətinin vergiyə cəlb olunan mənfəət məbləğindən çıxılır:

- sığorta və yenidən sığorta əməliyyatlarının aparılmasından gəlirlər;
- sığorta şirkətinin səhmləri və istiqrazlarından gəlirlər, digər müəssisənin fəaliyyətində iştirakından pay;
- məhsul, mal satışından, göstərilmiş sığorta xidmətindən, yerinə yetirilmiş işlərdən əldə olunmuş gəlirlər;
- sığortaçıya mənsub mükafatlardan daxil olan gəlirlər, digər müəssisənin fəaliyyətində iştirakından pay
- qanunvericiliklə qadağan olunmamış qeyri sığorta əməliyyatlarından alınmış gəlirlər;

444 Sığorta şirkətinin vergilərlə bağlı əməliyyatların yoxlanması zamanı auditor aşağıdakı hesablamaların düzgünlüyünə diqqət verməlidir:

- fiziki şəxslərin sığorta müqaviləsi üzrə aldıkları gəlirdən vergi məbləğinin;
- sığorta şirkətinin gəlirlərindən vergi və onun məbləğinin hesablanmasının düzgünlüyü;
- xarici yenidən sığorta təşkilatının gəlirlərindən vergi məbləğinin;
- mütləq sığorta məbləği üzrə vergi;
- əmlakın könüllü sığortası müqaviləsi məbləği üzrə verginin.

445 Fiziki şəxsin aldığı hansı sığorta ödəmələri məbləği vergiyə cəlb olunur:

- həyatın uzunmüddətli könüllü sığortası müqaviləsi üzrə.
- mütləq sığorta üzrə;
- könüllü əmlak sığortası müqaviləsi üzrə;
- yenidən sığorta üzrə mükafat;
- sığorta olunanın həyatına, sağlamlığına ziyanın və tibbi xərclərin örtülməsi üzrə ödəmələr;

446 Sığorta şirkətində qabaqlayıcı tədbirlər üzrə ehtiyatlar necə formalaşır:

- həyatın uzunmüddətli könüllü sığortası müqaviləsi üzrə.
- faktiki ödənilmiş komission mükafatları üzrə sığorta ödəmələrindən ayırmaları hesabına;
- hesabat dövründə könüllü əmlak sığortası müqaviləsi üzrə;
- qazanılmamış mükafat ehtiyatları üzrə sığorta ödəmələrindən ayırmaları hesabına;
- hesabat dövründə sığorta müqaviləsi üzrə sığorta mükafat-bruttodan ayırmalar hesabına;

447 Sığorta şirkətində bütün vergilərin hesablanması və ödənilməsinin tamlığı aşağıdakı göstəricilərin yoxlanması ilə həyata keçirilir:

- bütün cavablar doğrudur.
- vergi məbləğlərinin müəyyən edilməsi;
- vergi məbləğinin hesablanması metodikasının gözlənilməsi;
- vergi orqanlarına təqdim olunan vergi hesablamalarının tərtib edilməsi;
- hesablanmış vergi məbləğlərinin mühasibat uçotu hesablarında əks etdirilməsi;

448 Sığorta şirkətinin yoxlanmasının əsas məqsədi:

- xüsusi kapitalın həcmnin və kifayətliliyinin müəyyən edilməsi
- sığorta olunanların (müşərilərin) maraqlarına təhlükə yaradan fəaliyyətin aşkar olunması;
- uçot və hesabat sahəsində respublika qanunlarının və normativ aktların gözlənilməsi;
- sığorta şirkətinin maliyyə vəziyyətinin və onun fəaliyyətinin perspektivini yoxlamaq;
- risklərin, aktiv və passivlərin həcmnin müəyyən edilməsi;

449 Sığorta ödəmələrinin məbləği uçota alınır:

- təşkilatın uçot siyasətindən asılı olaraq
- adi fəaliyyət növlərindən gəlirlərin tərkibində;
- qeyri satışdan gəlirlərin tərkibində;
- fəvqəl gəlirlərin tərkibində;
- gələcək dövrlərin gəlirlərinin tərkibində;



450 Sığorta təşkilatını yoxlayan auditor daha diqqətli olmalıdır:

- sığorta təşkilatında qeyri maddi aktivlər ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatının aktiv və öhdəliklərinin normati nisbətinin gözlənilməsinin yoxlanması;
- sığorta təşkilatının əmək və işçilərin əməyinin ödənilməsi üzrə qanunvericiliyin gözlənilməsinin yoxlanması
- sığorta təşkilatında əsas fondlarla əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatında əmtəə-material qiymətliləri ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması

451 Sığorta təşkilatını yoxlayan auditor hansı məsələyə diqqət verməlidir:

- sığorta təşkilatının hər bir risk üzrə yüksək məsuliyyət haqqında tələbin gözlənilməsinin yoxlanması
- sığorta təşkilatının əmək və işçilərin əməyinin ödənilməsi üzrə qanunvericiliyin gözlənilməsinin yoxlanması
- sığorta təşkilatında əsas fondlarla əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatında əmtəə-material qiymətliləri ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatında qeyri maddi aktivlər ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması

452 xarici sığorta auditi əlaqədardır:

- sığorta təşkilatında material resurslarından istifadənin səmərəliliyinin yoxlanması ilə
- sığorta təşkilatının uçot siyasətinin seçilməsi ilə
- sığorta təşkilatının fəaliyyətinin auditor bölməsi ilə
- sığorta şirkətinin mühasibat hesabatının dürüstlüyünün təsdiq olunması ilə;
- sığorta təşkilatının lisenziyalaşdırılmasının bəzi məsələləri ilə;

453 Daxili sığorta auditi əlaqədardır:

- sığorta şirkətinin mühasibat hesabatının təsdiq olunması
- istiqrazların emissiyası ilə;
- istiqrazların emissiyası ilə;
- valyuta əməliyyatları ilə;
- uçot siyasətinin seçilməsi;

454 Sığorta təşkilatının xarici auditi zamanı tədqiqatın logikası səciyyələndirir:

- auditor hesabatdan uçota, uçotdan sığorta təşkilatının maliyyə təsərrüfat fəaliyyətinin xarakterinə keçir,
- auditor sığorta təşkilatının giriş əməliyyatlarından onların uçot və hesabatda əks edilməsinə keçir;
- auditor ayrı-ayrı əməliyyatları və onların mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;
- auditor ayrı-ayrı uçot obyektləri üzrə gələcək yoxlamanın iş planını tərtib edir;
- auditor yoxlanması sığorta təşkilatının maliyyə sabitliyi haqqında obyektiv informasiyanın alınmasına istiqamətlənmişdir;

455 Sığorta olunanla sığorta edən arasında qarşılıqlı münasibəti tənzimləyən sənəd:

- ehtiyat sertifikatı
- sığorta üzrə qaydalar;
- sığorta memorandumu;
- sığorta müqaviləsi;
- yenidən sığorta müqaviləsi;

456 Mehmanxana kompleksinin maliyyə hesabatının auditinin informasiya mənbəyinə aid edilmir:

- kapitalda dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı;

- mənfəət və zərər haqqında hesabat;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- əmək haqqının ödənilməsi cədvəli;

457 Mehmanxana işçilərinin əmək haqqının auditinin ilkin informasiya mənbəyinə aid edilmir:

- maliyyə nəticələri haqqında hesabat;
- əmrlər, kassa sənədləri;
- şəxsi hesablar, bank sənədləri;
- əmək haqqının ödənilməsi cədvəli;
- baş kitab, jurnal-orderlər;

458 Fəaliyyətdə olan sığorta təşkilatı özünün nizamnamə kapitalının həcmi dəyişmişdir. Auditor ilk növbədə nəyi yoxlamalıdır:

- sığortaçıların (müşərilərin) maraqlarına təhlükə yaradan hərəkətlərin aşkar olunması.
- sığorta ödəmələrinin vaxtında və qanuna uyğun aparılması;
- nizamnamə kapitalının həcmi dəyişdirilməsi ilə bağlı təsisçilərin iclasının protokolu-nun mövcudluğu ;
- sığorta ehtiyatlarının formalaşdırılmasının əsaslı olması, onların şirkətin öhdəliklərinə uyğunluğu;
- AR qanunvericilik və normativ aktlarının tələblərinin gözlənilməsi və hesabatın dürüstlüyü;

459 Fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişikliyin edilməsi aşkar olunduqda auditorun hərəkəti:

- sığortaçıların (müşərilərin) maraqlarına təhlükə yaradan hərəkətləri aşkar etməlidir.
- sığorta ödəmələrinin vaxtında və qanuna uyğun aparılmasını yoxlamalıdır;
- sığorta ehtiyatlarının formalaşdırılmasının əsaslı olması, onların şirkətin öhdəliklərinə uyğunluğunu yoxlamalıdır;
- nizamnamədə kapitalın həcmi dəyişilməsinin dövlət qeydiyyatının mövcudluğunu yoxlamalıdır;
- AR qanunvericilik və normativ aktlarının tələblərinin gözlənilməsi və hesabatın dürüstlüyünü yoxlamalıdır;

460 Auditor göstərilən gəlir növlərindən hansının əlavə dəyər vergisinə gəlb olunmasını tutulmasını düzgün hesab edir:

- müqavilə üzrə komission mükafatı
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- dəymiş zərərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- əvvəlki illərdə zərərə silinmiş debitor borclarının ödənilməsi üzrə daxil olmuş məbləğ;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;

461 Göstərilən gəlir növlərindən hansından əlavə dəyər vergisinin tutulmasını auditor düzgün qəbul edir:

- müqavilə üzrə komission mükafatı
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- dəymiş zərərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- sığorta şirkətinin əsas fondlarının satışından mənfəət;

462 Müqaviləyə uyğun olaraq sığorta olunanın sığorta xidməti üçün sığorta şirkətinə ödənilən məbləğ necə adlanır:

- sığorta dəyəri
- sığorta ödənmə;
- sığorta təminat;
- sığorta tarifi;

- sığorta mükafatı;

463 Sığorta müqaviləsi nə vaxt qüvvəyə minir?

- bütün cavablar doğrudur  
 sığorta olunanın yazılı ərizəsi verilən andan;  
 sığorta olunanla sığorta edən arasında müqavilə bağlandıqdan sonra;  
 sığorta mükafatının ödənilməsi anından;  
 sığorta hadisəsi baş verdiyi andan;

464 Sığorta müqaviləsi ilə müəyyən olunan pul məbləği adlanır:

- sığorta dəyəri  
 sığorta mükafatı;  
 sığorta tarifi;  
 sığorta məbləği;  
 sığorta ödənməsi;

465 Sığorta hadisəsi baş verdiyi halda sığorta edənin sığorta olunana ödədiyi məbləğ adlanır:

- sığorta dəyəri  
 sığorta mükafatı;  
 sığorta tarifi;  
 sığorta məbləği;  
 sığorta ödənməsi;

466 Sığorta obyektinə aid edilir:

- sığorta riski  
 sığorta hadisəsi;  
 bədbəxt hadisə;  
 sığorta məbləği;  
 sığorta müqaviləsi;

467 Maliyyə resurslarının hansı hissəsi cəlb edilmiş kapital hesab olunur:

- xalis mənfəət  
 sığorta fondu;  
 sığorta ehtiyatları;  
 qazanılmış mükafat-nettonun bir hissəsi;  
 aktivlər;

468 Sığorta ehtiyatları nəyi səciyyələndirir:

- sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğ  
 qazanılmış mükafat-nettonun bir hissəsi;  
 qazanılmış mükafat-bruttonun bir hissəsi;  
 vəsaitin sığorta edənin büdcəyə olan borcunun ödənilməsinə yönəldilmiş hissəsi;  
 sığortanın ödənilməsinə yönəldilmiş sığorta ödəmələrinin müəyyən hissəsi;

469 Sığorta şirkətinin investisiya fəaliyyətindən gəlirlərə aşağıdakı istiqamətlərə yönəldilmiş vəsaitlərdən alınan gəlirlər daxildir:

- şirkətin aktivlərinə  
 sığorta fonduna;  
 sığorta ehtiyatlarına;

- şirkətin passivlərinə;
- sığortanın dəyərinə;

470 Sığorta haqqı məbləği aşağıdakı məsələlər üçün kifayət etməlidir:

- sığorta müddətində gözlənilən iddiaların ödənilməsi, sığorta ehtiyatlarının yaradılması
- sığorta agentlərinin əmək haqqının ödənilməsi;
- tələb və təklif arasında tarazlığın saxlanması;
- lisenziya xərclərinin ödənilməsi;
- ödəmə qabiliyyətli marjın təmin olunması;

471 Vergi tutma zamanı nəzərə alınan sığorta xidməti xərclərinə daxil edilir:

- nəqliyyat xərclərinin örtülməsi;
- əsas vəsaitlərin alınması ilə əlaqədar ssuda üzrə faizlərin ödənilməsi;
- əmtəə-material qiymətlilərinin alınması ilə əlaqədar ssuda üzrə faizlərin ödənilməsi;
- qabaqlayıcı tədbirlər üzrə ehtiyata ayırmalar və agentlərə komission mükafatı;
- sığorta olunanın həyatına, sağlamlığına ziyanın və tibbi xərclərin örtülməsi üzrə ödəmələr

472 Mehmanxanada yaşamağa görə avansın alınması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 341 K-t 543;
- D- t 543 K-t 211;
- D-t 244 K-t 221;
- D-t 211 K-t 435;
- D-t 435 K-t 341;

473 Mehmanxanada yaşamağa görə alınmış avansdan hesablanmış əDV üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 225 K-t 543;
- D- t 521 K-t 224;
- D-t 224 K-t 521;
- D-t 241 K-t 221;
- D-t 543 K-t 225;

474 Mehmanxana təsərrüfatında əDV hesablanması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-221 K-521;
- D-601 K-521;
- D-521 K-801;
- D-241 K-521;
- D-241 K-801;

475 Mehmanxanada yaşamağa görə xidmətə görə hesablanmış pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 211 K-t 601;
- D- t 521 K-t 224;
- D-t 224 K-t 521;
- D-t 435 K-t 521;
- D-t 611 K-t 221;

476 Mehmanxanada yaşamağa görə xidmətə görə daxil olmuş pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 221 K-t 521;
- D-t 223 K-t 211;
- D- t 521 K-t 224;
- D-t 224 K-t 521;
- D-t 223 K-t 221;

477 Mehmanxana təsərrüfatında daxil olmuş əsas vəsaitlər üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 301 K-t 221;
- D- t 112 K-t 301;
- D-t 111 K-t 113;
- D-t 335 K-t 112;
- D-t 221 K-t 335;

478 Mehmanxana təsərrüfatında əsas vəsaitlərin silinməsi üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 301 K-t 221;
- D- t 112 K-t 301;
- D-t 112 K-t 111
- D-t 102 K-t 112;
- D-t 221 K-t 102;

479 Mehmanxana təsərrüfatı üzrə xərclər hansı hesabda uçota alınmalıdır:

- 205
- 201
- 202
- 203
- 204

480 Mehmanxana kompleksi müəssisəsində ümumistehsal və ümumtəsərrüfat xərclərinin auditi zamanı ilk növbədə konkret hesablar üzrə onların bölüşdürülməsinin düzgünlüyü yoxlanılmalıdır:

- inzibati idarəetmə heyətinin əmək haqqı;
- informasiya, məsləhət və auditor xidmətinin ödənilməsi xərcləri;
- xidməti məqsədlə şəxsi avtomobillərdən istifadəyə görə kompensasiya;
- bütün variantlar doğrudur;
- binanın qızdırılması, işıqlandırılması, saxlanması və icarəsi xərcləri;

481 Yoxlama zamanı fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişikliyin edilməsini, lakin bununla bağlı təsisçilərin iclasının protokolu-nun və həmin dəyişikliyin dövlət qeydiyyatının mövcud olmamasını aşkar edən auditorun hərəkəti:

- auditor modifikasiya olunmuş auditor arayışı verməlidir.
- auditor mənfi auditor rəyi verməlidir;
- auditor rəyi verməkdən imtina etməlidir;
- auditor müəyyən iradlarını qeyd etməklə auditor rəyi verməlidir;
- buraxılmış nöqsanların mümkün nəticələri haqqında şirkətin rəhbərliyini məlumatlandırmalıdır;

482 Fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişik etdikdən sonra elan olunmuş

nizamnamə kapitalının yeni həcmi balansda əks etdirilir:

- mərkəzi bankın qərarından sonra.
- nizamnamədə dəyişikliklərin dövlət qeydiyyatına qədər;
- nizamnamədə dəyişikliklərin dövlət qeydiyyatından sonra;
- sığorta şirkətinin rəhbərliyinin qərarından sonra;
- hesabat ilindən sonrakı il;

483 Sığorta təşkilatının daxili auditi zamanı tədqiqatın logikası səciyyələndirir:

- auditor hesabatdan uçota, uçotdan sığorta təşkilatının maliyyə təsərrüfat fəaliyyətinin xarakterinə keçir,
- auditor sığorta təşkilatının giriş əməliyyatlarından onların uçot və hesabatda əks edilməsinə keçir;
- auditor ayrı-ayrı əməliyyatları və onların mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;
- auditor ayrı-ayrı uçot obyektləri üzrə gələcək yoxlamanın iş planını tərtib edir;
- auditor yoxlanması sığorta təşkilatının maliyyə sabitliyi haqqında obyektiv informasiyanın alınmasına istiqamətlənmişdir;

484 Mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına aid deyildir:

- nağd pul vəsaitinin sənədləşdirilməsi qaydası;
- mehmanxanada inzibati heyətin sayı;
- kassa əməliyyatlarının aparılmasının ümumi qaydaları;
- nağd pul vəsaitinin qəbul olunması qaydası;
- nağd pul vəsaitinin xərclənməsi qaydası;

485 Mehmanxanada kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- kassa intizamının gözlənməsinə nəzarət;
- kassa kitabının aparılması qaydasının gözlənməsi;
- kassa aparatlarının istehsalı;
- nağd pul vəsaitinin saxlanması;
- kassanın inventarizasiyası;

486 Aşağıdakı hansı məsələ mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- yanğından təhlükəsizliyin gözlənməsi qaydası;
- pul vəsaitinin qaytarılması qaydası;
- pul vəsaitinin daşınması qaydası;
- mehmanxana xidmətinin düzgün təşkili qaydası;
- kassanın texniki təhciz olunması qaydası;

487 Sığorta əməliyyatları üçün istifadə olunan alınmış mallar və ya göstərilmiş xidmətlər üzrə vergi məbləği daxil edilir:

- sair əməliyyat gəlirlərinə
- sığorta əməliyyatlarından digər gəlirlərə;
- birbaşa sığorta üzrə sığorta ödəmələrinə;
- xərclərin uçotu hesabına;
- vergi tutulan mənfəətə;

488 Sığorta olunanın əsas xərclərinə daxil edilməməlidir:

- yenidən sığortaya köçürülmüş sığorta haqları
- birbaşa sığorta üzrə sığorta ödəmələri;

- sığorta ehtiyatlarına köçürmələr;
- yenidən sığorta əməliyyatları üzrə ödənilmiş komission mükafatlar;
- sığorta müqaviləsi üzrə sığorta haqları;

489 Aşağıda qeyd olunanlardan hansı sığorta şirkətinin xərclərinə daxil edilməməlidir:

- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- birbaşa sığorta üzrə sığorta ödəmələri;
- sığorta ehtiyatlarına köçürmələr;
- yenidən sığortaya köçürülmüş sığorta haqları;
- yenidən sığorta əməliyyatları üzrə ödənilmiş komission mükafatlar;

490 Sığorta agentləri və brokerləri ilə hesablaşmaların auditi zamanı yoxlanılır:

- maliyyə risklərin sığortası üzrə müqavilələr, zərərlərin uçotu jurnalı;
- bağlanmış və ödənilmiş müqavilələr üzrə komission mükafatların hüquqi əsasının və hesablanmasının düzgünlüyü;
- xərclərin uçotu hesabları, tarif dərəcələri, lisenziyalar, təsis müqaviləsi;
- ciddi hesabat blankları, hesablaşma-ödəmə sənədləri;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;

491 Auditor göstərilən gəlir növlərindən hansından gəlir vergisinin tutulmasını düzgün qəbul edir:

- sığorta ehtiyatlarının digər yerlərdə yerləşdirilməsindən alınmış gəlirlər
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- müqavilə üzrə komission mükafatı;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- daimi zərər görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;

492 Auditor sığorta şirkətinin əsas fəaliyyəti üçün istifadə etdiyi əsas vəsaitlərin hansı qiymətlə uçotda əks etdirilməsini düzgün hesab edir:

- müqavilə qiyməti ilə
- ödənilmiş vergi məbləği daxil edilməklə alış dəyəri ilə;
- ödənilmiş vergi məbləği daxil edilmədən alış dəyəri ilə;
- əldə olunma anına cari və ya bazar dəyəri ilə;
- sığorta şirkətinin rəhbərliyi tərəfindən təyin olunan qiymətlə;

493 Auditor sığorta şirkətinin əsas fəaliyyəti üçün istifadə etdiyi qeyri maddi aktivlərin hansı qiymətlə uçotda əks etdirilməsini düzgün hesab edir:

- əldə olunma anına cari və ya bazar dəyəri ilə;
- sığorta şirkətinin rəhbərliyi tərəfindən təyin olunan qiymətlə;
- müqavilə qiyməti ilə
- ödənilmiş vergi məbləği daxil edilmədən alış dəyəri ilə;
- ödənilmiş vergi məbləği daxil edilməklə alış dəyəri ilə;

494 Mehmanxana təsərrüfatında vergitutmanın xüsusiyyəti:

- vergitutma dərəcəsi aşağıdır;
- əlavə xidmət üzrə vergi yaşayışa görə vergidən ayrı tutulur;
- bəzi xidmət növlərindən vergi tutulmur;
- yalnız əlavə və təcili xidmətlər vergiyə cəlb olunur;
- vahid vergitutma dərəcəsi istifadə olunur;

495 Avtonəqliyyat təşkilatında xalis mənfəətin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün

hesab olunur:

- D-t 421 K-t 542.
- D-t 223 K-t 341;
- D-t 341 K-t 223;
- D-t 801 K-t 341;
- D-t 542 K-t 421;

496 Avtonəqliyyat təşkilatında zərərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 421 K-t 542.
- D-t 223 K-t 341;
- D-t 341 K-t 223;
- D-t 542 K-t 421;
- D-t 341 K-t 801;

497 Avtonəqliyyat təşkilatında gələcək dövrlərin xərclərinin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 202 K-t 242.
- D-t 223 K-t 341;
- D-t 341 K-t 223;
- D-t 242 K-t 221;
- D-t 221 K-t 242;

498 Avtonəqliyyat avadanlıqlarının saxlanması və istismarı üzrə xərc smetasına daxil edilmir:

- idarəetmə heyətinin əmək haqqı;
- növbətçi heyətin əməyinin ödənişi xərcləri;
- avadanlıqların amortizasiyası;
- sığorta xərcləri;
- avadanlıqların təmiri xərcləri.

499 Avtonəqliyyat təşkilatının mənfəət vergisinin hesablanması zamanı nəzərə alınmır:

- yük və səpnişinlərin daşınmasından gəlirlər.
- borc öhdəliklərindən onların alınması anında daxil olan gəlirlər;
- ayın sonuna borc öhdəliklərindən daxil olan gəlirlər;
- anbar və ekspedisiya əməliyyatlarından gəlirlər;
- avtomobil nəqliyyatının işindən gəlir;

500 Avtonəqliyyat təşkilatının qeyri satış xərclərinə daxil edilmir:

- aktivlərin yenidən qiymətləndirilməsi.
- əvəzsiz qaydada alınmış aktivlərin dəyəri;
- kurs fərqləri;
- vergi orqanları tərəfindən tutulan cərimə;
- müqavilə şərtlərinin pozulmasına görə ödənilən cərimə;

501 Avtonəqliyyat təşkilatında daşımaların auditi zamanı auditor hansı göstəricilərin dürüstlüyünü yoxlamalıdır:

- cəmi yürüşlərin tərkibində yüklə yürüşlərin payı.
- yük dövriyyəsinin həcmi və yerinə yetirilmiş reyslərin miqdarı;



- daşınma məsafəsi və daşınma tarifləri;
- nəqliyyat-ekspedisiya və yükləmə-boşaltma işlərinin həcmi;
- daşınmış ton-yüklərin və ton-km miqdarı;

502 Kassanın inventarizasiyasının nəticələrini əks etdirən akt neçə nüsxədən ibarət olmalıdır?

- 5
- 1
- 2
- 3
- 4

503 Avtonəqliyyat təşkilatında hansı məsələnin yoxlanması alınmış və verilmiş avanslar üzrə hesablaşmaların auditinə daxil deyil?

- alıcılar tərəfindən alınmış məhsulların dəyərinin tam və vaxtında ödənilməsi.
- alıcıların borclarının reallığı;
- avansların alınmasının əsaslı olması;
- daxil olmuş avans ödəmələri məbləğindən ƏDV ödənilməsi;
- xarici valyutada alınmış avansların uçotunun düzgünlüyü;

504 Avtonəqliyyat təşkilatında müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddialara daxil edilə bilməz:

- malsatanlar, podratçılar, alıcılar, sifarişçilər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirmədikdə.
- malsatan və podratçıların hesabları yoxlanarkən qiymət və tariflərin müqavilədə göstərilən preyskuranta uyğun gəlmədiyi, hesablama səhvləri aşkar edildikdə;
- mal göndərənlərə materialların və malların keyfiyyət standartlarına, texniki şərtlərə, sifarişə uyğun olmaması aşkar edildikdə;
- müəssisənin hesabından səhvən silinən məbləğə görə bank müəssisəsinə;
- müqavilə şərtlərində dəyişikliklərin aparılması ilə bağlı müraciət;

505 Avtonəqliyyat təşkilatlarında yoxlama zamanı əksik gəlmələr konkret günahkar aşkar edilmədikdə silinir:

- köməkçi istehsalata.
- istehsal xərclərinə;
- mənfəət və zərərə;
- təsərrüfat xərclərinə;
- əsas istehsalata;

506 Avtonəqliyyat təşkilatının işçisi ezamiyyədən qayıtdıqdan sonra tərtib etməli-dir:

- Gəlir və xərc hesabatı;
- Nağd pulun hərəkəti hesabatı.
- Balans hesabatı;
- Kassa hesabatı;
- Avans hesabatı;

507 Mövcud qanunvericiliyə görə avtonəqliyyat təşkilatlarında işçilərin əmək haqqlarından icazəsiz tutula bilməz:

- Təhtəhesab məbləğ üzrə borcun.
- Gəlir vergisi;
- Həmkarlar ittifaqına ayırmalar;
- Sosial sığortaya ayırmalar;

- Əvvəl verilmiş avans və artıq ödəmə üzrə borc;

508 Avtonəqliyyat təşkilatında uzun müddətli kreditlər üzrə faizlərin ödənilməsi xərcləri aid edilir:

- Gələcək dövrün gəlirlərinə.  
 Mənfəət və zərərə;  
 Maya dəyərinə;  
 Mənfəətdən istifadəyə;  
 Gələcək dövrün xərclərinə;

509 Avtonəqliyyat təşkilatında kommersiya və inzibati xərclər örtülür:

- satışdankənar mənfəət hesabına.  
 ümumi mənfəət hesabına;  
 satışdan mənfəət hesabına;  
 vergitutulana qədər mənfəət hesabına;  
 xalis mənfəət hesabına;

510 Avtonəqliyyat təşkilatının kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir:

- balansın yoxlanılması  
 kassa hesabatlarının yekunlarının yoxlanılması  
 kassada olan qalıqların limitə uyğun olmasının yoxlanılması  
 verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması  
 hesabləşmələrin vaxtında aparılmasının yoxlanılması

511 Avtonəqliyyat təşkilatında kassa intizamına riayət edilməsinin auditori zamanı auditor aşağıdakı prosedurdan istifadə edir:

- kassa məxaric orderlərinin yoxlanılması  
 kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması  
 müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması  
 kassa kitabının aparılmasının düzgünlüyünün yoxlanılması  
 kassa hesabatlarının yekunlarının yoxlanılması

512 Auditor avtonəqliyyat təşkilatında nağd pulun məqsədli təyinatı üzrə istifadə olunmasını necə yoxlayır?

- kassa mədaxil və məxaric orderlərinin düzgünlüyünün yoxlanılması ilə  
 kassa hesabatlarının yekunlarının düzgünlüyünün yoxlanılması ilə  
 kassa əməliyyatlarının rəsmiləşdirilməsinin düzgünlüyünün yoxlanılması ilə  
 müəssisədə çek kitabçalarının doldurulmasının düzgünlüyünün yoxlanılması ilə  
 bankdan alınmış və xərclənmiş pul haqqında məlumatların tutuşdurulması ilə

513 Avtonəqliyyat təşkilatında təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 244 K-t 223  
 D-t 223 K-t 244  
 D-t 244 K-t 225  
 D-t 244 K-t 221  
 D-t 225 K-t 244

514 Auditor nəqliyyat təşkilatında material qiymətliləri üzrə hesabatın düzgünlüyünü yoxlayır:

- material xərclərinin uçotda əks etdirilməsinin auditi zamanı
- istehsal ehtiyatlarının saxlanması şəraitinin auditi zamanı;
- istehsal ehtiyatlarının keyfiyyətinin auditi zamanı;
- istehsal ehtiyatlarının auditi zamanı;
- material xərclərinin təhlili zamanı;

515 Nəqliyyat təşkilatında material-istehsalat ehtiyatlarının (ME) auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır:

- hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
- ME üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi;
- ME -ə tələbatın ödənilməsi;
- ME ilə bağlı müstəqim xərclərin uçotda əks olunmasının düzgünlüyünün müəyyən olunması;
- ME -nin tam və vaxtında mədaxil edilməsi

516 Nəqliyyat təşkilatında material ehtiyatlarının (ME) silinməsi üzrə əməliyyatların auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır:

- ME-nin saxlanılmasının təşkili vəziyyəti
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyü;
- ME-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığı
- ME-nin dəyərinin ödənilməsinin düzgünlüyü;
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyü;

517 Auditor nəqliyyat təşkilatında material ehtiyatlarının buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığını yoxlamalıdır:

- material ehtiyatlarının saxlanılmasının təşkilinin auditi zamanı;
- material məsrəflərinin auditi zamanı;
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün auditi zamanı;
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün auditi zamanı;
- material qiymətlilərinin silinməsinin auditi zamanı;

518 Auditor nəqliyyat təşkilatının kassasında saxlanan pul sənədlərini yoxlamalıdır:

- maliyyə nəticələrinin auditi zamanı;
- təsis sənədlərinin auditi zamanı;
- kassa əməliyyatlarının auditi zamanı;
- hesablaşma əməliyyatlarının auditi zamanı;
- qeyri maddi aktivlərin auditi zamanı;

519 Auditor tərəfindən nəqliyyat təşkilatında debitor və kreditor borclarının reallığının auditinin məqsədi:

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların analitik uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

520 Nəqliyyat təşkilatının malsatanlara olan borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t «Kassa» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Tələblərə əsasən verilən digər bank hesabları » K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Tələblərə əsasən verilən digər bank hesabları »
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Kassa»

521 Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra mənfəətdən ayırmalar köçürülməlidir:

- 241 sayılı hesabın debetindən 521 sayılı hesabın kreditinə.
- 341 sayılı hesabın debetindən 901 sayılı hesabın kreditinə;
- 901 sayılı hesabın debetindən 421 sayılı hesabın kreditinə;
- 421 sayılı hesabın debetindən 901 sayılı hesabın kreditinə;
- 521 sayılı hesabın debetindən 241 sayılı hesabın kreditinə;

522 Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra ötən ilin zərəri aşağıdakı qaydada silinmə ilə qəbul olunur:

- 241 sayılı hesabın debetindən 521 sayılı hesabın kreditinə.
- 801 sayılı hesabın debetindən 301 sayılı hesabın kreditinə;
- 301 sayılı hesabın debetindən 341 sayılı hesabın kreditinə;
- 301 sayılı hesabın debetindən 801 sayılı hesabın kreditinə;
- 521 sayılı hesabın debetindən 241 sayılı hesabın kreditinə;

523 Nəqliyyatların saxlanması binasının istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «İstehsalat məsrəfləri» K-t « İnzibati xərclər »
- D-t « İstehsalat məsrəfləri » K-t « Satışın maya dəyəri »
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t « Satışın maya dəyəri » K-t « Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t «İnzibati xərclər» K-t «İstehsalat məsrəfləri »

524 Nəqliyyat vasitələrinin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Gələcək hesabat dövrlərin xərcləri» K-t «İstehsalat məsrəfləri»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
- D-t «İnzibati xərclər» K-t Malsatan və podratçılara kreditor borcları;
- D-t «İstehsalat məsrəfləri» K-t « Bank hesablaşma hesabları »;
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Gələcək hesabat dövrlərin xərcləri»

525 Nəqliyyat təşkilatında material qiymətlilərinin mədaxil edilməsinin tamlığının və qiymətləndirilməsinin düzgünlüyü yoxlanılır:

- material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;
- material qiymətlilərdən istifadənin təhlil olunması zamanı;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi zamanı;

526 Nəqliyyat təşkilatının anbarında material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı hansı məsələ yoxlanılır:

- material qiymətlilərinin icmal uçotunun düzgünlüyü;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların düzgünlüyü;
- material qiymətlilərdən istifadəninin səmərəliliyi;
- material qiymətlilərinin inventarizasiyasının tamlığı və keyfiyyəti;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun düzgünlüyü;

527 Auditor nəqliyyat təşkilatında hesabat ilində istifadə olunmamış materiallar aşkar edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- material qiymətlilərdən istifadəninin təhlili zamanı;
- material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi zamanı;

528 Nəqliyyat təşkilatında artıq qalmış material ehtiyatlarının uçotu üzrə hansı yazılış auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «Material ehtiyatları»
- D-t «Malsatan və podratçılara kreditör borcları K-t «Umumi mənfəət (zərər)»
- D-t «Umumi mənfəət (zərər)» K-t Malsatan və podratçılara kreditör borcları
- D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- D-t «Kassa» K-t «Material ehtiyatları»

529 Nəqliyyat təşkilatının anbarında yanacağı çatışmazlığı üzrə müqəssir şəxs müəyyən edilmədikdə hansı yazılış tərtib olunmalıdır?

- D-t «Dəymiş zərərlərə görə işçilərlə hesablaşmalar» K-t «Material ehtiyatları»
- D-t «İddialar üzrə hesablaşmalar» K-t «Material ehtiyatları»
- D-t «İddialar üzrə hesablaşmalar» K-t Malsatan və podratçılara kreditör borcları
- D-t «İnzibati xərclər» K-t «Umumi mənfəət (zərər)»
- D-t «Umumi mənfəət (zərər)» K-t «Material ehtiyatları»

530 Nəqliyyat təşkilatında material ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Material ehtiyatları» K-t «Kassa»
- D-t «İstehsalat məsrəfləri» K-t «Bank hesablaşma hesabları»
- D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
- D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- D-t «Kassa» K-t «Material ehtiyatları»

531 Ticarət təşkilatında banka təhvil verilmiş, lakin onun cari hesabında qeyd olunmayan pul vəsaitləri hansı hesabda öz əksini tapın?

- «Tələblərə əsasən verilən digər bank hesabları»
- «Kassa»
- «Satış»
- «Sair əməliyyat gəlirləri»
- «Yolda olan pul köçürmələri»

532 Ticarət təşkilatında əmtəə-material qiymətlilərinə görə pul vəsaitlərinin köçürülməsinin auditi zamanı:

- əmtəə -material qiymətlərinin saxlanması vəziyyəti yoxlanılır
- hesabdən çıxarış üzrə ilkin qalıq əvvəlki bank çıxarışı üzrə son qalıqla üzləşdirilir

- bank çıxarışına əlavə edilən bütün ödəmə sənədlərinin və müqavimlələrin mövcudluğu yoxlanılır
- hesablaşma hesabından köçürülmüş pul vəsaitləri və malsatan və podratçılara borcların analitik uçot məlumatları üzləşdirilir
- istehlak bazarının tədqiq edilməsinin düzgünlüyü yoxlanılır

533 Ticarət təşkilatında əmtəə-material qiymətlilərinin auditi nəzərdə tutur:

- Əmtəə -material qiymətlərindən istifadənin səmərəliliyinin müəyyən edilməsi
- Tələb və təklifin öyrənilməsi
- İstehlak bazarının tədqiq edilməsi
- Əmtəə -material qiymətliləri üzrə həyata keçirilən əməliyyatların qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi
- Əmtəə -material qiymətlərinin alınıb saxlanmasına sərf olunmuş pul vəsaitlərinin həcmnin müəyyən edilməsi

534 Ticarət təşkilatında əmtəə əməliyyatlarının auditinin qarşısında duran vəzifələr hansıdır?

- əmtəə-material qiymətlilərinin anbara mədaxil edilməsinin yoxlanılması
- əmtəə-material qiymətlərinin alınmasına çəkilən xərclərin hesabatlarda düzgün əks etdirilməsinin yoxlanılması
- Ehtiyatların faktiki maya dəyərinin hesablanması düzgünlüyünün yoxlanılması
- Ehtiyatlardan istifadənin effektivliyinin yoxlanılması
- əmtəə-material qiymətliləri üzrə əməliyyatlar zamanı banklara təhvil verilən pul vəsaitlərinin həcmnin yoxlanılması

535 Ticarət təşkilatında gün ərzində əldə edilmiş pul gəliri necə yoxlanılır?

- "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debeti "Bank hesablaşma hesabları" hesabının krediti dövrüyyəsi ilə müqayisə edilir
- "Kassa" hesabının debeti "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının krediti dövrüyyəsi ilə müqayisə edilir
- "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debeti "Kassa" hesabının krediti dövrüyyəsi ilə müqayisə edilir
- "Kassa" hesabının debeti "Satış" hesabının krediti dövrüyyəsi ilə müqayisə edilir
- "Bank hesablaşma hesabları" hesabının debeti "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının krediti dövrüyyəsi ilə müqayisə edilir

536 Ticarət təşkilatında pulun tam və vaxtında banka təhvil verilməsini yoxlamaq üçün hansı analitik proseduru həyata keçirilir?

- 221 sayılı hesabın krediti və 224 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- 221 sayılı hesabın krediti və 223 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- 222 sayılı hesabın krediti və 223 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- 223 sayılı hesabın krediti və 221 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- 223 sayılı hesabın krediti və 224 sayılı hesabın debeti məlumatları üzləşdirilir

537 Ticarət təşkilatı çek və akkreditivlərdən istifadə edərsə əməliyyatlar hansı hesabda uçota alınır:

- 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- 221 "Kassa"
- 222 "Yolda olan pul köçürmələri"
- 223 "Bank hesablaşma hesabları"
- 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

538 Ticarət təşkilatında hesablaşma əməliyyatlarının aparılması üzrə tipik pozuntulara aid deyil:

- bütün cavablar doğrudur;
- bank çıxarışının olmaması və ya ona düzəliş edilməsi;

- pul vəsaiti çatışmazlığı, rəsmiləşdirilməmiş sənədlər;
- hesablaşma hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında düzgün əks etdirilməməsi;
- xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin natamam olması;

539 Ticarət təşkilatında əmtəə əməliyyatlarının auditi zamanı auditor tərəfindən yoxlanılır:

- Bank çıxarışları
- Kassa hesabatları
- Kassa kitabı
- Ticarət təşkilatının maliyyə hesabatı
- Vergi ödəmələrinə aid hesabatlar

540 Auditor yoxlanan ticarət təşkilatının məsul şəxslərindən izahat tələb edə bilər:

- bütün cavablar doğrudur.
- hesabatın tərtib olunması metodları üzrə;
- istifadə edilən mühasibat uçotu hesabları üzrə;
- amortizasiyanın hesablanması qaydası üzrə;
- anbar uçotunun təşkili üzrə;

541 Ticarətdə malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlanılır:

- bütün cavablar doğrudur.
- bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
- malların daxil olmasının uçotunun aparılmasının düzgünlüyü;
- hesablaşma hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
- xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;

542 Auditor malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlamalıdır:

- bütün cavablar doğrudur.
- bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
- hesablaşma hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
- təşkilatın uçot siyasətinə uyğun olaraq daxil olan malların qiymətləndirilməsinin düzgünlüyü;
- xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;

543 Malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlanılır:

- bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
- malların daxil olmasının sənədli tərtibinin düzgünlüyü;
- hesablaşma hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
- xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;
- bütün cavablar doğrudur.

544 Pərakəndə ticarətə alışı zamanı daxil olmuş malların uçotu üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 532 K-t 206.
- D-t 203 K-t 531;
- D-t 531 K-t 203;
- D-t 205 K-t 531;
- D-t 206 K-t 532;

545 Pərakəndə ticarətə mal təşkilatın nizamnamə kapitalına pay formasında daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 531 K-t 205.
- D-t 203 K-t 531;
- D-t 302 K-t 205;
- D-t 205 K-t 301;
- D-t 203 K-t 302;

546 Mallar əvəzi ödənilmədən daxil olduqda hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 441 K-t 206.
- D-t 205 K-t 531;
- D-t 531 K-t 205;
- D-t 206 K-t 441;
- D-t 205 K-t 442;

547 əvəzi ödənilmədən daxil olan məhsul satıldıqda hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 603 K-t 205;
- D-t 206 K-t 603;
- D-t 601 K-t 205;
- D-t 205 K-t 602;
- D-t 602 K-t 206.

548 Ticarətdə mal ehtiyalarının uçotuna dair əsas tələblərdən biri:

- bütün cavablar doğrudur
- ehtiyatların keyfiyyətinin müqavilə şərtlərinə uyğunluğunun təmin edilməsi;
- ehtiyatların hesabatlarda tam əks olunmasının təmin edilməsi;
- ehtiyatlardan istifadənin səmərəliyinin artırılması ;
- ehtiyatların ümumi dövriyyədə payının müəyyən edilməsi;

549 Pərakəndə ticarət təşkilatlarının fəaliyyətini səciyyələndirən əsas göstərici?

- Ticarət güzəştinin səviyyəsi
- Satışdan daxil olan pul vəsaitlərinin həcmi
- Banka təhvil verilən vəsaitlərin həcmi
- Malgöndərənlərlə hesablaşmaların həcmi
- Pərakəndə mal dövriyyəsinin həcmi

550 Topdansatış ticarət təşkilatında alıcılardan alınmış avans üzrə hesab –fakturalar satış kitabında qeyd edilməlidir?

- 10 gündən gec olmayaraq
- 1 gündən gec olmayaraq
- 3 gündən gec olmayaraq
- 5 gündən gec olmayaraq
- 7 gündən gec olmayaraq

551 Ticarət təşkilatında inventarizasiya həyata keçirilməlidir?

- Yuxarıda göstərilən bütün hallarda
- Maddi məsul şəxslər dəyişdikdə



- Təbii fəlakət və başqa fəvqəl hadisə baş verdikdə
- Təşkilat yenidənqurulduqda
- Təşkilat ləğv edildikdə

552 Ticarət təşkilatında inventarizasiya kim tərəfindən həyata keçirilir?

- Bütün cavablar doğrudur
- Auditor tərəfindən
- Baş mühasib tərəfindən
- Müəssisə rəhbərinin təyin etdiyi komissiya tərəfindən
- Vergi müfəttişi tərəfindən

553 Inventarizasiya zamanı anbarda olan mallar hansı qiymətlə qeydiyyat alınır?

- Müəssisə rəhbərinin təyin etdiyi qiymətlə
- Müqavilə qiyməti ilə
- Inventarizasiya tarixinə bazar qiyməti ilə
- Faktiki naya dəyəri ilə
- Plan maya dəyəri ilə

554 Maddi-məsul şəxs malın korlanmasına görə ziyanı hansı qiymətlə ödəməlidir?

- Müəssisə rəhbərinin təyin etdiyi qiymətlə
- Faktiki maya dəyəri
- Uçot qiyməti ilə
- Faktiki bazar qiyməti ilə
- Topdansatış qiymətlərlə

555 Aşağıdakılardan hansı malların satış qaydalarına aid deyil?

- Doğru cavab yoxdur
- Şikayət və təkliflər kitabının mövcudluğu
- Ticarət zalında nəzarət ölçü cihazlarının mövcudluğu
- Mal və onların istehsalçısı haqqında məlumatların istehlakçılara çatdırılması
- Ticarət təşkilatının fəaliyyəti haqqında məlumatların istehlakçıya çatdırılması

556 Nəzarət –kassa aparatlarının mövcudluğu və işlək olmasına nəzarət kim tərəfindən həyata keçirilir?

- Baş mühasib tərəfindən
- Vergi müfəttişi tərəfindən
- İstehlakçılar tərəfindən
- Bütün cavablar doğrudur
- Rəhbər işçi tərəfindən

557 Müasir dövrdə ticarət təşkilatları banklarda necə hesab açə bilərlər?

- 10
- istənilən qədər
- 3
- 5
- 7

558 Başqa təşkilatlara satış zamanı mallar hansı sənədlər əsasında anbardan buraxılır?

- “Sertifikat”

- Əmtəə qaiməsi
- Əmtəə nişanı
- Daxili daşınma üçün qaimə
- Limit-zabor kartı

559 əgər ticarət təşkilatında mübadilə müqavilələri varsa, auditor ilk növbədə nəyə diqqət yetirilməlidir?

- Düzgün cavab yoxdur
- Müqavilənin məzmunu və tərtibinə
- Qiymətlərin müəyyən olunmasının düzgünlüyünə
- Satış xərclərinin hesablanması metodikasına
- ƏDV ödəmələrinin düzgünlüyünə

560 Ticarətdə malların vaxtında t və tam mədaxil edilməsinin auditi aparılır?

- Malların məxaric sənədlərinin uçotu yoxlanılır
- Malların mədaxil sənədlərinin uçotu yoxlanılır
- Məhsulların mədaxil sənədləri anbar sənədləri ilə üzləşdirilir.
- Malların mədaxil sənədləri əmək haqqının hesablanması üzrə sənədlərlə qarşılıqlı üzləşdirilir
- Düzgün cavab yoxdur

561 Auditor pərakəndə ticarət obyektində gəlirin məbləğini necə yoxlaya bilər?

- Əməliyyatçı-kassirin məlumatları və nəzarət –kassa lentinin göstəricilərinə əsasən
- Anbar sənədlərini yoxlamaqla
- Baş mühasibin məlumatlarına əsasən
- Balans və baş kitabın nəticələrini əks etdirən göstəricilərə görə
- Aparılmış inventarizasiyanın nəticələrinə görə

562 Diskont kartlarının hazırlanması xərcləri hansı xərclərə daxil edilir?

- Düzgün cavab yoxdur
- Satış xərclərinə
- Reklam xərclərinə
- “Malsatan və podratçılara kreditör borcları” hesabına
- Digər xərclərə

563 Aşağıda göstərilənlərdən hansı ticarət təşkilatlarının tədavül xərclərinə aid edilir?

- Bütün cavablar doğrudur
- Əlavə dəyər vergisi
- Nəqliyyat xərcləri
- Bank xidmətlərinə görə ödəmələr
- Malgöndərələrin hesablaşmalar

564 Tədavül xərclərinin yoxlanması zamanı istifadə olunan prosedur:

- Bütün cavablar doğrudur
- Anbar qalıqları üzrə hesabatın düzgünlüyünün yoxlanması
- Kassa əməliyyatlarının hesabatlarda dolğun və tam əks olunmasının yoxlanması
- Malların istehlakçıya çatdırılmasına çəkilən xərclərin müvafiq hesablarda əks olunmasının düzgünlüyünün yoxlanması
- Vergilərin hesablanması düzgünlüyünün və vaxtında ödənilməsinin yoxlanması

565 Gömrük rüsumları hansı xərclərə aid edilir?

- Podratçılarla hesablaşmalara
- Yolda olan mallara görə ödəmələrə
- Maliyyə xərclərinə
- Malların alınmasına çəkilən xərclərə
- Digər xərclərə

566 Ticarət təşkilatında hansı xərclərə görə ehtiyat fondu yaradıla bilməz?

- Pensiya ödənişləri üçün
- Məzuniyyətlərin ödənilməsi üçün
- İllik yekuna görə mükafatların ödənilməsi üçün
- Əməyin ödənişi üçün
- Əsas fondların təmiri üçün

567 Anbara qəbul edilmiş malların analitik uçotu aparılır?

- Düzgün cavab yoxdur
- Malların anbar kitabında qeyd olunması vasitəsi ilə
- Dövriyyə cədvəllərinin istifadəsi və ya saldo metodu ilə
- Qaimə-fakturaların ucotu vasitəsi ilə
- Malgöndərənlə hesablaşmaların təhlili vasitəsi ilə

568 Anbarlarda və ticarət zallarında istifadə olunan dövriyyə cədvəllərində malların ucotu aparılır?

- Malların keyfiyyətinə görə
- Malların çeşidlərinə görə
- Malların məbləğinə görə
- Yalnız malların sayına görə
- Malların daxil olma tarixinə görə

569 Kommersiya xərcləri nəyin hesabına ödənilməlidir?

- Dövlət büdcəsi hesabına
- Satışdan əldə edilmiş mənfəətin hesabına
- Təşkilatın ümumi maliyyə nəticələrinə görə
- Malgöndərənlərin vəsaiti hesabına
- Bank krediti hesabına

570 Tədavül xərclərinin ucotu zamanı tipik nöqsanlara aid deyil?

- Kassa mədaxil və məxaric orderlərinin qeydiyyat curnalında əks etdirilməməsi
- Kassa əməliyyatlarının dolğun aparılması
- Malların daşınması ilə bağlı bütün xərclərin nəqliyyat xərclərinə aid edilməsi
- Əmtəə-material qiymətlilərinin saxlandığı yerlərdə düzgün ucotun olmaması
- Ticarət təşkilatında dövriyyə cədvəllərinin yekunlarının düzgün hesablanmaması

571 Kreditlərin və digər borcların auditinin məqsədi nədir?

- Təşkilatın vergi öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması
- Təşkilatın maliyyə vəziyyətinin öyrənilməsi
- Təşkilatın öhdəliklərinin yaranmasının qanuniliyinin təsdiq edilməsi
- Ticarət təşkilatında dövriyyə cədvəllərinin yekunlarının düzgünlüyünün yoxlanılması
- İstehsalçılarla hesablaşmaların ucotunun dolğunluğunun yoxlanılması

572 Cari hesabların yoxlanması zamanı auditor təşkilatın hansı hesabları nəzərdən keçirir?

- Bütün bank hesabları
- Yalnız 431, 531;
- Yalnız 221,223
- Yalnız 224
- Yalnız 225

573 əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

574 Borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formaləşdirilməsi prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

575 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasından sonra harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın əlavə kapitalında;

576 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasına qədər harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın əlavə kapitalında;

577 Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

578 Sənaye müəssisəsində keçmişdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- “Gələcək hesabat dövrlərin gəlirləri”
- “Hesabat dövrünün xalis mənfəəti”;
- “Qanunvericilik üzrə ehtiyat”;
- “Ümumi mənfəət (zərər)”;
- “Emissiya gəliri”;

579 Auditor sənaye müəssisəsində malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t “Bankdakı hesablaşmalar hesabı” K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t “Bankdakı hesablaşmalar hesabı” K-t “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- D-t “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” K-t “Bankdakı hesablaşmalar hesabı”
- D-t “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” K-t “Bankdakı hesablaşmalar hesabı

580 Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 K-t 223 mühasiat yazılışı edilir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini

581 Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” K-t “Bankdakı hesablaşmalar hesabı
- D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” K-t “Bankdakı hesablaşmalar hesabı
- D-t “Bankdakı hesablaşmalar hesabı” K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t “Bankdakı hesablaşmalar hesabı” K-t “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları”
- D-t “Bankdakı hesablaşmalar hesabı” K-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları

582 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

583 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:

- D-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t “Şübhəli borclar üzrə düzəlişlər” K-t “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” K-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları

584 Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- uzunmüddətli debitor borclarının silinməsini
- vaxtında silinməmiş debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

585 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzdün hesab edir?

- D-t 301 K-t 533
- D-t 312 K-t 302
- D-t 302 K-t 312
- D-t 311 K-t 301
- D-t 533 K-t 301

586 Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- öz işçilərinə dividendlərin hesablanması
- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi
- təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması

587 Auditor sənaye müəssisəsinin işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Bank hesablaşma hesabları"
- D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
- D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t 221 "Kassa"
- D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar"

588 Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t 801 K-t 534
- D-t 342 K-t 301
- D-t 801 K-t 533
- D-t 533 K-t 801
- D-t 341 K-t 534

589 Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 442 K-t 111;
- D-t 111 K-t 331;
- D-t 111 K-t 333;
- D-t 333 K-t 111
- D-t 111 K-t 112;

590 Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər " K-t "Torpaq, tikili və avadanlıqlar "

- D-t “Malsatan və podratçılara kreditor borcları” K-t “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”;
- D-t “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər” K-t “Malsatan və podratçılara kreditor borcları”
- D-t “Alıcı və sifarişçilərin debitor borcları” K-t “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”
- D-t “Təhtə hesab məbləqlər” K-t “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”;

591 Sənaye müəssisəsində D-t 531 K-t 223 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının hesablanması

592 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

593 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t “Şübhəli borclar üzrə düzəlişlər” K-t “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” K-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları

594 Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- QMA amortizasiyasının uçotunun auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi

595 Mühasibat uçotu məqsədlə təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;
- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi;
- borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;
- borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
- kredit və borclar üzrə analitik uçotun təşkili;

596 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- istehsala xərcləri əks etdirən hesaların dövrüyyəsi üzrə məbləği hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesaların qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesabların dövrüyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövrüyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

597 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir:

- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- günahkar şəxsə;
- təşkilatın əlavə kapitalına;

598 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda aid edilməlidir:

- ümumistehsal xərclərinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- hazır məhsula;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya

599 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir:

- inziati xərclərə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- hazır məhsula
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

600 Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- gələcək dövrün xərclərinə;
- əməliyyat xərclərinin tərkibinə;
- maliyyə nəticələrinə;
- hazır məhsula;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

601 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Kassa , K-t Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir?

- kassa əməliyyatlarının tam əks etdirilməmsini
- təhtəhesab şəxslərə artıq pulun ödənildiyini;
- kassada pul vəsaitinin çatışmazlığını;
- təqşirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini

602 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Ümumi mənfəət (zərər),



K-t Kassa mühasibat yazılışı edilir?

- düzgün cavab yoxdur
- təhtəhesab şəxslərə artıq pulun ödənildiyini;
- kassa əməliyyatlarının tam əks etdirilməmsini;
- xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini

603 Sənaye müəssisəsində təhtəhesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t "Bank hesablaşma hesabları" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
- D-t "Bank hesablaşma hesabları" K-t "Kassa"
- D-t "Kassa" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
- D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Bank hesablaşma hesabları"
- D-t "Təhtəhesab məbləqlər" K-t "Kassa"

604 Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir?

- D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "Kassa" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Kassa"
- D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"

605 Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Kassa"
- D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Bank hesablaşma hesabları"

606 Sənaye müəssisəsində təhtəhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t "Bank hesablaşma hesabları" K-t "İstehsalat məsrəfləri"
- D-t "İstehsalat məsrəfləri" K-t "Təhtəhesab məbləqlər"
- D-t "Təhtəhesab məbləqlər" K-t "Kassa"
- D-t "Təhtəhesab məbləqlər" K-t "Bank hesablaşma hesabları"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "İstehsalat məsrəfləri"

607 Sənaye müəssisəsində təhtəhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t "Bank hesablaşma hesabları" K-t "İstehsalat məsrəfləri"
- D-t "Təhtəhesab məbləqlər" K-t "İstehsalat məsrəfləri"
- D-t "Kassa" K-t "Təhtəhesab məbləqlər"
- D-t "Təhtəhesab məbləqlər" K-t "Bank hesablaşma hesabları"
- D-t "Bank hesablaşma hesabları" K-t "Təhtəhesab məbləqlər"

608 Sənaye müəssisəsində D-t Alıcılar və sifarişçilərlə hesablaşmalar K-t Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- avansın satıcının hesabına köçürülməsini
- mal göndərənə avansın köçürülməsi
- alıcının borcunun ödənilməsini
- vaxtından əvvəl alınmış avansın məbləğini
- avansın sifarişinin hesabına köçürülməsini

609 Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:

- D-t “Nominal (nizamnamə) kapitalı” K- t “Daşınmaz əmlaka investisiyalar”
- D- t “Torpaq, tikili və avadanlıqlar” K- t “Nominal (nizamnamə) kapitalı”
- D- t “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” K- t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”;
- D- t “Nominal (nizamnamə) kapitalı” K – t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- D- t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” K- t “Nominal (nizamnamə) kapitalı”;

610 Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- Alıcılar və sifarişçilərin debitor borcları;
- “Vergi öhdəlikləri”;
- “Emissiya gəliri”;
- “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- “Təhtəlhəsab məbləqlər”;

611 Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- “Gələcək hesabat dövrlərin gəlirləri”
- “Təhtəlhəsab məbləqlər”;
- “Nominal (nizamnamə) kapitalı”;
- “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”;
- “Qısamüddətli bank kreditləri”;

612 Yoxlama prosesində auditor kənd təsərrüfatı mallarının hərəkəti formasına görə topdan mal dövriyyəsinə qruplaşdırır:

- ixtisaslaşdırılmış, sistem daxili.
- bazar, qeyri bazar;
- anbar, tranzit;
- bərabər, qeyri bərabər;
- mövsümü, daimi;

613 ASK təşkilatının topdan satışının auditi aparılır:

- qarşılıqlı kommersiya kreditləşməsi.
- ödəmə tapşırığı;
- mal dövriyyəsinin dəyişməsinin dinamikası;
- əmtəə balansı;
- mal dövriyyəsinin nisbi dəyişməsi;

614 ASK təşkilatında topdan satışın tsikliliyi hansı göstərici əsasında yoxlanılır:

- keyfiyyət tsikliliyi orta tsiklilik.
- daimi tsiklilik;
- müvəqqəti tsiklilik;

- orta tsiklilik;
- kəmiyyət tsikliliyi;

615 ASK təşkilatının mal ehtiyatlarının auditinə xüsusi diqqət verilməsinin səbəbini göstərin:

- bütün cavablar doğrudur.
- mal təminatının mənbəyi hesab olunur;
- məhsul satışının maddi əsasını təşkil edir;
- satış üzrə planının yerinə yetirilməsinin əsasını təşkil edir;
- tələb olunmayan məhsulları əks etdirir;

616 ASK təşkilatında nağd hesablaşma qaydasında satışdan pulun mədaxil edilməsinin tamlığı necə yoxlanılır:

- «Bank hesablaşma hesabları» hesabının debet, «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının kredit dövryyəsi üzləşdirilir.
- «Bank hesablaşma hesabları» hesabının debet, «Ümumi mənfəət (zərər)» hesabının kredit dövryyəsi üzləşdirilir;
- «Ümumi mənfəət (zərər)» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;
- «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;
- «Kassa» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;

617 ASK təşkilatında hesablaşma hesabından alınan nağd pulların auditi necə aparılır:

- çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- «Bank hesablaşma hesabları» və «Kassa» hesabının məlumatları üzləşdirilir;
- «Ümumi mənfəət (zərər)» və «Satış» hesabının məlumatları üzləşdirilir;
- çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;

618 Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır?

- çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
- ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
- çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;

619 Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır?

- çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
- ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
- çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;

620 Auditor tələb olunmayan malları müəyyən edir:

- seçmə uçot məlumatları əsasında.
- əmtəə balansı əsasında;
- operativ uçot məlumatları əsasında;
- inventarizasiya cədvəli əsasında;
- statistik hesabat məlumatları əsasında;

621 ASK təşkilatında kassa əməliyyatlarının auditinin əsas istiqamətlərinə daxildir:

- ASK təşkilatının malgöndərənlər və podratçılarla hesablaşmalarının düzgünlüyünün yoxlanması.
- nağd pulun inventarizasiyası, kassa mədaxil və məxaric orderlərindəki yazılışların yoxlanması;
- nağd pulun inventarizasiyası, kassaya pul vəsaitinin daxil olması və xərcə silinməsinin düzgünlüyünün yoxlanması;
- ASK təşkilatının işçilərinə hesablanmış əmək haqqının düzgünlüyünün yoxlanması;
- kassa mədaxil və məxaric orderlərinin nömrələrinin qeydiyyat jurnallarında yazılışlara uyğunluğunun yoxlanması;

622 ASK təşkilatında kassanın inventarizasiyası zamanı kassada olan bütün mədaxil və məxaric orderləri:

- auditora təqdim olunur.
- inventarizasiya aktına daxil edilir;
- mühasibətliyə təqdim olunur;
- kassa hesabatına daxil edilir;
- yoxlama komissiyasına təqdim olunur;

623 ASK-də kassa hesabatı yoxlandıqdan sonra düzəlişə yol verilməməsi üçün auditor nə edir:

- kassa hesabatına və ona əlavə edilən kassa mədaxil-məxaric orderlərinə qeyd edərək viza qoyur.
- kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini müəssisənin rəhbərliyinə təqdim edir;
- kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini mühasibətliyə təqdim edir;
- kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini kassa hesabatına daxil edir;
- kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini özündə saxlayır;

624 ASK təşkilatında kassada nağd pulun və digər qiymətlilərin yoxlanması nə zaman başlanır:

- kassa hesabatı yoxlandıqdan və «Kassa» hesabı üzrə saldonun çıxarılması üçün mühasibətliyə verildikdən sonra;
- auditor hüquqi şəxsin maliyyə hesabatlarının dürüstlüyünün yoxlanması məqsədi ilə təşkilata gəldikdən dərhal sonra;
- kassa hesabatı və ona əlavə edilən kassa mədaxil-məxaric orderləri auditora təqdim edildikdən dərhal sonra;
- müəssisə rəhbərliyini kassanın yoxlanması haqqında göstəriş verdikdən sonra;
- kassanın inventarizasiyası prosesində müəssisə rəhbərliyi və baş mühasibin iştirakı təmin olunduqdan sonra.

625 ASK təşkilatında kassanın inventarizasiyası zamanı artıqgəlmə üzrə hansı yazılış aparılmalıdır?

- D-t 225 K-t 801;
- D-t 223 K-t 801;
- D-t 221 K-t 801;
- D-t 223 K-t 341;
- D-t 225 K-t 341;

626 ASK təşkilatında kassanın inventarizasiyası zamanı əksiqəlmə üzrə hansı yazılış aparılmalıdır?

- D-t 223 K-t 341
- D-t 223 K-t 801;
- D-t 221 K-t 801;
- D-t 545 K-t 801;
- D-t 221 K-t 341;

627 Auditor ASK təşkilatında material qiymətlilərinin faktiki və uçot dəyəri arasındakı fərqin hansı hesabın debetinə silinməsinə düzgün hesab edir?

- 218 «Şübhəli borclar üzrə düzəlişlər
- 208 «Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər»;
- 202-2 «İstehsalda istifadə olunmuş əsas materiallar»;
- 202-2 «İstehsalda istifadə olunmuş köməkçi xammal»;
- 235 «Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinn azalmasına görə düzəlişlər»;

628 ASK təşkilatında pul vəsaitlərinin kassada hərəkəti debet və kredit dövriyyəsi ilə hansı hesabda uçota alınmalıdır?

- 221
- 223
- 225
- 224
- 222

629 ASK təşkilatında pul vəsaitlərinin bank hesablarında hərəkəti debet və kredit dövriyyəsi ilə hansı hesabda uçota alınmalıdır?

- 221
- 223
- 225
- 224
- 222

630 Auditor hansı halda ASK təşkilatının cari xərclərinin uçotda tanınmasını düzgün hesab edir?

- borc və kreditlər qaytarıldıqda
- qeyri dövriyyə aktivlərinə yönəldikdə;
- maliyyə qoyuluşuna yönəldikdə;
- avans formasında verildikdə ;
- kapitalın azalmasına səbəb olduqda;

631 Auditor ASK təşkilatında məhsulların alış dəyərində daxil edilmiş aşağıdakı məbləği düzgün saymır:

- daxil olmuş məhsulun keyfiyyəti
- faktiki qəbul edilmiş məhsullara görə
- məhsulun norma daxilində xarab olması;
- məhsulların uzun müddətə saclanması üzrə;
- avadanlıqların dəyəri;

632 ASK təşkilatında mal ehtiyatlarının auditi əsaslanır:

- doğru cavab yoxdur
- kənd təsərrüfatı məhsulları ehtiyatlarının həcmi;
- kənd təsərrüfatı məhsullarının orta saxlanma müddəti;
- ehtiyatların bərpa edilməsi müddəti ;
- avadanlıqların mövcudluğu;

633 ASK təşkilatında meyvə - tərəvəz üzrə təbii itgiyə aid edilmir:

- daxil olmuş məhsulun keyfiyyəti
- nəmliyin azalması;
- məhsulun norma daxilində xarab olması;
- çatışmazlıq ;

daşınmanın müddəti;

634 Auditor ASK təşkilatında məhsulların mədaxil edilməsinin hansı yazılışını düzgün hesab edir:

- Dt 205 – Kt 431  
 Dt 431 – Kt 221  
 Dt 431 – Kt 223  
 Dt 433 – Kt 211  
 Dt 433 – Kt 223

635 Auditora görə meyvə-tərəvəz məhsullarının satışından gəlir müəyyən olunmamalıdır:

- satılmış məhsulların strukturuna görə  
 bazar qiymətləri səviyyəsinə görə;  
 alış qiymətləri səviyyəsinə görə  
 satış qiyməti səviyyəsinə görə;  
 satılmış məhsulların miqdarına görə;

636 ASK təşkilatında məhsul satışından ümumi gəlir məbləği üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- Dt 223 – Kt 341  
 Dt 601 – Kt 341  
 Dt 601 – Kt 801  
 Dt 341 – Kt 811  
 Dt 811 – Kt 223

637 ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasından sonra əks etdirilməlidir:

- təşkilatın xalis mənfəətində;  
 satışdan kənar xərclərin tərkibində;  
 təşkilatın əlavə kapitalında;  
 əmtəə-material qiymətlilərinin dəyərində;  
 əməliyyat xərclərinin tərkibində;

638 ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasına qədər əks etdirilməlidir:

- əmtəə-material qiymətlilərinin dəyərində;  
 əməliyyat xərclərinin tərkibində;  
 təşkilatın xalis mənfəətində;  
 satışdan kənar xərclərin tərkibində;  
 təşkilatın əlavə kapitalında;

639 ASK təşkilatında müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda həmin məbləğ silinməlidir?

- maliyyə nəticələrinə;  
 əməliyyat xərclərinin tərkibinə;  
 əmtəə-material qiymətlilərinin dəyərinə;  
 hazır məhsula;  
 əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

640 ASK təşkilatında kənd təsərrüfatı maşınlarının saxlanması xərclərinin auditori zamanı yoxlanılır:

- görülmüş işlərin faktiki həcminə müvafiq olaraq materialların silinməsinin düzgünlüyü
- yağ-sürtgü materiallarının silinməsinin düzgünlüyü;
- kənd təsərrüfatı maşınlarının texniki xarakteristikası;
- kənd təsərrüfatı maşınlarının strukturu;
- görülmüş işlərin dəyərinin qiymətləndirilməsinin düzgünlüyü

641 ASK təşkilatında daxil olmuş məhsulların alış dəyərinə daxil edilmir:

- nəqliyyat xərcləri, avadanlıqların dəyəri;
- faktiki daxil olmuş mallara görə ödənilmiş məbləq;
- məhsulların uzunmüddət saxlanması xərcləri;
- tədarük qiymətinə preyskurantda nəzərdə tutulmuş əlavə;
- tədarükçü təşəilət tərəfindən ödənilən üstəlik xərclər və yığımlar

642 Auditor məhsulların tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılışını düzgün hesab edir:

- D-t 532 K-t 205
- D-t 223 K-t 532;
- D-t 532 K-t 223;
- D-t 205 K-t 531;
- D-t 205 K-t 532;

643 Meyvə-tərəvəz anbarından məhsulların satışı üzrə aşağıdakı yazılış düzgün hesab edilir:

- D-t 531 K-t 221
- D-t 211 K-t 601;
- D-t 205 K-t 601;
- D-t 531 K-t 221;
- D-t 205 K-t 221;

644 Meyvə-tərəvəz anbarından satılmış məhsulların silinməsi üzrə aşağıdakı yazılış düzgün hesab edilir:

- D-t 223 K-t 211
- D-t 211 K-t 341;
- D-t 341 K-t 601;
- D-t 601 K-t 205;
- D-t 211 K-t 223;

645 Auditor mal göndərənlərdən daxil olan taraların mədaxili üzrə aşağıdakı yazılış düzgün hesab edilir:

- D-t 205 K-t 221
- D-t 223 K-t 341;
- D-t 341 K-t 223;
- D-t 205 K-t 211;
- D-t 221 K-t 223;

646 ASK təşkilatında işçilərə əmək haqqı hesalandıqda hansı mühasibat yazılış auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Digər qısamüddətli debitor borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Uzunmüddətli bank kreditləri»;
- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları»;

- D-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları» K-t «Hesabat dövrününü xalis mənfəəti (zərəri)»;

647 İstehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Mallar»  
 D-t «Bitməmiş istehsal» K-t «Mallar»  
 D-t «İstehsalat məsrəfləri» K-t «Mallar»  
 D-t «İnzibati xərclər» K-t «Mallar»  
 D-t «Mallar» K-t «İstehsalat məsrəfləri»

648 Meyvə-tərəvəz məhsullarının istehsal sexindən tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılış düzgün hesab edilir:

- D-t 531 K-t 223  
 D-t 223 K-t 532;  
 D-t 532 K-t 223;  
 D-t 205 K-t 531;  
 D-t 205 K-t 202;

649 Nizamnamə kapitalının formalaşması üzrə tipik səhvlərə aiddir:

- bütün cavablar doğrudur;  
 üçüncü şəxs tərəfindən (səhmdarların hesablarından deyil) səhmlərin (payın) ödənilməsi;  
 hüquqi şəxs tərəfindən nağd formada səhmlərin ödənilməsi;  
 nominaldan yüksək qiymət üzrə səhmlərin yerləşdirilməsi zamanı yaranan fərqin emissiya gəliri kimi əlavə kapitalın tərkibinə daxil edilməməsi;  
 imtiyazlı səhmlər üzrə müəyyən olunmuş payının gözlənilməməsi;

650 Ticarət təşkilatında nizamnamə kapitalının formalaşdırılması zamanı yol verilən xətalara aiddir:

- emissiya prospektində, qiymətli kağızların buraxılması haqqında hesabatlarda dəqiq olmayan məlumatların qeyd olunması  
 iştirakçıların əlavə payları hesabına nizamnamə kapitalının artırılması  
 bütün cavablar doğrudur;  
 gəlir vergisi tutulmadan hesablanmış, amma səhmdarlara verilməmiş dividendlərin kapitallaşması;  
 səlahiyyətli orqanın müvafiq qərarı olmadan dividendlərin verilməsi;

651 Ticarət təşkilatında dividendlərin ödənilməsi ilə əlaqədar tipik pozuntulara aid edilir:

- səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;  
 müvafiq vergilərin tutulması və büdcəyə ödənilməsindən sonra dividendlərin kapitallaşdırmaya yönəldilməsi;  
 ödənmə mənbəyindən vergi tutulmadan dividendlərin ödənilməsinin həyata keçirilməsi;  
 səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;  
 nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş material qiymətlilərinin vaxtında mədaxil edilməməsi;

652 Ticarət təşkilatında kassa əməliyyatlarının auditinin ilkin mərhələsi hansıdır?

- balans və başqa sənədlərin  
 xəzinədarın hesabatının yoxlanması;  
 "Kassa" hesabı üzrə dövriyyənin yoxlanması;  
 ötən ildə kassanın inventarizasiyası aktı ilə tanışlıq;  
 kassada olan qiymətlilərin inventarizasiyası



653 Ticarət təşkilatında kassanın inventarizasiyası kim tərəfindən həyata keçirilir?

- bütün cavablar doğrudur
- auditor və baş mühasibdən ibarət komissiya;
- auditor və xəzinədarkan ibarət komissiya;
- auditor, xəzinədar və baş mühasibdən ibarət komissiya
- müəssisə rəhbəri və baş mühasib

654 Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı kassa əməliyyatları;

- dayandırılır ;
- auditorun nəzarəti ilə davam etdirilir;
- baş mühasibin icazəsi ilə davam etdirilir;
- istisna hallarda icazə verilir
- davam etdirilir;

655 Ticarət təşkilatında sonuncu kassa hesabatına əlavə olunan kassa mədaxil və məxaric orderlərinin nömrələri tutuşdurulur:

- Baş kitabın məlumatları ilə
- kassa kitabının məlumatları ilə
- kassa hesabatının məlumatları ilə
- “Kassa” hesabının məlumatları ilə
- qeydiyyat jurnalının məlumatları ilə

656 Ticarət təşkilatında kassada pul vəsaitinin qalıqları haqqında mühasibat məlumatlarının müəyyən edilməsi üçün kassa hesabatı:

- maliyyə şöbəsinə təqdim edilir.
- auditora təqdim edilir;
- müəssisə rəhbərinə təqdim edilir;
- mühasibatlığa təqdim edilir;
- vergi orqanına təqdim edilir;

657 Ticarət təşkilatında kassa hesabatının tərtib olunması nəticəsində müəyyən olunmuş pul vəsaiti qalıqları köçürülür:

- inventarizasiya aktına.
- “Kassa” hesabına;
- baş kitaba;
- kassa kitabına;
- uçot reyestrinə;

658 Ticarət təşkilatında kassa hesabatı üzrə pul vəsaiti qalıqları tutuşdurulur:

- nağd pulun sayılması nəticəsində müəyyən edilmiş faktiki pul vəsaiti qalığı ilə.
- “Kassa” hesabının debet dövrüyyəsi üzrə məbləqlə;
- “Kassa” hesabının kredit dövrüyyəsi üzrə məbləqlə;
- baş kitabda əks etdirilmiş pul vəsaiti qalıqları ilə;
- uçot reyestrində əks etdirilmiş pul vəsaiti qalıqları ilə;

659 Ticarət təşkilatında kassa kitabının tərtib edilməsində məqsəd:

- kassa mədaxil və məxaric orderlərinin qeydiyyatı
- kassa əməliyyatlarının qeydiyyatı;

- təşkilatın gəlirlərinin qeydiyyatı;
- vergi ödəmələrinin qeydiyyatı;
- daxil olan və xərclənən pul vəsaitlərinə nəzarət;

660 Ticarət təşkilatında kassa kitabında qeydiyyatlar hansı müddətdə aparılır?

- zərurət yarandıqda
- həftənin sonunda
- ayın sonunda
- ilin sonunda
- iş gününün sonunda

661 Auditor tərəfindən ticarət təşkilatının kassa kitabında xəta aşkarlanarsa:

- xətaları özü sərbəst olaraq aradan qaldırır
- auditor sübutlarına əlavə edilməklə yoxlanılan təşkilatın rəhbərinə məlumat verilir
- auditor sübutlarına əlavə edilməklə baş mühasibə məlumat verilir
- auditor sübutlarına əlavə edilməklə xəta aradan qaldırılır
- auditor sübutlarına əlavə edilməklə auditorun işçi sənədlərində qeydiyyat aparılır;

662 Ticarət təşkilatlarında kassa əməliyyatlarının auditi hansı üsulla həyata keçirilir?

- kassadan xərclənən vəsaitlərin yoxlanılması ilə həyata keçirilir
- hesabat dövrünə aid bütün kassa əməliyyatları və sənədləri yoxlanılır
- başdan-başa yoxlama həyata keçirilir
- seçmə üsulu ilə yoxlama həyata keçirilir
- kassaya daxil olan vəsaitlərin yoxlanılması ilə həyata keçirilir.

663 Ticarət təşkilatında kassa hesabatlarının xərc hissəsində bir qayda olaraq ən böyük məbləğ hansıdır?

- vergi ödəmələri xərcləri
- təhtə hesab məbləqlər
- əmək haqqı ödəmələri
- satış xərcləri
- banka təhvil verilən pul gəliri

664 Ticarət təşkilatında ödəmə cədvəllərində yekun məbləğlərin yoxlanılması zamanı müəyyən edilir?

- təhtə hesab məbləğlərin dürüstlüyü
- hesablanmış məbləğin dürüstlüyü;
- yekunlarda qəsdən təhrif faktları;
- əmək haqqından tutulmaların dürüstlüyü;
- işçilərə verilmiş məbləğin dürüstlüyü;

665 Ticarət təşkilatında bank əməliyyatlarının yoxlanılması üçün aşağıdakı hesabın məlumatlarından istifadə olunmur:

- 222
- 221
- 223
- 231
- 224

666 Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı artıqlıq aşkar edilərsə aşağıdakı mühasibat

yazılışı tərtib olunmalıdır:

- D-t 223 K-t 545
- D-t 223 K-t 801
- D-t 221 K-t 801
- D-t 545 K-t 801
- D-t 801 K-t 545

667 Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı çatışmazlıq aşkar edilərsə aşağıdakı mühasibat yazılışı tərtib olunmalıdır:

- D-t 221 K-t 223
- D-t 223 K-t 801
- D-t 801 K-t 223
- D-t 545 K-t 801
- D-t 801 K-t 221

668 Ticarət təşkilatında 221 hesabı üzrə qalıqların düzgünlüyü yoxlamaq üçün:

- kassa kitabının məlumatları nağd pulun sayılması nəticəsində müəyyən edilmiş faktiki pul vəsaiti qalığı ilə tutuşdurulur
- kassa kitabının, kassa hesabının məlumatları baş kitabın və balansın məlumatları ilə tutuşdurulur;
- kassa kitabının, kassa hesabının məlumatları "Kassa" hesabının debet və kredit dövryyəsinin məlumatları ilə tutuşdurulur;
- kassa kitabının məlumatları kassa hesabının məlumatları ilə tutuşdurulur;
- baş kitabın məlumatları mühasibat balansının məlumatları ilə tutuşdurulur;

669 Ticarət təşkilatında kassa əməliyyatları üzrə tipik pozuntulara aid deyil:

- xərclərin "Kommersiya xərclərinə" qeyri qanuni aid edilməsi;
- eyni sənəddən təkrar istifadə etməklə artıq vəsait silinməsi;
- səlahiyyətli orqanın müvafiq qərarı olmadan dividendlərin verilməsi;
- deponent əmək haqqının və ya digər təşkilatlara hesablanmış məbləğlərin mənimsənilməsi;
- pul vəsaiti çatışmazlığı, rəsmiləşdirilməmiş sənədlər;

670 Ticarət təşkilatında cari hesabların auditinin məqədi nədir?

- Düzgün cavab yoxdur
- Müəssisənin maliyyə hesablarının dəqiqliyinin yoxlanılması
- Müəssisənin cari hesablarında əks olunan əməliyyatların qanunvericiliyə uyğunluğunun yoxlanılması
- Müəssisənin cari hesablarında əks olunan məlumatların dəqiqliyinin yoxlanılması
- Sintetik və analitik hesabların məlumatlarının uyğunluğunun yoxlanılması

671 Ticarət təşkilatında hesablaşmaların hansı qaydasına üstünlük verilir?

- Doğru cavab yoxdur
- Nağd
- Barter
- Bank vasitəsi ilə nağdsız
- Məhsul mübadiləsi qaydasında

672 Ticarət təşkilatında cari hesabların yoxlanılmasının ilkin mərhələsinə aid edilir?

- Hesabaların növü və xidmət qaydalarının öyrənilməsi
- Balans məlumatlarının düzgünlüyünün yoxlanılması
- Balans üzrə bank hesablarında və bank çıxarışlarında olan pul vəsaiti qalıqlarının uyğunluğunun yoxlanılması

- Balans məlumatlarının mənfəət və zərər haqqında hesabatın məlumatlarına uyğunluğunun yoxlanması
- Banklarda hesab açılması ilə bağlı müqavilələrin mövcudluğunun yoxlanması;

673 Ticarət təşkilatında əmtəə-material qiymətlərinə görə ödəmələrin düzgünlüyü yoxlanılır?

- Bank çıxarışlarının məlumatları əsasında
- Hesabların üzvləşdirilməsi yolu ilə
- 431 “ Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” hesabının məlumatları əsasında
- 435 “Digər uzunmüddətli kreditor borcları” hesabının məlumatları əsasında
- 531 “ Malsatan və podratçılara qısamüddətli kreditor borcları” hesabının məlumatları əsasında

674 Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:

- ehtiyat kapitalına
- məhsul satışından pul gəlirinə
- xalis mənfəətə
- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə

675 Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsinə düzgün hesab edir:

- qeyri satış gəlirlərinə
- işçinin öz hesabına
- məhsulun maya dəyərinə
- gələcək hesabat dövrlərin gəlirlərinə
- mənfəət hesabına

676 Auditor sənaye müəssisəsində hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?

- D-t 534 K-t 311
- D-t 801 K-t 302
- D-t 341 K-t 534
- D-t 302 D-t 801
- D-t 311 K-t 534

677 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır:

- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti
- əvəzsiz alınmış aktivlərin dəyəri;
- tələb olunma vaxtı keçmiş kreditor borcları;
- kurs fərqləri;
- digər təşkilatın fəaliyyətində iştirakdan pay;

678 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- əvəzsiz alınmış aktivlər;
- kurs fərqləri
- təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər

679 Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir:

- “Digər debitor və kreditor borcları”;
- “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
- “Qanunvericilik üzrə ehtiyat”;
- “Nizamnamə üzrə ehtiyat”;
- “Ümumi mənfəət (zərər)”;

680 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir:

- “Nizamnamə üzrə ehtiyat” hesabı üzrə ;
- “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” hesabı üzrə;
- “Qanunvericilik üzrə ehtiyat” hesabı üzrə;
- “Sair əməliyyat gəlirləri” hesabı üzrə;
- “Ümumi mənfəət (zərər)” hesabı üzrə;

681 əsas vəsaitlərin alınması üçün kreditdən istifadəyə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 113 K-t 343;
- D-t 111 K-t 341;
- D-t 341 K-t 111;
- D-t 113 K-t 401;
- D-t 343 K-t 113;

682 Hesablaşma hesabına qısamüddətli kreditlərin köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 343;
- D-t 221 K-t 401;
- D-t 401 K-t 221;
- D-t 223 K-t 501;
- D-t 343 K-t 223;

683 Kənar təşkilat tərəfindən aparılmış cari xərclərin aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Kommersiya xərcləri» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Inzibati xərclər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Bank hesablaşma hesabları» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Kommersiya xərcləri»

684 D-t Inziabti xərclər K-t Torpaq, tikili və avadanlıqların amortizasiyası mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- norma daxilində istehsal məsrəflərini;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;

685 Məzuniyyətə gedən əməkdaş üçün nağdsız qaydada aviabiletin ödənilməsi üzrə hansı mühasibat

yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Digər debitor və kreditor borcları» K-t «Təhtəhesab məbləqlər»
- D-t «İnzibati xərclər» K-t «Kassa»
- D-t «Kassa» K-t «İnzibati xərclər»
- D-t «Digər debitor və kreditor borcları» K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtəhesab məbləqlər» K-t «Digər debitor və kreditor borcları»

686 İstehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
- D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»

687 Konkret növ məhsul istehsalına buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
- D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»

688 Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «İnzibati xərclər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

689 Sənaye müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodunu müəyyən edir:

- doğru cavab yoxdur;
- istifadə olunan istehsal texnologiyasının xüsusiyyəti;
- istehsalın sahə xüsusiyyəti;
- təşkilatın fəaliyyətinin həcmi;
- təşkilatın uçot sisteminin seçilməsi;

690 Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- məhsul satışına;
- əsas fəaliyyət üzrə xərclərə;
- kapital qoyuluşlarına;
- əməliyyat xərclərinə;
- qeyri satış xərclərinə;

691 Sənaye müəssisəsində hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış və veriləcək əmək haqqı;

- yalnız ödəniləcək əmək haqqı məbləği;
- ödənilmək üçün hesablanmış əmək haqqı;
- hesablanmış əmək haqqı, tutulası və veriləsi məbləq ;
- hesablanmış əmək haqqı və tutulma məbləqləri;

692 Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə:

- müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- mənfi auditor rəyi verməlidir;
- rəy verməkdən imtina etməlidir;
- həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;

693 Sənaye müəssisəsində hazır məhsulun uçotu üzrə hansı ilkin sənəddən istifadə olunur:

- təhvil-təslim qaiməsi;
- əmr-qaimə;
- hesab-faktura;
- əmtəə-nəqliyyat qaiməsi;
- məhsul buraxılışı cədvəli

694 Sənaye müəssisəsində məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- təhvil-təslim qaiməsi;
- əmr-qaimə;
- hesab-faktura;
- əmtəə-nəqliyyat qaiməsi;
- hazır məhsul buraxılışı cədvəli

695 Sənaye müəssisəsində hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- təhvil-təslim qaiməsi, əmr-qaimə;
- hazır məhsulun anbar uçotu vərəqəsi
- hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- məhsulun yüklənməsi və satışı cədvəli;
- hazır məhsul buraxılışı cədvəli

696 Auditor sənaye müəssisəsində satış üçün nəzərdə tutulmuş məhsulun mühasibat uçotu və hesabatda əks etdirilməsinin hansı metodunu düzgün hesab edir:

- faktiki istehsal maya dəyəri üzrə;
- normativ maya dəyəri üzrə;
- plan maya dəyəri üzrə;
- uçot dəyəri üzrə;
- bazar dəyəri üzrə

697 Auditor müəssisənin hazır məhsulunun hansı qaydada əks etdirilməsini düzgün sayır:

- satış qiyməti üzrə;
- normativ və ya faktiki maya dəyəri üzrə;
- yalnız faktiki maya dəyəri üzrə;
- yalnız uçot dəyəri üzrə;
- müqavilə və ya uçot qiyməti üzrə

698 Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- əsas fəhlələrin əmək haqqı
- Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- quraşdırma ilə bağlı xərclər
- idarəetmə heyətinin əmək haqqı

699 Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılışı aparılmalıdır:

- D-t 223 K-t 221;
- D-t 205 K-t 204;
- D-t 204 K-t 202;
- D-t 204 K-t 205;
- D-t 221 K-t 223;

700 Sənaye müəssisəsində məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
- dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;

701 Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

702 Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir:

- izahlı qeydlərdə;
- Kapitaldakı dəyişikliklər haqqında hesabatda;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- mühasibat balansında;
- müəssisənin uçot siyasətində;

703 Sənaye müəssisəsinin mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;

704 Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir:

- digər fəaliyyətdən zərərlərin tərkibinə;
- məhsulun normativ maya dəyərinə;



- məhsulun faktiki maya dəyərinə;
- satışdankənar xərclərə;
- satış üzrə xərclərin tərkibinə;

705 Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir:

- müqavilə qiyməti ilə;
- plan maya dəyəri ilə;
- faktiki maya dəyəri ilə;
- normativ maya dəyəri ilə;
- bazar qiyməti ilə;

706 Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Gələcək hesabat dövrlərin xərcləri" K-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Kommersiya xərcləri"
- D-t "İnzibati xərclər" K-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- D-t "Kommersiya xərcləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- D-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" K-t "Gələcək hesabat dövrlərin xərcləri"

707 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- gələcək dövrlərin xərclərinə;
- üstəlik xərclərə;
- kommersiya xərclərinə;
- inzibati xərclərə;
- norma daxilində istehsal məsrəflərinə;

708 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır:

- norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ümumistehsal təyinətli əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;
- ümumtəsərrüfat təyinətli əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;

709 Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasibat yazılışı aparılmalıdır?

- D-t "Material ehtiyatları" K-t "İnzibati xərclər"
- D-t "Bitməmiş istehsal" K-t "Material ehtiyatları"
- D-t "Material ehtiyatları" K-t "Bitməmiş istehsal"
- D-t "İstehsalat məsrəfləri" K-t "Material ehtiyatları"
- D-t "İnzibati xərclər" K-t "Material ehtiyatları"

710 Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- əsas fəaliyyət üzrə xərclərə;
- maliyyə qoyuluşlarına;
- əməliyyat xərclərinə;
- qeyri satış xərclərinə;
- məhsul satışına;

711 Auditor sənayə müəssisəsində kommersiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Satış" K-t "Kommersiya xərcləri"
- D-t "Hazır məhsul" K-t "Kommersiya xərcləri"
- D-t "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" K-t "Hazır məhsul"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- D-t "Kommersiya xərcləri" K-t "Ümumi mənfəət (zərər)"

712 Auditorun fikrincə sənayə müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanmasını səciyyələndirir:

- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Nominal (nizamnamə) kapitalı" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalı"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi"

713 Auditor sənayə müəssisəsində məhsul satışından mənfəətin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t "Hazır məhsul" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Satış" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat gəlirləri"
- D-t "Sair əməliyyat gəlirləri" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Hazır məhsul"

714 Auditor sənayə müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t "Satış" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat gəlirləri"
- D-t "Sair əməliyyat xərcləri" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat xərcləri"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Satış"

715 Auditor sənayə müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- müsbət kurs fərqi
- sığorta ödəmələrinin alınması
- əmlakın icarəyə verilməsindən gəlirlər
- əvəzsiz alınmış aktivlər
- istiqrazlar üzrə faiz gəlirləri

716 Sənayə müəssisəsində əDV hansı mənbədən ödənilməlidir?

- balans mənfəətindən
- xalis mənfəətdən
- marjinal mənfəətdən
- satışdan pul gəlirindən
- vergiyə cəlb olunan mənfəətdən

717 Auditor sənayə müəssisəsində tələb olunma vaxtı ötmüş kreditor borclarını aid edir:

- qeyri satış gəlirlərinə
- ehtiyat kapitalına
- əməliyyat gəlirlərinə
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə